

1. Auditin xüsusi prinsipləri hansılardır?

- √ Planlaşdırmanın kompleksliyi və fasiləsizliyi
- Obyektivlik, peşəkarlıq
- Düzgünlük, məsuliyyət
- Müstəqillik, fasiləsizlik
- Planlaşdırmanın optimallığı, konfidensiallıq

2. Auditorun vəzifəsinə nə daxildir?

- Təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılması
- Gəlirlər haqqında bəyannamələrin düzgün tərtib edilməsini yoxlamaq
- √ Mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü və qüvvədə olan qanunlara uyğunluğunu yoxlamaq
- Mühasibat uçotu formalarının seçilməsi
- Maliyyə, vergi, bank qanunvericiliyi məsələləri üzrə məsləhətlərin verilməsi

3. Auditin başlıca prinsipləri hansılardır?

- Analitik testlər, müşahidə, sənədli yoxlama
- Müayinə, xüsusi yoxlama, obyektivlik
- √ Düzgünlük, obyektivlik, konfidensiallıq
- Müşahidə, sorğu, faktiki yoxlama
- Sənədli yoxlama, faktiki yoxlama, sorğu

4. Hansı hallarda auditorun lisenziyası ləğv edilir?

- İqtisadi subyektlərin aktiv və passivlərinə düzgün qiymət vermədikdə
- √ Lisenziyadan istifadə edən şəxs bu haqda Auditorlar Palatasına ərizə ilə müraciət etdikdə, məhkəmənin qərarı olduqda
- Uçot siyasəti düzgün olmadıqda
- növlərini düzgün tərtib edilmədikdə
- Təsərrüfat-maliyyə fəaliyyətinin təhlili qeyri-obyektiv olduqda

5. Audit və təftişin oxşar cəhətlərini göstərin.

- √ Hər ikisi yoxlama xarakteri daşıyır, sənədlərin yoxlanması, təhlil üsulundan istifadə edilir
- Hər ikisi sahibkarlıq fəaliyyətidir və könüllüdür
- Hər ikisi könüllü yaranır, müqavilə ilə həyata keçirilir
- Hər iki yoxlama rəylə tamamlanır, sahibkarlıq fəaliyyətidir
- Hər ikisi müqavilə ilə həyata keçirilir, könüllüdür

6. Aparılma dövrünə görə audit neçə yerə ayrılır?

- √ 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

7. Yoxlama obyektindən asılı olaraq audit neçə növə bölünür?

- √ 2.0
- 4.0
- 3.0
- 6.0
- 5.0

8. Sifarişin xarakterindən asılı olaraq audit yoxlaması neçə yerə bölünür?

- √ 2.0
- 3.0
- 5.0
- 6.0
- 4.0

9. Məcburi audit hansı hallarda aparılır?

- √ Nizamnamə kapitalında xarici investora məxsus pay olduqda
- Mühasibat uçotunun təşkilində müsbət və mənfi halların baş verməsində
- Audit yoxlamasının yekunlaşdırılmasında
- Auditor və sifarişçilərin müqaviləsi pozulduqda
- Daxili nəzarət və s. haqda auditorlar lazımı informasiyalara malik olmadıqda

10. Daxili auditin xüsusiyyətləri hansılardır?

- √ Müəssisənin rəhbərliyinə tabedir və onun qarşısında cavabdehdir
- Müqavilə əsasında həyata keçirilir
- Mühasibat (maliyyə) hesabatında nöqsanları araşdırır
- Kənar təşkil olunur, müəssisənin fəaliyyətinə rəy verməklə kifayətlənir
- Audit xıdməti pulludur, sahibkarlıq fəaliyyəti növlərindəndir

11. Kənar audit dedikdə nə başa düşülür?

- √ Müstəqil tərəflər (müəssisə, sifarişçi) və auditor təşkilatı arasındakı müqavilə əsasında həyata keçirilir
- Qanunvericiliklə müəyyən edilmiş hallarda, dövlət orqanlarının tapşırığı ilə həyata keçirilir
- İqtisadi subyektin öz müraciəti əsasında keçirilməsi deməkdir
- Müqavilə əsasında həyata keçirilmiş yoxlamadır
- Müəssisənin ştatında olub, müəssisə tərəfindən məcburi keçirilir, riskə əsaslanır

12. Daxili audit dedikdə nə başa düşülür?

- √ Müəssisənin xüsusi struktur bölməsi olub, birbaşa müəssisənin rəhbərliyinə tabe olan işçilər tərəfindən həyata keçirilir
- Qanunvericiliklə müəyyən edilmiş hallarda, dövlət orqanlarının tapşırığı ilə həyata keçirilir
- İqtisadi subyektin öz müraciəti əsasında keçirilməsi deməkdir
- Müqavilə əsasında həyata keçirilmiş yoxlamadır
- Müəssisənin ştatında olub, müəssisə tərəfindən məcburi keçirilir, riskə əsaslanır

13. Yoxlamanın xarakterinə görə auditin neçə növü mövcuddur?

- √ 3.0
- 2.0
- 5.0
- 6.0
- 4.0

14. Həyata keçirilmə vaxtına görə hansı audit növləri mövcuddur?

- √ İlkin, operativ, razılaşdırılmış
- Ekoloji, xarici, təşəbbüslü
- Könüllü, məcburi, sistemli
- Birdəfəlik, müntəzəm, operativ
- Daxili, xarici, operativ

15. Təyinatına görə auditin neçə növü vardır?

- √ 7.0
- 4.0
- 3.0
- 2.0

- 8.0

16. Audit obyektlərinə görə hansı audit növləri mövcuddur?

- √ Bank, sığorta, birja, dövlət
- Ekoloji, vergi, operativ
- Daxili, xarici, qiymət, bank
- Riskli, təsdiqedici, məcburi
- Vergi, qiymət, sistemli

17. İnformasiyanın istifadəçilərinə görə audit neçə hissəyə bölünür?

- √ 2.0
- 3.0
- 5.0
- 1.0
- 4.0

18. Auditor yoxlamasının əsas mərhələləri hansılardır?

- √ Planlaşdırılma, sənədləşdirilmə, auditor sübutlarının alınması
- Proqnozlaşdırma, auditin məsuliyyəti
- Auditin məsuliyyəti, planlaşdırılma
- Ekspert işlərindən istifadə edilməsi, auditor sübutlarının alınması
- İntensifikasiya, proqnozlaşdırma

19. Hansı məsələlər üzrə və onların obyektiv olması üçün auditor rəyi verilməlidir?

- √ Dövri hesabatlarda əks etdirilən rəqəm məlumatlarının əsaslı, obyektiv olmasına
- Mühasibat uçotunun aparılmasının və mühasibat əməliyyatlarının uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanmasına
- Gəlirlərin və vergi ödəmələrinin planlaşdırılmasında müəssisəyə müvafiq xidmətlər göstərilməsinə
- Mühasibat uçotunun aparılması və dövri hesabatların təlimata uyğun tərtib edilməsinə
- Mühasibat-maliyyə hesabının tərtibində qarşıya çıxan nöqsanların təhlilinə

20. Auditin vəzifəsinə nə aiddir?

- √ Müəssisədə mühasibat uçotunun təşkilində, bərpasında və aparılmasında iqtisadi subyektə müqavilə əsasında xidmət göstərmək
- Mövcud və istifadə olunmayan daxili ehtiyat mənbələrinin müəyyən edilib, təkliflərin verilməsi
- Dövri hesabatlarda əks etdirilən rəqəm məlumatlarının əsaslı planlaşdırılmasının həyata keçirilməsi
- Əsas fondlardan və dövriyyə vəsaitlərindən nə dərəcədə istifadə olunması
- Aktivlərin, öhdəliklərin və xüsusi kapitalın qiymətləndirilməsi haqqında qaydalara əməl olunması vəziyyəti üzərində nəzarətin həyata keçirilməsi

21. Auditorlar Palatası nə vaxtdan rəsmi fəaliyyətə başlamışdır?

- √ 1996-cı il aprel ayının 4-də
- 1995-ci il sentyabr ayının 19-da
- 1995-ci il iyul ayının 20-də
- 1991-cü il iyul ayının 31-də
- 1994-cü il sentyabr ayının 16-da

22. Auditin müstəqilliyi aşağıdakılara əsasən müəyyən edilir?

- √ Auditorla müştəri arasında müqavilə münasibətlərinin olması, çatışmazlıqlar aradan qaldırılmayana qədər auditorun rəy verməkdən imtina edə bilməsi
- İnvestorlar, kreditorlar və s. arasında müdiriyyət tərəfindən informasiyanın verilməsi
- İnformasiya istifadəçilərinin onlara verilmiş informasiyaların düzgünlüyünü yoxlamaq üçün imkanların olmaması
- Verilmiş informasiyaların keyfiyyətindən asılı olaraq istifadəçilərin rəyinin olması
- Qərarların, nəticələrin informasiyanın keyfiyyətindən asılı olması

23. Auditor dedikdə kim başa düşülür?
- √ Audit yoxlamalarını aparan səlahiyyətli şəxs
  - Maliyyə-mühasibat hesabatlarının düzgünlüyünə nəzarət edən şəxs
  - Xaricdən maliyyə nəzarətini həyata keçirən şəxs
  - Qiymətli kağızlar və fond birjalari sahəsinin mütəxəssisləri
  - Müəssisənin maliyyə-mühasibat hesabatlarını tərtib edən şəxs

24. “Audit” dedikdə nə başa düşülür?

- √ Eşidən, dinləyən
- Daşıyan, aparan
- Görmək, dinləmək
- Göndərmək, eşidən
- Danışan, görən

25. Auditlə təftiş hansı əlamətlərinə görə bir-birindən fərqlənir?

- Nəticəyə görə;
- Xarakterinə və nəticəyə görə;
- √ Xarakterinə, nəticəyə və qarşılıqlı münasibətinə görə;
- Xarakterinə görə;
- Qarşılıqlı münasibətinə görə;

26. Audit hansı prinsiplərə əsaslanır?

- Ardıcılıq
- √ Məcburilik və könüllülük
- Könüllülük;
- Məcburilik;
- Heç birinə

27. Auditorun məsuliyyətinin növləri aşağıdakılardır:

- İntizam və cinayət məsuliyyəti
- √ İntizam, mülki və cinayət məsuliyyəti;
- İntizam məsuliyyəti və mülki məsuliyyət;
- Mülki məsuliyyət və cinayət məsuliyyəti;
- Cinayət məsuliyyəti;

28. Auditor rəyinin hansı formaları var?

- Müsbət və mənfi rəy;
- Şərtsiz müsbət rəy;
- √ Şərtsiz müsbət, şərti müsbət və mənfi rəy, rəy verməkdən imtina
- Şərti müsbət rəy;
- Mənfi rəy:

29. Auditin hansı vəzifələri vardır?

- √ Düzəliş, operativ nəzarət və stateji;]
- Düzəliş və stateji;
- Strateji;
- Operativ nəzarət;
- Düzəliş;

30. Auditin hansı növləri vardır?

- √ Birdəfəlik, müntəzəm və əməliyyat;
- Maliyyə və statistik;

- Müntəzəm və birdəfəlik;
- Əməliyyat və birdəfəlik;
- Müntəzəm və əməliyyat;

31. Audit dedikdə nə başa düşürsünüz?

- Müəssisənin təşkilatı fəaliyyətinin müstəqil yoxlanılmasıdır;
- Müəssisənin təşkilatı quruluşunun müstəqil yoxlanmasıdır
- ✓ Əmtəə istehsalı, xidmət göstərilməsi və ilə iş görülməsi məşğul olan təsərrüfat subyektində mühasibat uçotunun dəqiq və düzgün aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır;
- Sahibkarların fəaliyyətinin müstəqil yoxlanmasıdır;
- Mühasibatlığın işinin təşkili formasının müstəqil yoxlanmasıdır;

32. Respublikamızda Audit fəaliyyəti hansı sənədlə tənzimlənir?

- “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında“ Əsasnamə ilə;
- Müstəqil formada;
- ✓ “Auditor xidməti haqqında” Qanunla
- “Mühasibat Uçotu haqqında” AR-nin qanunu ilə,
- Mülki Məcəllə ilə

33. Auditin nəticəsi hansə sənədlə rəsmiləşdirilir?

- Qəbul aktı ilə;
- Qəbul aktı ilə;
- ✓ Auditor rəyi ilə;
- Qəbil-təhvil qaiməsi ilə
- Auditorun aktı ilə;

34. Auditin hansı formaları vardır?

- ✓ Daxili və xarici (kənar)”
- Daxili, xarici (kənar) və qarışıq;
- Qarışıq;
- Xarici (kənar);
- Daxili;

35. Auditin effektivliyini hansı amillər məhdudlaşdırır?

- ✓ auditin gedişində seçmə metodları və testlər tətbiq olunur
- audit aparılan heyətin səhvləri
- bütün cavablar düzgündür
- audit aparılan şəxsin rəhbərliyi tərəfindən göstərilən mənfəət hərəkət
- auditor təşkilatının arbitraj mübahisələrində iştirakı

36. Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara bilərmi?

- ✓ apara bilməz
- Düzgün cavab yoxdur
- məxfilik prinsipinə əməl etmək şərti ilə apara bilər
- apara bilər
- yalnız xüsusi icazəsi olduğu hallarda

37. Məxfilik prinsipinin gözlənilməsi vacibdir

- ✓ müştəri ilə münasibətlərin davamiyyətindən və vaxt məhdudiyətindən asılı olmayaraq
- bütün cavablar düzgündür
- auditin nəticələri mühasibat hesabatının bütün istifadəçilərinin nəzərinə çatdırılır
- müştəri ilə münasibətlərin davam etdiyi müddətdə və həmin münasibətlərin dayandırılıqdan 5 il keçdiyi müddətdə
- yalnız müştəri ilə münasibətlərin davam etdiyi müddətdə

38. Auditor sizin fikrinizcə hansı xidmətləri göstərmək hüququna malik deyil:
- aktivlərin və qiymətli kağızların yerləşdirilməsi məsələləri üzrə yoxlanılan iqtisadi subyektin rəhbərinə məsləhət vermək
  - orbitraj mübahisələrində iştirak etmək
  - bütün cavablar düzgündür
  - daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi
- √ audit yoxlaması zamanı vergi bəyannaməsinin tərtib edilməsinə kömək
39. Auditor yoxlamasından başqa auditor təşkilatı tərəfindən göstərilən xidmətlərə aiddir:
- fərdi auditor fəaliyyəti
  - qanunvericilikdə qadağan edilən fəaliyyət
- √ köməkçi audit xidmətləri
- bütün cavablar düzgündür
  - xüsusi auditor tapşırığı
40. İnformasiya xidmətlərinə aiddir:
- √ heyətin təlimi
- bütün cavablar düzgündür
  - mühasibat informasiyanın yoxlanılması
  - heyətin seçilməsi
  - heyətin fəaliyyətinin yoxlanılması
41. Audit xidməti göstərilən zaman tərəflərin məsuliyyəti hansı sənədlə müəyyənləşdirilir:
- √ auditor firması ilə audit aparılan şəxs arasında bağlanmış müqavilə
- audit aparılan şəxsə auditor təşkilatı tərəfindən göstərilən xidmət üçün məktub-razılıq
  - bütün cavablar düzgündür
  - auditor fəaliyyəti haqqında qanun
  - audit xidməti ilə bağlı yerinə yetiriləsi işlərə görə tapşırıq
42. Məcburi audit yoxlamasından keçməlidirlər:
- √ acıq-səhmdar cəmiyyət
- bütün cavablar düzgündür
  - xarici təşkilatlar
  - qapalı- səhmdar cəmiyyət
  - səhmdar cəmiyyət
43. Daxili auditi həyata keçirən mütəxəssislər kimin qarşısında məsuliyyət daşıyır:
- 3-cü şəxslər
  - bütün cavablar düzgündür
  - idarəetmənin yuxarı orqanları
  - audit yoxlamasını sifariş verən müştərilər
- √ yoxlanılan təşkilatın mülkiyyətçiləri
44. Audit növlərinin inkişafının ardıcılığı necədi:
- √ təsdiq edən, sistemli, istinad edən, risklərə əsaslanan
- bütün cavablar düzgündür
  - təsdiq olunan, risklərə əsaslanan, sistemli istinad edən
  - sistemli, istinad edən, risklərə əsaslanan
  - sistemli, istinad olunan, təsdiq olunan, risklərə istinad edən
45. Əməliyyat (idarəetmə)auditinin məqsədlərinə aiddir:

- √ təşkilatın fəaliyyət göstərməsi üzrə prosedurların və metodların yoxlanılması, onun fəaliyyətinin məhsuldarlığına və effektivliyə qiymət verilməsi
- bütün cavablar düzgündür
- audit aparılan şəxsin daxili nəzarət sisteminin etibarlığının təhlili
- təşkilatın daxili hesabatının etibarlığına qiymət verilməsi
- müəssisənin fəaliyyətini nəticəsinə təsir göstərən konkret qaydalara və müqavilə öhdəliklərinə əməl olunmasına yoxlanılması

46. Maliyyə auditi dedikdə başa düşülür:

- √ audit aparılan şəxsin maliyyə -iqtisadi fəaliyyətinin auditi
- bütün cavablar düzgündür
- audit aparılan şəxsin maliyyə xidmətlərinin fəaliyyətinə nəzarət
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditi
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditi

47. Kənar auditin keçirilməsi üçün əsas sayılır:

- yuxarı təşkilatın sərəncamı
- bütün cavablar düzgündür
- √ müqavilə
- dövlət orqanlarının tapşırıqları
- normativ aktların göstərişləri

48. Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- biznes-planlaşma
- bütün cavablar düzgündür
- √ audit aparılan şəxsin xüsusi hesabatının yoxlanılması
- iqtisadi subyektin mühasibat uçotunun bərpası
- maliyyə təsərrüfat fəaliyyətinin müxtəlif bölmələrinə münasibətdə iqtisadi subyektin heyətinə məsləhət verilməsi

49. Təşəbbüs auditi aşağıdakıların təşəbbüsü ilə aparılır

- √ audit aparılan şəxs
- bütün cavablar düzgündür
- yuxarı təşkilat
- auditor təşkilatı
- dövlət orqanları

50. Auditin əsas məqsədlərinə aiddir:

- √ audit aparılan şəxsin mühasibat (maliyyə) hesabatının etibarlılığı haqqında fikir bildirilməsi və mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun aparılması
- audit aparılan şəxsin maliyyə sabitliyinin müəyyənləşdirilməsi
- audit aparılan şəxsin heyəti tərəfindən fırıldaqçılıq faktları müəyyənləşdirilir
- bütün cavablar düzgündür
- audit aparılan şəxsin heyətinin səhvlərinin aşkara çıxarılması

51. Audit fəaliyyəti özlüyündə nə deməkdir:

- √ hesabatın etibarlığı barədə fikir bildirmək məqsədilə audit aparılan şəxsin mühasibat (maliyyə hesabatının müstəqil yoxlanması)
- auditor təşkilatları və fərdi auditorlar tərəfindən həyata keçirilən audit xidmətlərinin göstərilməsi üzrə fəaliyyət
- iqtisadi subyektin mühasibat uçotunun bərpasına kömək göstərməyə yönəldilən fəaliyyət
- bütün cavablar düzgündür
- vergilərin hesablanmasına, maliyyə və hüquqi məsələlərə məsləhət xarakterli köməyin göstərilməsinə yönəldilən fəaliyyət

52. Audit özlüyündə nə deməkdir:

- √ hesabatın etibarlığı barədə fikir bildirmək məqsədilə audit aparılan şəxsin mühasibat (maliyyə hesabatının müstəqil yoxlanması)
- iqtisadi subyektin mühasibat uçotunun bərpasına kömək göstərməyə yönəldilən fəaliyyət

- təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin təhlili
- bütün cavablar düzgündür
- vergilərin hesablanması, maliyyə və hüquqi məsələlərə məsləhət xarakterli köməyin göstərilməsinə yönəldilən fəaliyyət

53. Sənədli nəzarətin hansı priyomu müvafiq müəssisədən, yaxud şəxsdən yazılı sorğu almaqla həyata keçirilir?

- ✓ yazılı sorğu
- hesabi yoxlama
- sənədlərin üzləşdirilməsi
- iqtisadi təhlil
- sənədlərin oxunması

54. Sənədli nəzarətin hansı priyomu bu və ya digər obyektə aid olan sənədlərin öyrənilməsinə özündə əks etdirir?

- yazılı sorğu
- iqtisadi təhlil
- ✓ sənədlərin oxunması
- hesabi yoxlama
- sənədlərin üzləşdirilməsi

55. Faktik nəzarətin neçə priyomları fərqləndirilir

- ✓ 4.0
- 3.0
- 5.0
- 6.0
- 2.0

56. Nəzarət məlumatlarının mənbələrindən asılı olaraq nəzarət növləri fərqləndirilir

- ✓ sənədli və faktik nəzarət
- kütləvi və seçmə nəzarət
- əvvəlcədən, kütləvi və sonradan nəzarət
- sənədli seçmə
- əvvəlcədən, cari və sonradan nəzarət

57. Nəzarətin hansı növü həyata keçirilmə üsuluna görə qanunvericilikliyə əməl olunmasını təmin edir?

- ✓ təsərrüfat mübahisəsi
- iqtisadi təhlil
- təftiş və iqtisadi təhlil
- təsərrüfat mübahisəsi və təftiş
- təftiş

58. Həyata keçirilmə üsuluna görə nəzarətin neçə növü fərqləndirilir?

- ✓ 5.0
- 6.0
- 2.0
- düzgün cavab yoxdur
- 4.0

59. Nəzarətin neçə növü nəzarət funksiyalarının xarakterinə görə fərqləndirilir?

- ✓ düzgün cavab yoxdur
- 5.0
- 6.0
- 2.0
- 4.0



60. Nəzarətin hansı növü korporativ idarəetmə sisteminin tərkib hissəsi kimi çıxış edir?

- ✓ daxili
- ictimai
- sahə
- ixtisaslaşdırılmış
- [ auditor

61. Nəzarət aşağıdakı növlərinə görə fərqlənir?

- ✓ dövlət, daxili, auditor, ictimai
- ümumdövlət, sahə, ictimai
- dövlət, daxili, sahə ixtisaslaşdırılmış
- daxili, sahə və ictimai
- ümumdövlət, sahə, ixtisaslaşdırılmış

62. İdarəetmə sistemində nəzarət, neçə vəzifəni yerinə yetirir?

- ✓ 4.0
- 5.0
- 2.0
- düzgün cavab yoxdur
- 3.0

63. İqtisadi nəzarətin təşkilinin neçə prinsipi mövcuddur

- ✓ 7.0
- 6.0
- 8.0
- 3.0
- 5.0

64. Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- ✓ iqtisadi subyektin xüsusi hesabatlarının yoxlanılması (balans, mənfəət və zərərlər haqqında hesabat)
- maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif bölmələrinə münasibətdə iqtisadi subyektin heyətinə məsləhət verilməsi
- marketing, elmi-tədqiqat və eksperimental tədqiqat
- düzgün cavab yoxdur
- iqtisadi subyektin mühasibat uçotunun bərpası

65. İcbari auditin həyata keçirilməsi zamanı yol verilir:

- ✓ mühasibat uçotunun qurulması
- mühasibat hesabatının tərtibi
- vergi bəyannaməsinin tərtibi
- bütün cavablar düzgündür
- təşəbbüs auditinin keçirilməsi

66. Peşəkar skeptisizm prinsiplərinə uyğun olaraq audit prosesində auditor aşağıdakıları etməlidir:

- ✓ bütün cavablar düzgündür.
- audit nəticəsində təkliflər hazırlayanda özünü doğrultmayan ümumiləşmələrə yol verməməlidir
- auditor prosedurunun xarakterini, müvəqqəti çərçivəsini və həcmi müəyyən edən zaman səhv kənarlaşmalardan istifadə etməməlidir
- auditor prosedurları başa çatdıqdan sonra alınan nəticələrə qiymət verilməsində səhv kənarlaşmalardan istifadə olunmamalıdır
- yoxlamanın gedişində təsadüf olunan şübhəli vəziyyətləri gözdən qaçırmamalıdır

67. Auditorun özünün işinə məsuliyyəti dedikdə hansı prinsip başa düşülür?

- məxfilik prinsipi
- ✓ vicdanlı olmaq prinsipi

- müstəqillik prinsipi
- peşə səlahiyyəti prinsipi
- obyektivlik prinsipi

**68.** Auditorun obyektivlik prinsiplərinə aiddir:

- √ istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi
- auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
- auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması

**69.** Auditorun düzgünlük prinsiplərinə aiddir:

- √ auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi
- auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
- auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması

**70.** Auditorun müstəqillik prinsiplərinə aiddir:

- √ auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
- istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipiallığı və habelə hər hansı bir təsir altına düşməməsi
- auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
- auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi

**71.** Auditin ümumelmi metodologiyasına aiddir:

- √ modelləşdirmə
- sənədli yoxlama
- müşahidə
- skanlaşma və ekspert qiyməti
- faktiki nəzarət

**72.** Xüsusi metodoloji priyomlarına görə auditə aiddir:

- √ bütün cavablar düzgündür
- sənədli yoxlama
- müşahidə
- skanlaşma və ekspert qiyməti
- faktiki nəzarət

**73.** Təyinatına görə auditə bölünür:

- √ bütün cavablar düzgündür
- qiymət və tələblərə uyğunluq auditə
- idarəetmə auditə və təsərrüfat fəaliyyətinin auditə
- xüsusi audit
- maliyyə hesabatı və vergi auditə

**74.** Məcburi auditor yoxlaması zamanı işin həcmnin müəyyənləşdirilməsi aşağıdakıların predmeti sayılır:

- √ auditorun peşə mühakiməsi
- yoxlanılan müəssisənin auditor və baş mühasiblə müzakirəsi
- yoxlanılan müəssisənin rəhbərinin arzusu

- Düzgün cavab yoxdur
- yoxlanılan müəssisənin auditor və rəhbər tərəfindən müzakirəsi

75. Daxili auditi həyata keçirən mütəxəssislər məsuliyyət daşıyır:

- √ yoxlanılan təşkilatın rəhbərliyi qarşısında
- auditor yoxlamasını sifariş verən müştəri qarşısında
- 3-cü şəxs və auditor yoxlamasını sifariş verən müştəri qarşısında
- düzgün cavab yoxdur
- 3-cü şəxs qarşısında

76. Auditor xidmətinin bazar subyektləri bunlardır:

- √ auditor təşkilatları, fərdi auditorlar, auditorlar və audit olunan şəxslər
- fərdi auditorlar və audit aparılan şəxslər
- auditorlar və auditor təşkilatları
- auditor təşkilatları, fərdi auditorlar və audit olunan şəxslər
- auditor təşkilatları və fərdi auditorlar

77. Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsi üçün auditor təşkilatı və fərdi auditorlar etməlidir:

- √ yalnız icazə alınan fəaliyyət növünə icazəsi olmalıdır
- auditor fəaliyyətinə ümumi icazəsi olmalıdır
- icazəsi olmamalıdır
- düzgün cavab yoxdur
- fəaliyyətin hər bir növünə icazəsi olmalıdır

78. İqtisadi subyektə təşəbbüs auditinin keçirilməsi yolverilməzdir:

- √ aktivləri və passivləri qiymətləndirməklə
- mühasibat uçotunun bərpası ilə
- hesablamalara nəzarət, vergilərin ödənilməsi və digər öhdəliklərlə
- düzgün cavab yoxdur
- mühasibat uçotunun aparılması ilə

79. Auditdə məxfilik prinsiplərinə aiddir

- √ auditorun vəzifələrindən birisi sənədlərin mühafizəsini təmin etməkdən və qanunda nəzərdə tutulan hallar istisna olmaqla hər hansı bir halda 3-cü şəxsə verməmək
- auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamillə prinsiplilliyi və habelə hər hansı bir təsir altına düşməməsi
- auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
- auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması

80. Auditorun vicdanlılıq prinsipinə aiddir:

- auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
- auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
- auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamillə prinsiplilliyi və habelə hər hansı bir təsir altına düşməməsi
- √ auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir

81. İcbari audit yoxlamasının əlamətlərinə aiddir

- √ iqtisadi subyektin fəaliyyətinin təşkilati-hüquqi forması, növü və maliyyə göstəriciləri
- iqtisadi subyektin fəaliyyətinin növləri və maliyyə göstəriciləri
- iqtisadi subyektin fəaliyyətinin təşkilati-hüquqi forması və maliyyə göstəriciləri
- düzgün cavab yoxdur

- iqtisadi subyektin fəaliyyətinin təşkilati hüquqi forması və növü

**82.** Auditorun peşəsinə uyğunluğu prinsiplərinə aiddir:

- √ auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
- auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
- istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipləliyi və habelə hər hansı bir təsir altına düşməməsi
- auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması

**83.** İcbari auditor yoxlaması adətən keçirilir:

- √ hesabat ilinin 12 ayına görə
- hesabat ilinin 9 ayına görə
- hesabat ilinin 3 ayına görə
- göstərilən istənilən dövrdə
- hesabat ilinin 6 ayına görə

**84.** Təşəbbüslə auditin keçirilməsi bölünür:

- √ təşəbbüslə və icbari
- təşəbbüslə və fərdi
- təşəbbüslə, məcburi və fərdi
- kənar və daxili
- məcburi və fərdi

**85.** Audit obyektlərə görə bölünür:

- √ ümumi və dövlət, bank və sığorta təşkilatının auditi
- ümumi bank və sığorta təşkilatının auditi
- ümumi və dövlət auditi
- dövlət bank və sığorta təşkilatının auditi
- bank və sığorta təşkilatlarının auditi

**86.** Auditə uyğun gələn xidmətlər öz prinsiplərinə görə şərti olaraq auditin aşağıdakı növlərinə bölünür:

- √ fəaliyyət xidməti, nəzarət xidməti və informasiya xidmətləri
- fəaliyyət xidməti və informasiya xidməti
- nəzarət xidməti və informasiya xidməti
- düzgün cavab yoxdur
- fəaliyyət və nəzarət xidmətləri

**87.** Kənar auditin aparılması üçün əsas nə sayılır?

- √ müqavilə
- normativ aktların göstərişi
- müqavilə və normativ aktların göstərişi
- dövlət orqanlarının tapşırığı və normativ aktların göstərişi
- dövlət orqanlarının tapşırığı

**88.** Auditorun özünü peşəkar aparması prinsiplərinə aiddir:

- √ ictimai mənafehlərin prioritetliyinin gözlənilməsi, peşənin yüksək imicinin qorunması
- istənilən peşə məsələlərinin araşdırılmasında və qərarların formalaşmasında hər hansı bir təsire uymamaq
- auditor müəyyən zəruri həcmdə peşə biliklərinə və vərdişlərinə malik olmalı,, onların köməyi ilə peşə xidmətinin göstərilməsində müasir tələblərə cavab verməlidir
- auditor müəyyən sənədlərin saxlanılmasına və onların hər hansı bir 3-cü şəxsə verilməsinə məsuliyyət daşıyır
- auditorun özünün peşə borcuna inamı, habelə ümumi əxlaq normalarına riayət olunması

89. Kənar audit aşağıdakıların mənafeləri üçün fəaliyyət göstərməlidir:
- √ maliyyə hesabatlarından bütün istifadə edənlər
  - dövlət vergi xidməti
  - hakimiyyət orqanları
  - maliyyə orqanları
  - iqtisadi subyekt
90. Auditin fərqləndirici əlamətlərinə aiddir:
- √ müstəqillik, ödənişli və məxfilik
  - ödənişli və məxfilik
  - müstəqillik və məxfilik
  - düzgün cavab yoxdur
  - müstəqillik və ödənişli
91. Yoxlanılma xarakterinə görə audit bölünür:
- √ təsdiqedic, sistemli-istinadlı və risklərə əsaslanan audit
  - sistemli –istinadlı və risklərə əsaslanan audit
  - təsdiqedic və risklərə əsaslanan audit
  - idarəetmə auditi və təsərrüfat fəaliyyətinin auditi
  - təsdiqedic və sistemli-istinadlı
92. Auditor yoxlaması ola bilər:
- √ bütün cavablar düzgündür
  - məcburi
  - kompleks
  - seçmə
  - təşəbbüslə
93. Azərbaycan Respublikasında Beynəlxalq Standartlar nə vaxtdan tətbiq edilir?
- √ 1 yanvar 2010-cu ildən
  - 14 noyabr 2003-cü ildən
  - 22 may 2007-ci ildən
  - 13 noyabr 2008-ci ildən
  - 5 may 2003-cü ildən
94. Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühəsiblər Federasiyasının assosiativ üzvü seçilmişdir:
- √ 14 noyabr 2003-cü il
  - 22 may 2007-ci il
  - 13 noyabr 2008-ci il
  - 1 yanvar 2010-cu il
  - 5 may 2003-cü il
95. Auditin başlıca məqsədi nədir?
- √ mühasibat hesabatlarının dürüstlüyünün müəyyənləşdirilməsi və baş vermiş maliyyə və təsərrüfat əməliyyatlarının normativ və qanunverici aktlara uyğunluğu
  - uçot və hesabatdakı bütün səhvlərin düzəldilməsi üzrə tövsiyələrin hazırlanması
  - mühasibat uçotunun və vergiyə cəlb olunmanın aparılmasında yol verilən nöqsanları aşkarlamaq
  - Müəssisənin maliyyə vəziyyətini təhlil etmək
  - mövcud mühasibat sənədlərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi
96. Auditin nəzəriyyəsinin yaradıcıları bunlardır:
- √ L.R.Diksi (1864-1932) və R.X.Montqomeri (1872-1953)

- L.R.Diksi (1864-1932)
- R.Çerinq (1818-1892)
- R.Çerinq (1818-1892) və R.X. Montqomeri (1872-1953)
- R.X.Montqomeri (1872-1953)

**97.** ABŞ-da auditin standartlaşdırılmasına başlanılmışdır:

- 1972-ci ildə
- √ 1939-cu ildə
- 1917-ci ildə
- 1932-ci ildə
- 1870-ci ildə

**98.** ABŞ-da audit haqqında 1-ci rəsmi qərar dərc olunmuşdur:

- √ 1917-ci ildə
- 1932-ci ildə
- 1972-ci ildə
- 1870-ci ildə
- 1939-cu ildə

**99.** Auditorlar və audit firmaları aşağıdakı məqsədlər üçün ittifaqlar və birliklər yarada bilər:

- √ özlərinin fəaliyyətinin əlaqələndirilməsi və özlərinin peşə maraqlarının müdafiəsi
- özlərinin fəaliyyət sferasının genişləndirilməsi və auditor xidmətinin göstərilməsi
- özlərinin üzvlərinin auditor fəaliyyətinin şərtlərinin təminatı və onların mənafeələrinin müdafiəsi
- bütün cavablar düzgündür
- özlərinin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi, həmçinin auditor xidmətinin göstərilməsi

**100.** Akkreditiv olunan peşəkar auditor birliyi aşağıdakı məqsədləri təmin etmək üçün yaradılır:

- √ öz üzvlərinin auditor fəaliyyətinin şərtləri və onların maraqlarının müdafiəsi
- onun üzvləri tərəfindən aparılan auditin yüksək keyfiyyətinə zəmanət
- bütün cavablar düzgündür
- düzgün cavab yoxdur
- auditor fəaliyyətinin həyata keçirilməsinə statistik müşahidə

**101.** Sənədləşmənin yoxlanılmasına istinad edən audit adlanır:

- √ təsdiq edən
- sistemli istinad edən
- məcburi
- bütün cavablar düzgündür
- riskə istinad edən

**102.** Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- √ 22 may 2007-ci il
- 19 sentyabr 1995-ci il
- 5 may 2003-cü il
- 13 noyabr 2008-ci il
- 16 sentyabr 1994-cü il

**103.** «Daxili audit haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- √ 22 may 2007-ci il
- 19 sentyabr 1995-ci il
- 5 may 2003-cü il
- 13 noyabr 2008-ci il
- 16 sentyabr 1994-cü il

**104.** Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır:

- √ 5 aprel 1996-cı il
- 19 sentyabr 1996-cı il
- 24 iyun 1997-ci il
- 26 iyun 1999-cu il
- 16 sentyabr 1994-cü il

**105.** Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə təsdiq edilmişdir:

- √ 19 sentyabr 1995-ci il
- 5 aprel 1996-cı il
- 24 iyun 1997-ci il
- 26 iyun 1999-cu il
- 16 sentyabr 1994-cü il

**106.** Vergi orqanları ilə auditor firmaları arasında vəzifələrin təkrarlanması baş verirmi?

- √ bəli, təkrarlanma olur
- auditor firmaları yoxlamaların nəticəsi haqda vergi orqanlarına hesabat verir
- vergi orqanları yoxlamanın nəticəsi haqda auditor firmasına hesabat verir
- düzgün cavab yoxdur
- xeyr, təkrarlanma olmur

**107.** XX əsrin əvvəlində nəzarət sistemində yoxlayıcı və yoxlanılan arasında müstəqillik olmuşdurmu?

- √ xeyr, mövcud olmamışdır
- düzgün cavab yoxdur
- XX əsrin əvvəlində nəzarət sistemi olmamışdır
- bəli, nisbi müstəqillik mövcud olmuşdur
- bəli, mütləq müstəqillik mövcud olmuşdur

**108.** Audit nə deməkdir?

- √ təşkilatların və fərdi sahibkarların mühasibat uçotunun və mühasibat hesabatının müstəqil surətdə yoxlanılması metodu
- çatışmazlıqların aşkarlanması, aradan qaldırılması və günahkar şəxslərin cəzalandırılması
- çatışmamazlıqların aradan qaldırılması üçün aşkarlanması
- aşkara çıxan çatışmazlıqlara görə günahkar şəxslərin cəzalandırılması
- kommersiya strukturlarının fəaliyyətinə nəzarət vasitəsinin biri

**109.** Almaniyada auditin qüvvəyə minməsi üçün ilk cəhd göstərilmişdir:

- √ 1932-ci ildə
- 1867-ci ildə
- 1870-ci ildə
- 1939-cu ildə
- 1937-ci ildə

**110.** ABŞ-da «Məcburi audit haqqında» qanun qüvvəyə minmişdir:

- 1939-cu ildə
- 1867-ci ildə
- 1870-ci ildə
- 1932-ci ildə
- √ 1937-ci ildə

**111.** Fransada «Məcburi audit haqqında» qanun qüvvəyə minmişdir:

- √ 1867-ci ildə

- 1870-ci ildə
- 1932-ci ildə
- 1939-cu ildə
- 1937-ci ildə

112. İngiltərədə və Uelsdə Andlı Mühəsiblər İnstitutu təsis edilmişdir:

- ✓ 1880-cı ildə
- 1854-cü ildə
  - 1862-ci ildə
  - 1870-ci ildə
  - 1844-cü ildə

113. Rusiyada ilk dəfə auditor rütbəsi nə vaxt verilmişdir?

- ✓ I Pyotr
- III Aleksandr
  - I Nikolay
  - II Nikolay
  - II Aleksandr

114. Audit» dedikdə hansı metod başa düşülür?

- ✓ müstəqil kənar nəzarət;
- dövlət nəzarəti
  - dövlətlərarası nəzarət
  - bütün cavablar düzgündür
  - idarə nəzarəti

115. «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- ✓ 16 sentyabr 1994-cü il
- 5 aprel 1996-cı il
  - 24 iyun 1997-ci il
  - 26 iyun 1999-cu il
  - 19 sentyabr 1996-cı il

116. Rusiyada auditor firmalarının yaradılması üçün təkan vermişdir:

- ✓ birgə müəssisələrin yaradılması
- Rusiyanın bazarlarında «Böyük altılıq» auditor firmalarının meydana gəlməsi
  - «İhaudit» səhmdar cəmiyyətinin yaranması və Rusiyanın bazarlarında «Böyük altılıq» auditor firmalarının meydana gəlməsi
  - düzgün cavab yoxdur
  - «İhaudit» səhmdar cəmiyyətinin yaradılması

117. Rusiyada auditor firmaları belə yaranmışdır:

- ✓ dövlət strukturunun bölmələri ( daha sonra onlar müstəqil olmuşlar)
- müstəqil orqanlar
  - dövlət orqanlarının və Baş İdarələrin bölmələri və müstəqil orqanlar
  - düzgün cavab yoxdur
  - dövlət nazirliklərinin və Baş İdarələrin bölmələri

118. Audit», «Təftiş» və «Mühəsibat ekspertizası» anlayışları eynidirmi?

- ✓ xeyr, onlar eyni deyil
- bəli, onlar qismən eynidir
  - birinci iki anlayış («Audit» və «Təftiş») eynidir
  - birinci iki anlayış («Audit» və «Təftiş») eyni deyil
  - bəli, onlar tamamilə eynidir



119. Audit olunan şəxs budur:

- ✓ təşkilatlar və fərdi sahibkarlar
- yalnız fərdi sahibkarlar
- yalnız ölkənin vətəndaşları
- yalnız xarici vətəndaşlar
- yalnız təşkilat

120. İngiltərədə auditor fəaliyyətini tənzimləyən qanun nə vaxt çıxmışdır?

- ✓ 1862-ci ildə
- 1867-ci ildə
- 1844-cü ildə
- 1870-ci ildə
- 1937-ci ildə

121. «Audit» sözü hansı mənə daşıyır?

- ✓ dinləyici
- mühasib
- analitik
- təftişçi
- yoxlayıcı

122. Auditin tarixi vətəni hansı ölkədir?

- ✓ İngiltərə
- Fransa
- İtaliya
- ABŞ
- Almaniya

123. Firmadaxili auditor standartları hazırlandıqda auditor təşkilatı rəhbər tutmalıdır:

- Yalnız Mühasibat Uçotu üzrə Milli Standartları və Maliyyə Nazirliyinin təlimatlarını
- ✓ Auditor fəaliyyətini tənzimləyən normativ aktları və akkreditə olunan auditor birliyinin tövsiyələrini
- Yalnız akkreditə olunan peşəkar auditor birliyinin tövsiyələrini
- Yalnız Maliyyə Nazirliyinin təlimatlarını
- Yalnız peşə fəaliyyətinin məəcəlləsini

124. Dövlət tərəfindən keyfiyyətə sonrakı nəzarət nəzərdə tutur:

- Yalnız auditor tərəfindən peşə əxlaqına əməl olunması
- ✓ Fərdi auditorun və auditor təşkilatının işinin keyfiyyəti
- İcazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyəti
- İcazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyəti və yalnız auditor tərəfindən peşə əxlaqına əməl olunması
- Düzgün cavab yoxdur

125. Auditor fəaliyyətini həyata keçirmək üçün icazə ləğv oluna bilər:

- ✓ İcazə verildəndən sonra onun alınması üçün təqdim olunan sənədlərin etibarsızlığı faktı aşkar olunduqda
- Auditor təşkilatı maliyyə hesabatının tərtibi üzrə xidmət göstərir və auditor təşkilatı ilə iqtisadi subyekt arasında bağlanmış müqavilənin şərtləri yerinə yetirilməmişdir
- İcazə verildikdən sonra onun alınması üçün təqdim olunan məlumatlar etibarsızdır və auditor təşkilatı maliyyə hesabatının tərtibi üzrə xidmət göstərir
- Auditor təşkilatı və iqtisadi subyekt arasında müqavilədə nəzərdə tutulan müddətdə auditor xidməti yerinə yetirilməmişdir
- Auditor təşkilatı maliyyə hesabatının tərtib olunması üçün xidmətlər göstərir

126. Auditor firması tərəfindən auditor yoxlaması aparıla bilməz:

- Açıq tipli səhmdar cəmiyyətin iqtisadi subyektlərində
- ✓ İqtisadi subyektə mühasibat uçotunun aparılması, həmçinin mühasibat hesabatının tərtibi üzrə xidmət göstərənlərə
- Sığortaçı sayılan iqtisadi subyektlərdə
- Düzgün cavab yoxdur
- Sığortaçı sayılan və yaxud açıq tipli səhmdar cəmiyyətlərinin iqtisadi subyektlərinə

**127.** Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq auditor təşkilatı yaradılır:

- Ən azı 3 auditor tərəfindən
- Ən azı 5 auditor tərəfindən
- ✓ 1 və yaxud daha çox təsisçi tərəfindən
- 3 auditor tərəfindən
- Ən azı 2 auditor tərəfindən

**128.** Auditor firmaları qanunvericiliyə müvafiq olaraq təsis edilə bilər:

- ✓ Açıq tipli səhmdar cəmiyyəti istisna olmaqla istənilən təşkilati-hüquqi formasında
- Yalnız qapalı səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında
- Qapalı tipli səhmdar cəmiyyəti istisna olmaqla istənilən təşkilati-hüquqi formasında
- İstənilən təşkilati-hüquqi formasında
- Yalnız açıq tipli səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında

**129.** Auditor yoxlamadan və yaxud maliyyə hesabatlarının etibarlılığı haqqında öz fikirindən aşağıdakı hallarda imtina edə bilər:

- Nəzarəti həyata keçirmək üçün ayrı otağın verilməsi şərti yerinə yetirilməmişdir və auditor xidmətinə görə iqtisadi subyekt ödəniş etməmişdir
- Auditor xidmətinə görə iqtisadi subyekt ödəniş etməmişdir və zəruri informasiyalar təqdim olunmamışdır
- ✓ Zəruri informasiyalar təqdim olunmamışdır
- Auditor xidmətinə görə iqtisadi subyekt ödəniş etməmişdir
- Nəzarəti həyata keçirmək üçün ayrı otağın verilməsi şərti yerinə yetirilməmişdir

**130.** Auditor təşkilatının qrupunun tərkibində işləyən auditorun hüquqları vardır:

- ✓ Audit aparılan şəxsin vəzifəli şəxslərdən yazılı və yaxud şifahi formada izahat almaq
- Audit aparılan şəxsin mühasibat uçotunda dəyişikliklər etmək
- Audit aparılan şəxsin mühasibat hesabatında düzəlişlər aparmaq
- Audit aparılan şəxsin mühasibat uçotunda və mühasibat hesabatında dəyişikliklər aparmaq
- Audit aparılan şəxsin mühasibat uçotunda dəyişikliklər etmək və audit aparılan şəxsin vəzifəli şəxslərindən yazılı və yaxud şifahi formada izahat almaq

**131.** Auditorun maliyyə hesabatını audit edən zaman hüququ var:

- ✓ Sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq
- İqtisadi subyektin razılığı olmadan ekspert dəvət etmək və sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq
- İqtisadi subyektlə razılaşmadan ekspert dəvət etmək
- Auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək
- Auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək və subyektin razılığı olmadan ekspert dəvət etmək

**132.** Audit aparılan şəxsin rəhbəri borcludur:

- ✓ Yoxlama üçün zəruri olan məlumatların 3-cü şəxsdən soruşulması
- Müstəqil auditorların işinə nəzarəti həyata keçirmək
- Auditor yoxlamasının ümumi planını təsdiq etmək və yoxlama üçün zəruri məlumatları 3-cü şəxsdən soruşmaq
- Müstəqil auditorların işinə nəzarət etmək və auditor yoxlamasının ümumi planını təsdiqləmək
- Auditor yoxlamasının ümumi planını təsdiq etmək

**133.** Audit nə deməkdir?

- Maliyyə hesabatının yoxlanılması və müsbət auditor rəyinin verilməsi

- Bütün cavablar düzgündür
  - ✓ Mühasibat hesabatlarının müstəqil surətdə yoxlanılması üzrə auditorların sahibkarlıq fəaliyyəti və digər auditor xidmətlərinin göstərilməsi
  - Pullu maliyyə təftişi
  - Mühasibat uçotunun vəziyyətinin yoxlanılması və şərti-müsbət auditor qərarının verilməsi
- 134.** Azərbaycan Respublikasının ərazisində müstəqil auditor hüququ almaq üçün nə tələb olunur?
- Azərbaycan Respublikasının vətəndaşı olmaq
  - Müstəqil auditor olmaq üçün imtahan vermək
  - Mühasibat uçotu, maliyyəçi, iqtisadçı və hüquq üzrə ali təhsili olan və ixtisası üzrə ən azı 3 il stajı olan şəxslər
  - ✓ Bütün cavablar düzgündür
  - Maliyyə-təsərrüfat fəaliyyəti sahəsində işləyən zaman məhkəmə tərəfindən məhkum olunmayan
- 135.** Auditor fəaliyyətinin həyata keçirilməsi hüququnun attestasiyası hansı məqsəd güdür?
- ✓ Auditor fəaliyyəti ilə məşğul olmağa iddia göstərən şəxsin ixtisasının yoxlanması
  - Ölkədə auditor fəaliyyətinin tənzimlənməsi
  - Auditor fəaliyyətinin qarşısında duran qanunvericilik tələblərinin gözlənilməsinə dövlət nəzarətinin təminatı və auditor fəaliyyəti ilə artıq məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı
  - Auditor fəaliyyəti ilə artıq məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı
  - Auditor fəaliyyətinin qarşısında duran qanunvericilik tələblərinin gözlənilməsinə dövlət nəzarətinin təminatı
- 136.** Auditor yoxlamasının aparılması formaları və metodları necə müəyyənləşdirilir?
- ✓ Auditor firması tərəfindən
  - Beynəlxalq Audit Standartları tərəfindən təsdiq edilmişdir
  - Vergilər Nazirliyi tərəfindən təsdiq edilmişdir
  - Bütün cavablar düzgündür
  - Maliyyə Nazirliyi tərəfindən
- 137.** Aşağıda sadalanan halların hansında auditorun müstəqilliyi və obyektivliyi pozulmamışdır:
- ✓ Auditor yoxlanılan iqtisadi subyektə vergiyə cəlb olunma məsələləri üzrə məsləhət xidmətləri göstərmişdir
  - Auditor yoxlanılan iqtisadi subyektin mülkiyyətçisi, yaxud təsisçisi hesab olunur
  - Auditor yoxlanılan iqtisadi subyektin səhmdarı, yaxud digər vəzifəli şəxsi hesab olunur
  - Auditor yoxlanılan iqtisadi subyektin təsisçiləri, mülkiyyətçiləri yaxud rəhbərlikləri ilə yaxın qohumluq əlaqəsindədir
  - Auditor yoxlaması iqtisadi subyektə mühasibat uçotunun bərpası analitik və idarəetmə uçotunun qurulması üzrə xidmət göstərmişdir
- 138.** Auditor təşkilatının firmadaxili standartları təsdiq edilir:
- ✓ Əgər təsis sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa, auditor təşkilatının rəhbərinin əmri
  - Auditor təşkilatının müştərisinin razılığı ilə
  - Maliyyə Nazirliyinin razılığı ilə
  - Vergi orqanlarının razılığı ilə
  - Akkreditə olunan peşə auditor təşkilatları
- 139.** Auditor fəaliyyətini həyata keçirmək üçün attestasiyaya aşağıdakı şəxslər buraxıla bilər:
- Ali hüquqi təhsili və auditor kimi 5 il stajı olan
  - Ali texniki təhsili və auditor kimi stajı 5 ildən az olmayanlar
  - Ali iqtisadi təhsilli və auditor kimi stajı 5 ildən az olmayanlar
  - Ali texniki (və yaxud) iqtisadi təhsili olan və baş mühasib qismində 2 il stajı olan
  - ✓ Ali hüquqi (və yaxud) iqtisadi təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı olan
- 140.** Müstəqil auditor hüququ almaq üçün Azərbaycan Respublikası vətəndaşının hansı ali təhsili olmalıdır:
- ✓ Bütün cavablar düzgündür
  - »Maliyyə« ixtisası
  - »İqtisadiyyat« ixtisası

- «Hüquq» ixtisası
- «Mühasibat uçotu» ixtisası

141. «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu özündə birləşdirir:

- √ 20 maddə
- 15 maddə
- 30 maddə
- 24 maddə
- 10 maddə

142. «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu neçə bölmədən ibarətdir?

- √ 5 bölmədən
- 3 bölmədən
- 4 bölmədən
- 6 bölmədən
- 2 bölmədən

143. Hər il maliyyə hesabatlarının icbari auditini keçirməməyə görə belə məsuliyyət nəzərdə tutulur:

- √ İnzibati, mülki-hüquqi və cinayət
- Yalnız mülki-hüquqi
- İntizam və mülki-hüquqi
- Heç bir məsuliyyət nəzərdə tutulmur
- Yalnız intizam

144. Auditor rəyinin keyfiyyətinin yoxlanılması üçün kimin hüququ vardır:

- √ Auditor fəaliyyətini həyata keçirməyə icazə verən orqan və (və yaxud) akkreditə olunan peşəkar auditor birliyi
- Qeydiyyat yeri üzrə dövlət vergi nəzarəti orqanı
- Qeydiyyat yeri üzrə maliyyə orqanı
- Düzgün cavab yoxdur
- Yalnız akkreditə olunan peşəkar auditor birliyi

145. Əgər iqtisadi subyektin rəhbəri maliyyə hesabatları ilə bağlı auditorun nəticələri ilə razılaşırsa o nəyi etməlidir:

- √ Auditorların xidmətlərini ödəmək
- Digər auditor təşkilatına müraciət etmək
- Maliyyə Nazirliyinə müraciət etmək
- Düzgün cavab yoxdur
- Auditor xidmətinə görə ödənişdən imtina etmək

146. Maliyyə hesabatlarının hazırlanmasına, tərtibinə və təqdiminə məsuliyyət daşıyır:

- √ Audit aparılan şəxsin rəhbəri
- Maliyyə hesabatını yoxlayan auditor
- Audit aparılan şəxsin baş mühasibi
- Bütün cavablar düzgündür
- Auditor təşkilatının rəhbəri

147. Auditor firmaları auditorluqdan başqa hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?

- √ Xeyr, belə hüququ yoxdur
- Əgər bu auditor təşkilatının nizamnaməsində qeyd olunmuşdursa, hüququ var
- Əgər bina Maliyyə Nazirliyi tərəfindən icarəyə verilmişdirsə, hüququ var
- Əgər bina «Auditorlar Palatası» tərəfindən icarəyə verilmişdirsə, hüququ var
- Bəli, hüququ var

148. Təşəbbüslə audit yoxlaması:

- √ İqtisadi subyektin qərarı ilə aparılır
- Auditor yaxud auditor firmasının təşəbbüsü ilə aparılır
- Maliyyə orqanlarının təşəbbüsü ilə aparılır
- Bütün cavablar düzgündür
- Dövlət orqanlarının təşəbbüsü ilə aparılır

149. Auditor fəaliyyətini aparmaq üçün icazə neçə ilə verilir?

- √ 5 ilə
- 1 ilə
- 10 ilə
- Müddətsiz
- 3 ilə

150. Auditor fəaliyyəti nəyə aiddir?

- √ Sahibkarlıq fəaliyyətinə
- Dövlət fəaliyyətinə
- Dövlətlərarası fəaliyyətə
- Bütün cavablar düzgündür
- İctimai fəaliyyətə

151. Azərbaycan Respublikasında auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsasları hansılardır?

- √ «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu
- Mühəsibat uçotu üzrə Azərbaycan Respublikasının Milli Standartları
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- «Mühəsibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu

152. Məhsul buraxılışının yoxlaması zamanı hansı nəzarət üsullarından istifadə olunur?

- √ Faktiki nəzarət
- Hesablama nəzarəti
- Yekun nəzarət
- Sonrakı nəzarət
- İlkən nəzarət

153. Auditorun məsuliyyətinin növləri aşağıdakılardır:

- √ İntizam, mülki və cinayət məsuliyyəti;
- İntizam məsuliyyəti və mülki məsuliyyət;
- İntizam və cinayət məsuliyyəti
- Cinayət məsuliyyəti;
- Mülki məsuliyyət və cinayət məsuliyyəti;

154. Peşə auditor məsuliyyəti yaradan sığorta hadisələrinə aiddir:

- aşkara çıxarılan səhvlərin və pozğuntuların aradan qaldırılması üzrə düzgün olmayan təlimatın verilməsi
- işlərin keyfiyyətsiz yerinə yetirilməsi və yaxud onların icrası müddətlərinə əməl olunmaması, habelə məxfilik prinsipinin pozulması
- √ bütün cavablar düzgündür.
- audit sferasında qəbul edilən hüquqi normativ aktlar, standartlar və qaydalar üzrə tələblərin pozulması
- mühəsibat və vergi hesabatlarında yol verilən səhvlərin və düzgün olmayan məlumatların aşkara çıxarılmaması

155. Müştərinin auditorla qarşılıqlı əlaqəsinə dair məsuliyyəti aşağı olanlardan ibarətdir:

- məcburi auditor yoxlamasından yayınmağa görə məsuliyyət
- auditor yoxlamasını aparmaq üçün zəruri şəraitin yaradılmasına görə məsuliyyət
- yoxlanılmaq üçün təqdim olunan informasiyaların tamlığına və etibarlılığına görə məsuliyyət

- səhmdarların ümumi iclasının qərarını yerinə yetirməməyə görə səhmdar cəmiyyəti müdiriyyətinin məsuliyyəti
- ✓ bütün cavablar düzgündür

**156.** Auditorun inzibati cəza növlərinə aiddir:

- ✓ bütün cavablar düzgündür
- xüsusi hüquqdan mərhum etmə
- inzibati cərimə
- xəbərdarlıq
- kənarlaşdırma

**157.** Auditorun (auditor təşkilatının) məsuliyyət növləri fərqləndirilir:

- ✓ mülki-hüquqi, inzibati və cinayət
- mülki-hüquqi
- mülki-hüquqi və cinayət
- inzibati və cinayət
- mülki-hüquqi və inzibati

**158.** 2007-ci il mayın 22-də Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir:

- «Sığorta fəaliyyəti haqqında»
- düzgün cavab yoxdur
- «Mühasibat uçotu haqqında»
- ✓ «Auditorun peşə məsuliyyətinin icbari sığortası» haqqında
- «Auditor xidməti haqqında»

**159.** Aşağıdakılardan hansı biri Beynəlxalq Audit Standartı deyildir?

- Fırıldaqçılıq və səhvlər
- Auditin keçirilməsinin məqsədi və ümumi prinsipləri
- Auditor işlərinin keyfiyyətinə nəzarət
- Auditə dair sövdələşmənin şərtləri
- ✓ Auditora təqdim edilən məlumatlar

**160.** Aşağıdakılardan hansı biri Azərbaycanın Milli Audit Standartı deyildir?

- Auditorların və sifarişçilərin qarşılıqlı əlaqəsi
- ✓ Auditin aparılmasına dair sərəncam
- Auditor fəaliyyəti ilə bağlı şikayətlərə baxılması qaydası
- Auditin aparılmasının məqsəd və vəzifələri
- Auditin aparılmasına dair müqavilə

**161.** ABŞ-da keyfiyyətə nəzarət standartları üzrə komitənin ilk hesabatı necə adlanırdı?

- Ali diplomlu ictimai auditorların fəaliyyətinin keyfiyyətinə nəzarət sistemi
- ✓ Diplomlu ictimai mühasiblərin (auditorların) firmalarının fəaliyyətinin keyfiyyətinə nəzarət sistemi
- Ali diplomlu ictimai auditor firmalarının fəaliyyətinin keyfiyyətinə nəzarət sistemi
- Diplomlu ictimai mühasiblərin (auditorların) firmalarının fəaliyyətinin keyfiyyətinə nəzarət haqqında hesabat
- Diplomlu ictimai mühasiblərin fəaliyyətinin keyfiyyətinə nəzarət paketi

**162.** ABŞ-da keyfiyyətə nəzarət standartları üzrə komitə nə vaxt yaradılmışdır?

- ✓ 1977-ci ildə
- 1975-ci ildə
- 1971-ci ildə
- 1973-cü ildə
- 1972-ci ildə

**163.** Firmadaxili audit standartları özündə aşağıdakılardan hansını əks etdirir?

- audit zamanı baxılmalı olan məsələləri
- firma rəhbərinin tapşırıqlarına əməl edilməsini
- ✓ razılaşmanın məqsədinin müəyyən edilməsini
- firma daxilində auditin gedişatını
- auditin yekunlaşdırılması və sənədlərin təqdim edilməsini

**164.** Audit standartları aşağıdakı növlərə bölünür:

- ✓ beynəlxalq audit standartları, milli audit standartları, firmadaxili audit standartları
- firmadankənar audit standartları, firmadaxili audit standartları, kompleks audit standartları
- məcburi audit standartları, könüllü audit standartları, inzibati audit standartları
- kənar audit standartları, daxili audit standartları, ümumi audit standartları
- ali audit standartları, orta audit standartları, aşağı audit standartları

**165.** Auditor standartlarının əhəmiyyətinə aşağıdakılardan hansı aiddir?

- ✓ auditor yoxlamasının yüksək keyfiyyətini təmin etmək
- auditor peşəsinin əhəmiyyətini ictimaiyyətə göstərmək
- auditorun biliklərini formalaşdırmaq və möhkəmləndirmək
- audit subyekləri üzərində dövlət tərəfindən nəzarəti gücləndirmək
- auditor yoxlamasının ayrı-ayrı elementlərinin əlaqəsini gücləndirmək

**166.** Auditor standartları nəyi təmin edir?

- auditor peşəsinin əhəmiyyətinin ictimaiyyətə göstərilməsini
- dövlət tərəfindən olunan nəzarətin gücləndirilməsini
- ✓ informasiya istifadəçilərinə auditor yoxlamalarının proseslərini başa düşməyi öyrətməyi
- auditorun biliklərinin möhkəmləndirilməsini
- informasiya istifadəçilərinə lazımı məlumatların verilməsini

**167.** Neçə firmadaxili audit standartları hazırlanmışdır?

- 18.0
- 20.0
- 30.0
- 11.0
- ✓ 10.0

**168.** Firmadaxili audit standartları nəyi özündə əks etdirir?

- Düzgünlük, konfidensiallıq, riskin qiymətləndirilməsini
- Məsuliyyət, obyektivlik, konfidensiallıq, düzgünlük
- ✓ Razılaşmanın məqsədinin müəyyən edilməsi, biznesin icmalını, riskin qiymətləndirilməsini
- Konfidensiallıq, düzgünlük, biznesin icmalını
- Obyektivlik, razılaşmanın məqsədinin müəyyən edilməsi

**169.** Beynəlxalq Komitə neçə beynəlxalq audit standartı hazırlamışdır?

- ✓ 30.0
- 11.0
- 18.0
- 25.0
- 29.0

**170.** Audit standartlarının neçə növü vardır?

- ✓ 2.0
- 6.0
- 5.0

- 3.0
- 4.0

171. Audit standartları dedikdə nə başa düşülür?

- Vergilərin planlaşdırılmasına və vergiyə görə hesablama aparılmasına köməklik göstərir
- Müştərilərə informasiya xidmətləri göstərir
- Uçotun bərpa olunmasına və aparılmasına, mühasibat (maliyyə) hesabatının tərtib edilməsinə köməklik göstərir
- ✓ Müştəriyə (sifarişçiyə) tələb olunan səviyyədə xidmət göstərmək üçün vahid və mütərəqqi qayda və üsulları müəyyən edir
- Mühasibat uçotunun təşkilində müəssisəyə köməklik göstərir

172. Auditor, ekspertin işindən istifadə olunmasına istinad edə bilər:

- ✓ ekspertin razılığı ilə modifikasiyalı rəy verildikdə
- modifikasiyalı rəy verildikdə
- ekspertin işindən istifadə etməyə heç bir zaman istinad etməməlidir
- düzgün cavab yoxdur
- istənilən hadisədə

173. Əgər rəhbərlik zəruri sayılan ərizə təqdim etmirsə, onda auditor etməlidir:

- ✓ irad göstərməklə fikrini bildirməli, yaxud auditin həcmindən məhdudluğu ilə əlaqədar fikir bildirməkdən imtina etməlidir
- düzgün cavabı yoxdur
- rəyə diqqəti cəlb edən abzas əlavə etməli, yaxud mənfəi fikir, yaxud irad göstərilməklə fikir bildirilməlidir
- mənfəi fikir, yaxud irad göstərilməklə fikir bildirilməlidir
- rəyə diqqəti cəlb edən abzas əlavə edilməlidir

174. Müsbət təsdiq haqqında xahişə münasibət bildirilmədiyi halda auditor etməlidir:

- ✓ alternativ auditor prosedurları tətbiq etmək
- hesabatın hazırlanması üzrə mənfəi fikir bildirilməsi
- yoxlama aparmaqdan imtina etmək
- düzgün cavab yoxdur
- auditor rəyinin modifikasiyası haqqında məsələnin nəzərdən keçirilməsi

175. Qiymətləndirici əhəmiyyət daşıyan audit nəzərdə tutur:

- ✓ bütün cavablar düzdür
- qiymətləndirici əhəmiyyət daşıyan proseslərin testləşdirilməsi
- müstəqil qiymətdən istifadə edilməsi
- qiymətləndirməyə məruz qalan sonrakı hadisələrin müfəssəl yoxlanılması
- müfəssəl yoxlamayı

176. Nəzarət vasitəsi testlərinin keçirilməsi vacibdir:

- ✓ yüksəkdən aşağı nəzarət vasitəsi risklərinin qiymətləndirilməsini təsdiq etmək üçün
- qarşısı alınmayan risklərin qiymətləndirilməsini təsdiq etmək üçün
- nəzarət vasitəsi risklərinin qiymətləndirilməsini təsdiq etmək üçün
- düzgün cavab yoxdur
- nəzarət vasitəsi risklərinin qiymətləndirilməsini təsdiq etmək üçün

177. Auditor riski aşağıdakılarla əlaqədardır

- ✓ maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır
- hesablarda saldosuna, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır
- məzmun üzrə auditor prosedurları hesablarda saldosunda, yaxud əməliyyatların sinfində əhəmiyyətli sayılan təhrifləri aşkara çıxarmağa imkan vermir
- düzgün cavab yoxdur
- hesablarda saldosu, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır



178. Aşkarlanmayan risk aşağıdakılarla əlaqədardır
- √ məzmun üzrə auditor prosedurları hesabların saldusunda, yaxud əməliyyatların sinfində əhəmiyyətli sayılan təhrifləri aşkara çıxarmağa imkan vermir
  - hesabların saldosa, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır
  - maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır
  - düzgün cavab yoxdur
  - hesabların saldosu, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır
179. Hesabatın ədalətli təqdim olunması zamanı auditor müəyyən etməlidir:
- √ düzəldilməyən təhriflərin məcmusu əhəmiyyətli sayılırmı?
  - aşkara çıxarılan səhvlər hesabatdan maraqlı istifadəçilərin qərarlarına təsir edirmi?
  - aşkara çıxarılan və düzəldilməyən səhvlər əhəmiyyətli sayılırmı?
  - düzgün cavab yoxdur
  - aşkara çıxarılan səhvlər miqdar ifadəsində əhəmiyyətli və keyfiyyətlidirmi?
180. Müfəttişlik, sorğu və təsdiq, yekun vurmaq özlüyündə aiddir:
- √ auditor sübutlarının alınması prosedurlarına
  - faktik sübutların alınması metodlarına
  - məzmun üzrə reklama prosedurlarına
  - düzgün cavab yoxdur
  - məzmun üzrə yoxlama metodlarına
181. Düzgün təqdimat, məzmunun formadan üstünlüyü, ehtiyatlılıq, tamlıq və müqayisəlilik aid edilir:
- √ Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə
  - audit sübutlarının alınması prinsiplərinə
  - Maliyyə Hesabatının hazırlanması prinsiplərinə
  - düzgün cavab yoxdur
  - Beynəlxalq Audit Standartlarının prinsiplərinə
182. Baş vermə, dəyərcə qiymətləndirmə və dəqiq ölçü aid edilir
- √ maliyyə hesabatının hazırlanması prinsiplərinə
  - Beynəlxalq Audit Standartlarının prinsiplərinə
  - audit sübutlarının alınması prinsiplərinə
  - düzgün cavabı yoxdur
  - Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə
183. Beynəlxalq Audit Standartlarının prinsiplərinə uyğun olaraq peşə skeptizminə və düşüncəli inama aid edilir:
- √ auditin ümumi prinsiplərinə
  - auditin etik prinsiplərinə
  - maliyyə Hesabatlarının hazırlanmasına
  - düzgün cavab yoxdur
  - Beynəlxalq Audit Standartlarının tövsiyələrinə
184. Öz fikrini ifadə edən zaman auditor istifadə edir:
- √ “etibarlı və ədalətli baxış verir”, “bütün əhəmiyyətli münasibətlərdə ədalətlik təqdim edilir”
  - “bizim fikrimizcə əlavə olunan ... hesabat etibarlıdır, başqa sözlə o, bütün əhəmiyyətli münasibətlərdə aktivlərin əks olunmasını təmin edir”
  - “düşüncəli inam meyarından asılı olaraq hesabat bütün əhəmiyyətli aspektlərdə etibarlı şəkildə tanınmışdır”
  - düzgün cavab yoxdur
  - “bizim fikrimizcə, təşkilatın maliyyə hesabatı bütün əhəmiyyətli münasibətlərdə etibarlılığı əks etdirir”

185. Auditorun Beynəlxalq Audit Standartlarından geri çəkilə bilmək hüququ var:
- √ müstəsna hallarda, auditin məqsədlərinə daha effektiv şəkildə nail olmaq
  - əgər bunu auditin Milli Standartları və digər normativ sənədləri tələb edirsə
  - heç bir halda Beynəlxalq Standartlardan geri çəkilmək hüququ yoxdur
  - düzgün cavab yoxdur
  - əgər Beynəlxalq Standartlarda daxili fərqlər və ziddiyyətlər mövcuddursa
186. Əgər auditor belə bir fikrə gəliyə ki, digər auditorun işindən istifadə etmək olmur, onda o, belə etməlidir:
- √ qeydlə fikrini bildirməli və yaxud auditin həcmnin məhdudluğu ilə əlaqədar fikir bildirməkdən imtina etməlidir
  - mənfi fikir və yaxud qeydlə fikir bildirmək
  - rəyə diqqətli cəlb edən abzas daxil edilməli, yaxud mənfi fikir bildirilməlidir
  - düzgün cavab yoxdur
  - rəyə diqqətli cəlb edən abzas daxil edilməlidir
187. Əgər rəhbərliyin ərizəsi digər auditor sübutları ilə ziddiyyət təşkil edərsə, onda auditor etməlidir:
- √ əlavə prosedurlar həyata keçirmək və rəhbərliyin digər ərizəsinin etibarlılığını bir daha nəzərə almaq
  - alternativ auditor prosedurları həyata keçirmək
  - qeydlə fikir bildirmək və rəyə diqqətli cəlb edən abzas daxil etmək
  - düzgün cavab yoxdur
  - auditor qərarının modifikasiyasının zəruriliyini nəzərdən keçirmək
188. Nəzarət vasitəsi riskinin qabaqcadan qiymətləndirilməsi üçün vacibdir
- √ mühasibat uçotu və subyektin daxili nəzarət sisteminin dərk olunması
  - nəzarət vasitəsi testlərinin keçirilməsi zamanı auditor sübutlarının əldə olunması
  - ümumi auditor riskinin qiymətləndirilməsi
  - düzgün cavab yoxdur
  - gözlənilən riskin qiymətləndirilməsi
189. Ayrılmaz risk aşağıdakılarla bağlıdır
- √ hesabların saldosu, yaxud əməliyyatların riski təhriflərə məruz qalmışdır. Bu ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət vasitəsinin olmamasına yol verildikdə)
  - auditor prosedurları mahiyyətə hesabların saldosunda yaxud əməliyyatların sinfində təhrifləri aşkarlamağa imkan vermir (bunlar ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər)
  - maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur.
  - düzgün cavab yoxdur
  - təhriflərə hesabın saldosuna, yaxud əməliyyatların sinfinə münasibətdə yol verilə bilər (Bu əhəmiyyətli olduqda, vaxtında aradan qaldırılmadıqda və uçot vasitəsilə düzəldilmədikdə)
190. Nəzarət vasitəsinin riski əlaqədardır
- √ təhriflərə hesabın saldosuna, yaxud əməliyyatların sinfinə münasibətdə yol verilə bilər (Bu əhəmiyyətli olduqda, vaxtında aradan qaldırılmadıqda və uçot vasitəsilə düzəldilmədikdə)
  - auditor prosedurları mahiyyətə hesabların saldosunda yaxud əməliyyatların sinfində təhrifləri aşkarlamağa imkan vermir (bunlar ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər)
  - maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur.
  - düzgün cavab yoxdur
  - hesabların saldosu, yaxud əməliyyatların riski təhriflərə məruz qalmışdır Bu ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət vasitəsinin olmamasına yol verildikdə)
191. Əhəmiyyətlilik və auditor riski arasında aşağıdakı əlaqə mövcuddur
- √ əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər aşağı olur
  - əhəmiyyətliliyin səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur
  - əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksəkdir, əhəmiyyətlilik səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur
  - düzgün cavab yoxdur
  - əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksək olur

192. Beynəlxalq Audit Standartları auditorndan əhəmiyyətli qiyət verilməsini tələb edir:

- √ auditor prosedurları planlaşdırıldıqda və təhriflərin səbəblərinə qiyət verildikdə
- təhriflərin səbəbləri qiyətləndirildikdə
- auditor prosedurları planlaşdırıldıqda, təhriflərin səbəblərinə qiyət verildikdə, mühasibat uçotu və daxili nəzarət sisteminə qiyət verildikdə
- düzgün cavab yoxdur
- auditor prosedurları planlaşdırıldıqda

193. Beynəlxalq Audit Standartları auditor sübutlarının alınmasının aşağıdakı prosedurlarını deklorasiya edir

- √ müfəttişlik, müşahidə, sorğu və təsdiq, yekun vurmaq və analitik prosedurlar
- müfəttişlik, müşahidə, sorğu, təsdiq, yenidən hesablaşmaq və analitik prosedurlar
- yenidən hesablaşmaq, inventarlaşma, uçot qaydalarına əməl olunmasının yoxlanılması, təsdiq, şifahi sorğu, sənədlərin yoxlanılması, analitik prosedurlar, alternativ balansın hazırlanması
- düzgün cavab yoxdur
- müfəttişlik, müşahidə, icmallaşdırma və qruplaşdırma, sorğu və təsdiq, yenidən hesablaşmaq, sürət çıxarma və analitik prosedurlar

194. Yerində olmaq, əhəmiyyətlik, etibarlılıq və neytrallıq aiddir

- √ Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının prinsiplərinə
- auditor sübutlarının alınması prinsiplərinə
- Maliyyə Hesabatlarının hazırlanması prinsiplərinə
- düzgün cavab yoxdur
- Beynəlxalq Audit Standartlarının prinsiplərinə

195. 5. Mövcudluq, tamlıq, təqdimat və açıqlanma aiddir:

- √ Maliyyə Hesabatlarının hazırlanması prinsiplərinə
- Beynəlxalq Audit Standartlarının prinsiplərinə
- auditor sübutlarının alınması prinsiplərinə
- Düzgün cavabı yoxdur
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının prinsiplərinə

196. Müstəqillik, obyektivlik və məxfilik prinsipləri aiddir:

- √ auditin etik prinsiplərinə
- düzgün cavabı yoxdur
- maliyyə hesabatlarının hazırlanmasına
- Beynəlxalq Audit Standartlarının tövsiyyə xarakterli müddəalarına
- auditin ümumi prinsiplərinə

197. Maliyyə hesabatının auditinin məqsədləri aşağıdakılardır

- maliyyə hesabatının dürüstlüyünün təsdiqi və ona zəmanət verilməsi
- düzgün cavab yoxdur
- √ bütün hallarda maliyyə hesabatının hazırlanmasının müvafiq prinsiplərə cavab verməsi barədə auditora imkan yaradılması
- bütün əhəmiyyətli aspektlərdə maliyyə hesabatının dürüstlüyü haqda əsaslandırılmış fikrin əks etdirilməsi
- maliyyə hesabatı tərtib olunan zaman mühasibat uçotu prinsiplərinin gözlənilməsinə nail olunması

198. Auditin Beynəlxalq Standartlarında əlavə xidmətlərə aiddir:

- konsultativ xidmətlər, qiymətləndirici fəaliyyət
- uçotun aparılması və hesabatın tərtib olunması üzrə xidmətlər, konsaltinq xidmətləri, əmlakın və biznesin qiymətləndirilməsi, auditor fəaliyyəti ilə əlaqədar təhsil və digər xidmətlər
- düzgün cavab yoxdur
- maliyyə təhlili, biznesin qiymətləndirilməsi, konsaltinq, müəssisənin yenidən təşkili üzrə xidmətlər, hesabatın tərtibi (kompilyasiyası)
- √ icmal yoxlama, razılaşdırılmış proseduralar, maliyyə informasiyalarının kompilyasiyası

199. Auditin Beynəlxalq Standartları tətbiq olunmalıdır:

- ilkin qalıq və hesabatın müqayisəli göstəriciləri yoxlanıldıqda
- düzgün cavab yoxdur
- maliyyə hesabatının bütün göstəriciləri yoxlanıldıqda
- √ bəzi göstəricilərin təhrif olunması maliyyə hesabatından istifadə edənlərin qərarlarına təsir göstərdikdə
- bəzi göstəricilərin yoxlanılması düşünmək üçün inam yaratdıqda

200. Auditor riski necə başa düşülür?

- Bütün cavablar düzgündür
- Belə bir risk də mövcuddur ki, auditor prosedurları məzmunca hesabların qalıqları üzrə bütün saxtalaşdırmaları aşkarlamağa imkan vermir
- Müştərinin Maliyyə Hesabatı haqqında mənfi fikir söyləndikdə göstərilən xidmətlərə görə qonorar ala bilməmək riski
- Yoxlanılan Maliyyə Hesabatında əhəmiyyətli saxtalaşdırmaların mövcudluğu haqda auditorun fikrinin söylənilməsi
- √ Maliyyə Hesabatında əhəmiyyətli saxtalaşmalara yol verildikdə auditor tərəfindən müvafiq olmayan fikir söyləndikdə

201. Beynəlxalq auditor praktikasında aşkarlanmamaq riski dedikdə nə başa düşülür?

- √ Auditor yoxlaması vasitəsi ilə saxtalaşdırmanın aşkarlanmasına imkan verməyən risklər. Bu risklər həm ayrılıqda, həm də məcmu formada əhəmiyyətli sayıla bilər
- Saxtalaşdırılmanın öz vaxtında aradan qaldırılmaması riski (mühasibat uçotu və daxili nəzarət sisteminin köməyi ilə aşkarlanan)
- Hesabların qalığına, yaxud əməliyyatların dərəcəsinə münasibətdə saxtalaşdırma vaxtında aradan qaldırılma və yaxud daxili nəzarətin köməyi ilə aşkarlanma bilər
- Auditor yoxlaması mahiyyətə hesabların qalığı üzrə və yaxud əməliyyatların dərəcəsi üzrə aşkarlaya bilmir
- Hesabların qalığının və yaxud əməliyyatların dərəcəsinin saxtalaşdırılması meylli

202. Beynəlxalq auditor praktikasında ayrılmaz risk dedikdə nə başa düşülür?

- √ Müvafiq daxili nəzarət vasitələri olmadıqda hesablar qalığının və yaxud əməliyyatlar siniflərinin əhəmiyyətli təhriflərə məruz qalması
- Hesabın qalığına yaxud əməliyyatın dərəcəsinə münasibətdə saxtalaşdırma yol verilə bilər və həmin saxtalaşdırma mühasibat uçotunun və daxili nəzarətin köməyi ilə vaxtında aradan qaldırılır
- Hesabların qalığına və yaxud əməliyyatların dərəcəsinə münasibətdə yol verilən saxtalaşdırmalar mühasibat uçotu və daxili nəzarət sisteminin köməyi ilə vaxtında aradan qaldırılır;
- Düzgün cavab yoxdur
- Auditor yoxlaması mahiyyətə saxtalaşdırmaları aşkara çıxarmağa imkan verməyən risklər həm ayrılıqda, həm də məcmu şəkildə əhəmiyyətli ola bilər

203. İlkin audit zamanı müştəri qarşısında auditorun məktub-öhdəliyi:

- √ Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılır və müqavilə bağlanana qədər icra orqanına göndərilir
- Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılmır və müqavilə bağlandıqdan sonra icra orqanına göndərilir
- Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılmır və müqavilə bağlanana qədər icra orqanına göndərilir
- Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburi sayılmır və müqavilə bağlandıqdan sonra maliyyə hesabatlarından istifadə edənlərə göndərilir
- Auditor təşkilatı tərəfindən tərtib olunmaq üçün məcburidir və audit haqqında müqavilə bağlandıqdan sonra icra orqanına göndərilir

204. Auditor təşkilatının məktub-öhdəliyinin tərtib olunması məqsədlərini müəyyənləşdirin:

- √ Auditin keçirilməsinə dair dəvətə razılıq verilməsi, habelə auditor yoxlamasının şərtlərinin, auditor təşkilatının və yoxlanılan iqtisadi subyektin öhdəliklərinin müəyyənləşdirilməsi
- Audit yoxlamasına dəvətə razılıq verilməsi və müəssisənin həmin auditor təşkilatına minnətdarlığını bildirməsi
- Audit yoxlamasının dəvətinə razılıq verilməsi, müəssisənin həmin auditor təşkilatına minnətdarlığı, habelə auditor təşkilatının öhdəliklərinin müəyyənləşdirilməsi
- Audit yoxlamasına dəvətə razılıq verilməsi, habelə yoxlanılan iqtisadi subyektin öhdəliyinin müəyyənləşdirilməsi
- Auditin keçirilməsinə dair dəvətə razılıq verilməsi

205. Auditin Beynəlxalq Standartlarının konseptual əsasları tətbiq edilir:

- √ Auditin əsaslarına və köməkçi xidmətlərinə
- Xülasə və razılaşdırılan prosedurlar üzrə xidmətlərə
- İnformasiyaların hazırlanması üzrə xidmətlərə

- Bütün cavablar düzdür
  - Auditor praktikasında göstərilən bütün xidmətlərə
- 206.** Maliyyə informasiyasının hazırlanması üzrə xidmətlər göstərdikdə auditor aşağıdakı inam səviyyəsinə təminat verir
- √ Heç bir
  - Orta
  - Aşağı
  - Yüksək
  - Pozitiv
- 207.** Yoxlama prosesində auditor maliyyə hesabatlarının dürüslüyünü müəyyənləşdirməlidir
- √ Bütün əhəmiyyətli münasibətlərdə
  - Mütləq dəqiqliyin zəruri sayıldığı aspektlərdə
  - Mütləq dəqiqlik müqaviləsində sadalanan aspektlərdə
  - Vergi orqanları tərəfindən müəyyənləşdirilən mütləq dəqiqlik aspektlərində
  - Mütləq dəqiqliklə
- 208.** Beynəlxalq Audit Standartları təsdiq edildikdə, qərarların qəbul olunması qaydasını müəyyənləşdirin:
- √ İclasda iştirak edən şəxslərin  $\frac{3}{4}$ -nün səs verməsi ilə (komitənin ən azı 9 üzvü iştirak etməlidir);
  - İclasda iştirak edən şəxslərin  $\frac{3}{4}$ -nün səs verməsi ilə (komitənin ən azı 10 üzvü iştirak etməlidir);
  - Komitə üzvlərinin 50 %-dən çoxu səs verdikdə
  - Düzgün cavab yoxdur
  - İclasda iştirak edən şəxslərin sayının sadə səs çoxluğu ilə
- 209.** Beynəlxalq tələblərə cavab verən standartların qlobal sistemlərinin əsas ünsürlərini göstərin:
- √ Bütün cavablar doğrudur
  - BMF-nin peşəkar mühasiblərinin əxlaq Kodeksi
  - Beynəlxalq Təhsil Standartları
  - Dövlət Bölməsinin Beynəlxalq Standartları
  - Auditin Beynəlxalq Standartları
- 210.** Auditorun fikrinə təsir göstərməyən amillərə aiddir:
- √ Seçilən uçot siyasəti və onun tətbiqi ilə bağlı rəhbərliklə fikir ayrılığı, hesabatlarda olan informasiyaların açıqlanmasında fərqlər
  - Maliyyə Hesabatına təsir göstərə bilən qeyri-müəyyənlik
  - Maliyyə Hesabatına təsir göstərə bilən auditorun iş həcminin məhdudluğu və qeyri-müəyyənlik
  - Maliyyə Hesabatına təsir göstərə bilən qeyri-müəyyənliklər, seçilən uçot siyasəti ilə bağlı rəhbərliklə fikir ayrılığı, həmin siyasətin tətbiqində fikir ayrılığı və s.
  - Auditorun işinin həcminin məhdudlaşdırılması;
- 211.** Auditor firmasının keyfiyyət nəzarət sistemi özündə aşağıdakı elementləri birləşdirməlidir:
- √ Monitoring, əmək resursları; rəhbərlik
  - Monitoring və rəhbərlik;
  - Monitoring və əmək resursları
  - Monitoring və yoxlama
  - Nəzarət və yoxlama
- 212.** Müştərinin hansı hərəkəti auditor tərəfindən səhv kimi qiymətləndirilə bilər?
- √ Eyni dövrdə daxil olan illik icarə haqqlarının cari xərclər qismində tanınması
  - Materialların silinməsinin FIFO metodu ilə qiymətləndirilməsinin hesabat dövründəki xərcləri artırmaq məqsədi ilə LIFO metoduna keçirilməsi
  - Eyni dövrdə daxil olan illik icarə haqqlarının cari xərclər qismində tanınması və göstərilməyən marketing xidməti xərclərinin uçotda əks etdirilməsi
  - Göstərilməyən marketing xidməti xərclərinin uçotda əks etdirilməsi və materialların silinməsinin FIFO metodu ilə qiymətləndirilməsinin hesabat dövründəki xərcləri artırmaq məqsədi ilə LIFO metoduna keçirilməsi

- Göstərilməyən marketinq xidmətlərinə görə xərclərin uçotda əks etdirilməsi

**213.** Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun surətdə kifayətlik anlayışını müəyyənləşdirin:

- √ Auditor sübutunun miqdar ölçüsü
- Auditor prosedurunun miqdar ölçüsü
- Saxtalaşdırılmaların miqdar ölçüsü
- Bütün cavablar düzgündür
- Səhvlərin miqdar ölçüsü

**214.** Beynəlxalq Audit Standartına uyğun olaraq auditor aşağıdakı hallarda əhəmiyyətliyə qiymət verə bilər:

- √ Auditor prosedurlarının xarakterinin, müddətinin və həcmnin müəyyənləşdirildiyi və təhriflərin nəticələrinin qiymətləndirildiyi zaman
- Auditor sübutu əldə olunan zaman
- Auditor seçimi zamanı və auditor sübutları alındıqda
- Düzgün cavab yoxdur
- Auditor seçimi zamanı

**215.** Əhəmiyyətlik və auditor riski arasında hansı qarşılıqlı əlaqə mövcuddur?

- √ Əks
- Heç bir qarşılıqlı əlaqə yoxdur
- Asılılıq riskin səviyyəsi ilə müəyyənləşir
- Asılılıq seçimin həcmi ilə müəyyənləşir
- Birbaşa

**216.** Auditin Beynəlxalq Standartlarına uyğun olaraq auditin həcmi terminini müəyyənləşdirin.

- √ Müəyyən hallarda auditin məqsədinə nail olmaq üçün zəruri sayılan auditor prosedurunun siyahısı
- Yoxlamaya məruz qalan təsərrüfat əməliyyatlarının siyahısı
- Yoxlamaya məruz qalan mühasibat uçotu hesablarının siyahısı
- Bütün cavablar düzgündür
- Yoxlama üçün zəruri olan auditor sübutlarının siyahısı

**217.** Hansı şəraitdə auditin beynəlxalq standartları qüvvəyə minir?

- √ Standart ingilis dilində dərc olunduğu və tarixin göstərildiyi andan
- Standartın layihəsinin hazırlandığı tarixdən
- Standartın layihəsinin araşdırıldığı tarixdən
- Düzgün cavab yoxdur
- Mühasiblərin Beynəlxalq Federasiyası üzvü olan ölkələrin milli dillərinə tərcümə olunduğu tarixdən

**218.** Beynəlxalq auditor praktikası üzrə qaydalar nəyə malikdir?

- √ Standartlara əməl olunmasında auditorlara praktik kömək göstərmək məqsədi ilə tövsiyyə xarakteri daşıyır
- Beynəlxalq Auditorlar Təşkilatları tərəfindən icrası məcburidir
- Beynəlxalq Mühasiblər Federasiyası üzvü olan bütün dövlətlər və Beynəlxalq Auditorlar Təşkilatı tərəfindən icrası məcburidir
- Düzgün cavab yoxdur
- Beynəlxalq Mühasiblər Federasiyası üzvü olan bütün dövlətlər tərəfindən icrası məcburidir

**219.** Auditorun müstəqilliyi prinsipini pozan halları müəyyənləşdirin.

- √ Müştərilər və onların işləri ilə maliyyə əlaqəsi
- Qanoralar
- Komisyon mükafatları
- Bütün cavablar düzgündür
- Sayğısızlığın gözlənilməsi üzrə öhdəliklərdə baş verən münafişə

**220.** Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun olaraq razılaşdırılmış prosedurların terminlərini müəyyənləşdirin.

- √ Auditor, müştəri və istənilən 3-cü şəxs arasında razılaşdırılmış prosedurlar
- Mühasibat uçotu hesabatlarının qalıqlarının testləşdirilməsi prosedurları
- Maliyyə hesabatlarının müxtəlif maddələrinə münasibətdə analitik prosedurlar və mühasibat uçotu hesabatlarının qalıqlarının testləşdirilməsi prosedurları
- Mühasibat balansının aktiv maddələrə münasibətində analitik prosedurlar
- Maliyyə Hesabatlarının müxtəlif maddələrinə münasibətdə analitik prosedurlar

**221.** Beynəlxalq Audit Standartlarına uyğun olaraq özünə inam səviyyəsi anlayışını müəyyənləşdirin.

- √ Bir tərəfin təqdim etdiyi və digər tərəfin istifadəsi üçün nəzərdə tutulan qərarın etibarlılığına münasibətdə fikrin bildirilməsi;
- Yoxlanılan informasiyalarda
- Bütün cavablar düzgündür
- Bütün cavablar səhvdir
- Yoxlanılan informasiyalarda əhəmiyyətli saxtalaşdırmanın olmamasına auditorun inamı

**222.** Audit planı özündə birləşdirir:

- √ Auditor prosedurunun xarakterinin, müddətinin və həcmnin təsviri
- Auditor qərarının hazırlanması üçün əsas sayılan nəticələr və onların əsaslandırılması
- Yoxlamayı yerinə yetirən auditor üçün təlimatlar toplusu
- Bütün cavablar düzgündür
- Auditor yoxlamasının həyata keçirilməsinin ehtimal olunan həcmi və qaydası

**223.** Əgər müştərinin daxili nəzarət sistemi çox yüksək təşkil olunmuşdursa, onda auditor aşağıdakılardan hansını etməlidir?

- √ Onun etibarlılığını yoxlamaq, daha sonra yalnız kənar audit üçün zəruri sayılan məlumatlardan istifadə etmək
- Onun etibarlılığını yoxlamaq və daha sonra mütləq qaydada bütün məlumatlardan istifadə etmək;
- Onun etibarlılığını yoxlamaq, daha sonra zərurət yarandıqda bütün məlumatlardan istifadə etmək;
- Düzgün cavab yoxdur
- İstisnasız olaraq onun bütün məlumatlarından istifadə etmək və yoxlama müddətini minimuma endirmək

**224.** Auditor standartları aşağıdakı funksiyaları yerinə yetirir:

- √ Yoxlamanın yüksək keyfiyyətini və auditor proseslərinin müxtəlif elementlərinin əlaqəsini təmin edir;
- Auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;
- Cəmiyyətin auditə etimadını formalaşdırır və auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;
- Düzgün cavabı yoxdur
- Cəmiyyətin auditə etimadını formalaşdırır;

**225.** Auditdə əhəmiyyətlik deyildikdə nə başa düşülür?

- √ Maliyyə hesabatları əsasında qəbul edilən iqtisadi qərarlara təsir göstərə bilən informasiyaların təhrif olunması
- Gözlənilməyən səhv, maliyyə hesabatlarının saxtalaşdırılması
- Müştərinin daxili nəzarət sisteminin tərkibində yol verilən çatışmamazlıqlar
- Bütün cavablar düzgündür
- Müştərinin mühasibat uçotu sistemindəki çatışmamazlıqlar

**226.** Auditor proqramı dedikdə nə başa düşülür?

- √ Auditor yoxlamasının ümumi planını yerinə yetirmək üçün zəruri sayılan audit prosedurlarının həcmi, xarakteri və müddətləri
- Zəruri auditor prosedurlarının xülasəsi
- Auditor yoxlamasının istiqaməti və zəruri auditor yoxlamasının xülasəsi
- Düzgün cavab yoxdur
- Auditor yoxlamasının istiqaməti

**227.** Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditorun işçi sənədlərinin əsas təyinatı nədədir?

- √ Auditorun fikrini təsdiq edən sübutun formalaşması nöqtəyi-nəzərdən məlumatların sənədlərlə rəsmiyyətə salınması
- Ekspertlərin və digər auditorların cəlb olunmasının zəruriliyi müəyyənləşdirilir
- İqtisadi subyektə aid olan informasiyalar əks etdirilir və ekspertlərin və digər auditorların cəlb olunması zərurəti müəyyənləşdirilir

- Düzgün cavab yoxdur
- İqtisadi subyektə aid olan informasiyaları əks etdirir

**228.** Nəzarət sisteminin riskinin yüksək qiymətləndirilməsi ilə seçimin həcmi arasında asılılığın müəyyənləşdirilməsi:

- √ Birbaşa asılılıq
- Heç bir asılılıq yoxdur
- Asılılıq riskin səviyyəsi ilə müəyyənləşir
- Asılılıq seçimin həcmi ilə müəyyənləşir
- Əks asılılıq

**229.** Daxili nəzarət sisteminin əsas elementlərini müəyyənləşdirin.

- √ Nəzarət mühiti, nəzarət prosedurları
- Müəssisələrin mühasibat uçotunun prosedurları
- Nəzarət mühiti
- Nəzarət prosedurları
- Daxili nəzarət texnikası

**230.** Etika-əxlaq kodeksinə uyğun olaraq düzgünlük anlayışını müəyyənləşdirin:

- √ İşin aparılmasında doğruluq, ədalətlik, düzgünlük
- İşin aparılmasında ədalətlik
- İşin aparılmasında düzgünlük
- Düzgün cavab yoxdur
- İşin aparılmasında doğruluq

**231.** Auditor yoxlaması gedişində özünə inam səviyyəsi təmin edilir:

- İnəm səviyyəsi təmin olunmur
- Aşağı
- Orta
- √ Yüksək, lakin mütləq olmayan
- İnəm səviyyəsi auditor tərəfindən müəyyənləşdirilir

**232.** Kənar auditor kimlərin maraqları əsasında fəaliyyət göstərməlidir?

- √ Maliyyə hesabatlarından istifadə edənlərin hamısına
- Vergi orqanı
- Müəssisənin bütün kreditorlarının
- Dövlət orqanı
- İqtisadi subyektin (müşərinin)

**233.** Razılaşdırılan prosedurların nəticələrinə görə auditor hesabatının ünvanlarını müəyyənləşdirin:

- √ Həmin prosedurların yoxlanılması haqqında razılığa gələn tərəflərə
- Vergi orqanlarına
- Bütün dövlət orqanlarına
- Təşkilatın bütün kreditorlarına
- Maliyyə hesabatlarından istifadə edənlərin hamısına

**234.** Aşağıda sadalanan prosedurlardan hansı müşərinin avtomobilə mülkiyyət hüququnu daha dəqiq sübut edir?

- Avtomobili satanın şifahi təsdiqi;
- Avtomobili satandan yazılı təsdiqin alınması
- Düzgün cavab yoxdur
- Avtomobilin faktik mövcudluğunun yoxlanılması;
- √ Texniki vasitənin pasportunun yoxlanılması

**235.** Auditin ümumi strategiyası özündə birləşdirir:



- √ Ehtimal olunan həcm və auditin istiqaməti;
- Düzgün cavab yoxdur
- Auditor qərarını hazırlamaq üçün əsas sayılan nəticələr və onların əsaslandırılması
- Auditor qərarını hazırlamaq üçün əsas sayılan nəticələr
- Yoxlama aparən auditor üçün təlimatlar toplusu

**236.** Auditin Beynəlxalq Standartları:

- Hər 5 ildən bir dəyişdirilir
- √ İqtisadi situasiyadan və auditin inkişafı səviyyəsindən asılı olaraq müntəzəm surətdə yeniləşdirilir;
- Hər il dəyişdirilir
- Hər 10 ildən bir dəyişdirilir
- Stabildir, dəyişilməzdir

**237.** Təhtəl hesab şəxslərlə hesablaşmalar hansı üsulla yoxlanılır?

- √ Başdan-başa üsulu
- Xətti üsul
- Xronometrik üsulu
- Sistematik üsulu
- Fasiləsiz üsulu

**238.** Bank əməliyyatlarını yoxlayarkən hansı sənədin tamlığı və dürüslüyü müəyyən edilməlidir?

- √ Bank çıxarışları
- Məxaric sənədləri
- Mədaxil sənədləri
- Bank sorğuları
- Bank arayışları

**239.** İnteraktivasiya zamanı kassada aşkar edilmiş artıq pul vəsaitlərinə hansı yazılış verilir?

- √ Dt 221 Kt 801
- Dt 223 Kt 221
- Dt 801 Kt 221
- Dt 221 Kt 641
- Dt 221 Kt 223

**240.** Auditin nəticəsi hansı sənədlə rəsmiləşdirilir?

- √ Auditor rəyi ilə;
- Qəbil-təhvil qaiməsi ilə
- Qəbul aktı ilə;
- Qəbul aktı ilə;
- Auditorun aktı ilə;

**241.** Audit yoxlamasında kassada əskikgəlmə məbləğinə hansı yazılış verilir?

- Dt 221 Kt 223
- Dt 221 Kt 224
- √ Dt 254.1 Kt 221
- Dt 342 Kt 221
- Dt 335 Kt 221

**242.** Əsas vəsaitlərin istifadəsinin auditinin vəzifələri hansılardır?

- √ Əsas vəsaitlərin düzgün və səmərəli istifadə edilməsini aşkar etmək
- Əsas vəsaitlərin təmir planının yerinə yetirilməsi, onların vaxtında və keyfiyyətlə aparılmasına nəzarət
- Səmərəli və düzgün istifadə edilməsi, təmir planının yerinə yetirilməsi, təsnifatı

- Köhnəlməsinin hesablanması və uçotda düzgün əks etdirilməsi, düzgün istifadə edilməsi
- Heç biri daxil deyil

243. Auditorun etika kodeksi neçə əsas qaydadan ibarətdir?

- √ 12.0
- 4.0
- 10.0
- 8.0
- 6.0

244. Analitik audit proseduralarının hansı metodları mövcuddur?

- Üzləşdirmə, statistik, kompleks təhlil
- Statistik, müqayisə, müşahidə
- √ Müqayisə, statistik, kompleks təhlil
- Müşahidə, üzləşdirmə, statistik
- Kompleks təhlil, müşahidə, müqayisə

245. Auditorun prinsipləri hansılardır?

- √ Müstəqillik, vicdanlılıq, obyektivlik
- Ardıcılılıq, düzgünlük, müstəqillik
- Fasiləsizlik, ardıcılılıq, müstəqillik
- Ardıcılılıq, müstəqillik, obyektivlik
- Düzgünlük, fasiləsizlik, vicdanlılıq

246. Xarici auditin əsas vəzifələri hansılardır?

- Yoxlamanın fasiləsizliyi və şəffaflığı
- Yoxlamanın fasiləsizliyi, şəffaflığı və rəyin verilməsi
- Yoxlamanın ardıcılılığı və rəyin verilməsi
- Yoxlamanın ardıcılılığı, dürüstlüyü və fasiləsizliyi
- √ Yoxlamanın dürüstlüyü, qanunauyğunluğu və rəyin verilməsi

247. Auditor yoxlaması keçirilərkən auditorlar üçüncü şəxslərdən məlumat almaq hüququna malikdirlərmi:

- hüquqları var, yalnız istintaq orqanlarının razılıığı ilə;
- hüquqları yoxdur;
- √ hər formada hüquqları var .
- hüquqları var, yalnız yazılı sorğuya əsasən;
- hüquqları var, yalnız vergi orqanlarının razılıığı ilə;

248. Auditor şirkətində işləyən auditor auditin forma və metodunu müstəqil surətdə müəyyən edə bilərmə:

- yox, onlar auditor təşkilatının rəhbərliyi tərəfindən müəyyənləşdirilir
- √ bəli, bu onun hüququdur .
- yox, bu ölkənin normativ aktları ilə müəyyənləşdirilir;
- yox, onlar vergi orqanları tərəfindən müəyyənləşdirilir;
- yox, onlar ölkənin Auditor Palatası tərəfindən müəyyənləşdirilir

249. Auditor yoxlamasının aparılmazı üzrə müqavilənin fərqli xüsusiyyəti nədədir:

- düzgün cavab yoxdur.
- √ üçüncü tərəfin maraqlarının açıqlanmayan uçuotu;
- onun üçtərəfli xarakterində;
- onun üçtərəfli xarakterində və auditor yoxlamasının üç mərhələsinin göstərilməsində;
- auditor yoxlamasının üç mərhələsinin göstərilməsində;

250. Yoxlama üçün müştəri təşkilat tərəfindən yanlış məlumat təqdim olunub. Auditor nə etməlidir:

- ✓ mənfi auditor rəyi hazırlamalıdır;
- bu məlumatlar barədə vergi orqanlarını məlumatlandırılmalıdır;
- bu məlumatlar barədə məhkəməni və ya arbitraj məhkəməsini məlumatlandırılmalıdır.
- bu məlumatlar barədə istintaq orqanlarını məlumatlandırılmalıdır;
- yanlış məlumatların mənbəsini müstəqil təyin etməlidir;

**251.** Nə üçün auditor təşkilatı auditor yoxlamasının aparılmasına razılıq haqqında məktub-öhdəliyi tərtib edir:

- auditor yoxlamasının şərtlərini, auditor təşkilatının və müştərinin öhdəliklərini müəyyən etmək üçün;
- həmin auditor təşkilatının seçilməsinə görə minnətdarlığını bildirmək üçün.
- audit yoxlamasının aparılması dəvətinə öz razılığını bildirmək üçün;
- ✓ audit yoxlamasının aparılması dəvətinə öz razılığını bildirmək və auditor yoxlamasının şərtlərini, auditor təşkilatının və müştərinin öhdəliklərini müəyyən etmək üçün;
- audit yoxlamasının aparılması dəvətinə öz razılığını və həmin auditor təşkilatının seçilməsinə görə minnətdarlığını bildirmək üçün;

**252.** Auditor məktub-öhdəliyi hazırlayır və onu yoxlanılan təşkilatın rəhbərinə göndərir:

- auditin aparılması müqaviləsi bağlandıqdan sonra.
- yoxlama başa çatdıqda;
- ✓ yoxlamanın əvvəlində;
- yoxlamanın ortasında;
- auditor rəyi verilərkən;

**253.** İri auditor şirkətlərində audit xidmətinə görə hansı ödəniş forması geniş tətbiq olunur:

- ✓ vaxtamuzd;
- düzgün cavab yoxdur.
- sadə işəməuzd;
- akkord;
- işəməuzd;

**254.** Auditor xidmətinə görə ödəniş aparılır:

- müştəri ilə razılaşma əsasında, lakin ölkənin qanunvericiliyində müəyyən olunmuş tariflərdən yuxarı olmamaq şərti ilə;
- Auditor Palatası tərəfindən təsdiq olunmuş tarifə istinad olaraq;
- Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş tarifə əsasən;
- hökumət tərəfindən təsdiq olunmuş tarifə müvafiq olaraq;
- ✓ auditor təşkilatı tərəfindən müəyyən edilmiş tariflərə əsasən müştəri ilə razılaşma yolu ilə.

**255.** Auditorun məsuliyyət daşıyır:

- müştərinin hesabatlarının məzmununa görə;
- bütün cavablar doğrudur.
- ötən hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
- ✓ öz rəyinə görə;
- hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;

**256.** Mühasibat uçotu sisteminin və daxili nəzarətin təşkilinin qiymətləndirilməsi nə üçün aparılır:

- ✓ auditor prosedurlarının sayını və daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün.
- daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün;
- müəssisənin gələcəkdə fəaliyyət göstərməsini müəyyən etmək üçün;
- müəssisənin fəaliyyəti ilə tanış olmaq üçün;
- auditor prosedurlarının sayını təyin etmək üçün;

**257.** Audit yolamasını nə üçün planlaşdırmaq lazımdır:

- ✓ yoxlamanın həcmi, yoxlamaları aparacaq auditorların sayını və ödəniş məbləğini müəyyən etmək üçün
- yoxlamaları aparacaq auditorların sayını təyin etmək üçün;

- yoxlamanın odəniş məbləğini təyin etmək üçün;
- əvvəlki auditin nəticələri və vergi orqanlarının aktları ilə tanış olmaq
- yoxlamanın həcmi müəyyənləşdirmək üçün;

**258.** Nə və ya kim tərəfindən audit yoxlamasının müddəti təyin edilir:

- √ audit yoxlaması aparılması barədə müqavilə ilə;
- vəziyyətdən asılı olaraq auditor tərəfindən;
- vergi orqanları tərəfindən;
- ölkənin Auditor Palatası tərəfindən
- iqtisadi subyekt tərəfindən;

**259.** Auditor xidmətinə dair müqavilə bağlandıqda nəyə yol verilə bilər:

- √ auditor və müştəri təşkilat arasında müstəqil münasibətlərə;
- auditorun müştəri təşkilatın işgüzar fəaliyyətində iştirakına;
- müştəri təşkilatın rəqibi tərəfindən sifariş ilə audit olunmasına ;
- bütün cavablar doğrudur.
- auditor və müştəri təşkilatın rəhbəliyi arasında yaxınlıq münasibətlərə;

**260.** Auditorun məsuliyyəti nədən asılıdır:

- √ müqavilənin predmetindən və icazə verilən kənarlaşmaların əhəmiyyətliliyindən;
- auditorun əmək haqqının məbləğindən;
- müstəqil düzəliş etdiyi səhvlərin həcmindən;
- bütün cavablar doğrudur.
- nəzarət orqanlarının təsdiq etdiyi cərimənin həcmindən;

**261.** Auditor xidmətinə görə ödəniləcək məbləğ nədən asılıdır:

- təşkilatın ödəmə qabiliyyətinin əmsalından asılı olaraq
- yoxlanılan təşkilatın maliyyə vəziyyətindən;
- auditor xidməti bazarında auditor şirkətinin reytingindən asılı olaraq;
- ötən il müqavilə üzrə auditor şirkətinin aldığı məbləğdən asılı olaraq;
- √ görüləcək audit yoxlamasının həcmindən;

**262.** Birinci auditin aparılmasında auditorun məktub-öhdəliyi:

- √ tərtib edilməsi auditor təşkilatı (auditor) üçün icbaridir və auditin aparılması barədə müqavilənin imzalanmasına qədər icra orqanına göndərilir;
- tərtib edilməsi auditor təşkilatı (auditor) üçün vacib deyildir, lakin əgər məktub tərtib edilmişdirsə, auditin aparılması barədə müqavilənin imzalanmasına qədər icra orqanına göndərilir;
- tərtib edilməsi auditor təşkilatı (auditor) üçün vacib deyildir, lakin əgər məktub tərtib edilmişdirsə, auditin aparılması barədə müqavilənin bağlanmasından sonra icra orqanına göndərilir;
- düzgün cavab yoxdur.
- tərtib edilməsi auditor təşkilatı (auditor) üçün icbaridir və auditin aparılması barədə müqavilənin bağlanmasından sonra icra orqanına göndərilir;

**263.** Məcburi və könüllü audit yoxlamalarının aparılmasında hansı tarifdə auditor işləyir:

- √ sifarişçi ilə razılaşdırılmış müqavilə qiyməti ilə;
- tabeçiliyində olan ərazidə müvafiq qaydada qeydiyyatda alınmış audit
- təşkilatın özü tərəfindən təyin edilmiş tariflərlə;
- 1000 manat həddində.
- ölkənin hökuməti tərəfindən qoyulmuş tariflərlə;

**264.** İqtisadi subyekrlə bağlanmış müqaviləyə əsasən auditor şirkəti hansı işlərin aparılmasının ixtiyarındadır:

- √ iqtisadi subyektin uçot üzrə heyətini öyrətmək;
- mütləq audit yoxlamasını keçirmək, hesabatları tərtib etmək və vergi
- bütün cavablar doğrudur;

- yuxarıda göstərilənlərdən heç birinin aparılmasına ixtiyarı yoxdur.
- məcburi audit yoxlamasını keçirmək mühasibat uçotunun aparılmasında köməklik göstərmək;

**265.** Auditorların və sifarişçilərin münasibətləri aşağıdakı əsas sənədlə tənzimlənir:

- √ audit yoxlaması və ya digər xidmətlərin aparılmasına dair müqavilə ilə
- auditin aparılmasına alınan öhdəçilik məktubu ilə;
- audit yoxlaması aparılmasına dair müqavilə ilə;
- audit xidmətini müşaiyyət edən xidmətlərə görə müqavilə ilə;
- şifahi danışıqlarla;

**266.** Yoxlama keçirilərkən auditorun aldığı məlumat:

- √ məxfidir;
- açıqdır;
- informasiyadan asılı olaraq açıqdır;
- açıqlıq auditin aparılması müqaviləsinin şərtlərindən asılıdır .
- yalnız xidməti istifadə üçündür;

**267.** Audit olunan şəxsin rəhbərliyi və digər vəzifəli şəxsləri məcburdurlar:

- √ auditin aparılması üçün şərait yaratmalıdırlar(yoxlama müddətində aydınlaşan bütün lazımi sənədləri təqdim etməlidirlər, ortaya çıxan suallara cavab verməlidirlər, pozuntuları operativ həll etməlidirlər, sullar dairəsini qapamalıdırlar);
- müqavilədə göstərilən məbləği bütövlüklə auditora ödəməlidirlər;
- bütün cavablar doğrudur;
- düzgün cavab yoxdur.
- audit yoxlaması aparılarkən auditorların qarşısında onların heç bir məsuliyyəti yoxdur;

**268.** Auditor və iqtisadi subyektlər arasında olan əmlak mübahisələri necə həll olunur:

- √ ümumi yurisdiksiya və ya arbitraj məhkəmələri ilə;
- audit yoxlamasının aparılmasına dair müqavilə ilə;
- vergi orqanlarının tələbi ilə;
- bütün cavablar doğrudur
- iddia qaldırmaqla;

**269.** Auditorun müştəri qarşısındakı günahı və məsuliyyəti necə müəyyən edilir:

- √ məhkəmənin qərarı ilə;
- vergi orqanları tərəfindən;
- Maliyyə Nazirliyi tərəfindən;
- istintaq orqanları tərəfindən.
- auditor yoxlamasına dair müqavilə ilə;

**270.** Auditin planlaşdırılması:

- √ müştərinin biznes fəaliyyətindəki problemləri aşkara çıxarmaq və auditor prosedurlarının seçiminə təsirini müəyyən etmək üçün aparılır;
- ötən auditin nəticələri ilə tanış olmaq üçün aparılır;
- bütün cavablar doğrudur;
- düzgün cavab yoxdur.
- auditorun qərarını təyin etmək üçündür;

**271.** Auditorun işinin keyfiyyətinə nəzarət necə təyin olunur:

- √ auditor qrupunun rəhbərinin qrupun üzvlərinin işinə nəzarətdə ;
- vergi orqanlarının digər hökumət orqanları ilə bircə nəzarəti;
- bütün cavablar doğrudur;
- düzgün cavab yoxdur.
- təqdim olunan auditor hesabatının keyfiyyətinin sifarişçi tərəfindən

272. Audit yoxlamasının ümumi planı kim tərəfindən tərtib edilir:

- ✓ yoxlamayı aparən auditor;
- iqtisadi subyektin rəhbərliyi;
- təşkilatın baş mühasibi;
- düzgün cavab yoxdur.
- auditor şirkətinin rəhbəri;

273. Məcburi audit yoxlamasının aparılması üçün müqavilənin hüquqi forması hansıdır:

- ✓ elmi-tədqiqat işlərinin yerinə yetirilməsi müqaviləsi;
- xidmətin ödənişinin göstərilməsi müqaviləsi
- yuxarıda göstərilənlərin hər biri;
- yalnız xidmətin ödənişinin göstərilməsi və podrat müqaviləsi formasında.
- podrat müqaviləsi;

274. Auditor proqramı dedikdə nə başa düşülür?

- Bütün proseslərin mühafizəsinə nəzarət edilmə siyahısı
- Sənədlərin tamlığı və dəqiqliyi
- ✓ Yoxlama üçün lazım olan auditor əməliyyatlarının siyahısını əks etdirir
- Səhvlərin aradan qaldırılması
- Əmr və sərəncamların icrasının siyahısı

275. Auditor riskinin qiymətləndirməsinin hansı metodu mövcuddur?

- Menecmentin təşkili
- ✓ Qiymətvermə, miqdar
- Sənədlərin mühafizəsi
- Müəssisənin maliyyə vəziyyəti
- Kəmiyyət, keyfiyyət

276. Auditor riskinin qiymətləndirməsinin neçə əsas metodu mövcuddur?

- Bir
- Üç
- Beş
- Dörd
- ✓ İki

277. Auditor riski özündə hansı komponentləri birləşdirir?

- ✓ Nəzarət riski, təsərrüfatdaxili riski
- Dövlət riski, nəzarət riski
- Sahibkarlıq riski, dövlət riski
- Bank riski, təsərrüfatdaxili riski
- Qiymətləndirmə riski, bank riski

278. Auditor riski nə deməkdir?

- Lisenziyanın verilməsi
- ✓ Yoxlamanın yekunları üzrə müəyyənləşdirilən gümanların etirafı
- Yoxlamanın nəticəsinin rəylə yekunlaşdırılması
- Auditor planlaşdırmasının həyata keçirilməsi
- Auditor proqramının həyata keçirilməsi

279. Vaxta görə xərclərin planlaşdırılması prosesində audit aşağıdakıları nəzərə almalıdır:

- Mühasibat uçotunda səhvlərin düzəldilməsi
- Planlaşdırmanın optimallığı

- √ Real əmək məsrəfləri, riskin qiymətləndirilməsi
- İlk sənədlərin tərtib edilməsi
- İntinventarlaşmanın vaxtında aparılması

280. Mühasibat (maliyyə) hesabatının auditi neçə risklə əlaqəlidir?

- Beş
- √ İki
- Üç
- Dörd
- Bir

281. Auditin planlaşdırılması özündə nələri birləşdirir?

- Auditin standartlarını, auditin hüquqi bazasını
- √ Auditin ümumi planını, auditin proqramını
- Auditin növlərini, auditin standartlarını
- Auditin hüquqi bazasını, auditin proqramını
- Auditin növlərini, auditin ümumi planını

282. Audit planlaşdırılması aşağıdakı məqsədlər üçün zəruridir.

- Daxili nəzarət sistemini yaratmaq
- Texnoloji və istehsalat əlaqələri yaratmaq
- Hüquqi öhdəliklər əldə etmək
- √ Riskə qiymət verilməsi, işin yerinə yetirilməsinə nəzarət
- Törəmə müəssisələr yaratmaq

283. Seçimin ümumi səhvi dedikdə başa düşülür:

- bütün cavablar düzgündür
- √ uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)
- baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)
- yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən reprezentativ hesab olunmur

284. Seçim səhvləri belə başa düşülür:

- uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən reprezentativ hesab olunmur
- baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)
- bünüt cavablar doğrudur
- √ daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)

285. Auditor yoxlamasının keçirilməsi prosesində auditor prosedurunun aşağıdakı növləri tətbiq edilir:

- √ bütün cavablar düzgündür
- mühasibat hesabatının göstəricilərinin orta sahə göstəriciləri ilə müqayisəsi
- mühasibat hesabatının göstəricilərinin mühasibatdan kənar göstəriciləri ilə müqayisəsi
- mühasibat hesabatının faktik göstəricilərinin proqnoz göstəricilərlə müqayisəsi
- mühasibat hesabatının göstəricilərinin plan göstəriciləri ilə müqayisəsi

286. Müəssisənin fəaliyyətinin fasiləsizliyinə şübhə olmasını sübut edən sair əlamətlərə aiddir:

- əsas rəhbərlərdəyişdirilməsi itgisi
- yeni məhsul istehsalının maliyyələşdirilməsinin olmaması
- mühüm resursların qıtlığı
- xalis mənfə aktivlər, yaxud xalis mənfə qısamüddətli aktivlər
- √ kapitala və yaxud digər qanunvericilik tələblərinə əməl olunmaması

**287.** Auditorun asistentinin işinin yoxlanılmasına aiddir:

- audit proqramına uyğun olaraq auditin yerinə yetirilməsinə nəzarət
- audit məqsədinə nail olunmasının yoxlanılması və görülən işlərin nəticələrinə görə təhlil aparmaq
- auditor nəticələrində bütün əhəmiyyətli anların əks etdirilməsinin yoxlanılması
- ✓ bütün cavablar düzgündür
- audit çərçivəsində görülən işlərin sənədlərlə rəsmiləşdirilməsinə qiymət verilməsi

**288.** Səlahiyyətlərin verilməsi dedikdə başa düşülür:

- auditor işinin firmanın rəhbərliyi tərəfindən yoxlanılması
- ✓ işin istiqaməti, nəzarətin həyata keçirilməsi və bütün səviyyələrdə işlərin yoxlanılması
- hər bir auditorun vəzifə borcunun müəyyənləşdirilməsi və onun icrasına nəzarət
- düzgün cavab yoxdur
- auditor işinin aparıcı auditorlar tərəfindən yoxlanılması

**289.** Müəssisənin fəaliyyətinin fasiləsizliyini etibarlı sübutlarla təsdiq etdikdə auditor nə etməlidir:

- öz fikrini bildirməkdən imtina edir
- auditor rəyini modifikasiya edir
- şərtsiz müsbət rəy tərtib edir
- ✓ auditor rəyini modifikasiya etmir
- düzgün cavab yoxdur

**290.** Auditor rəyi hazırlandıqda auditor etməlidir:

- ✓ auditor qərarı imzalanan tarixədək yol verilən hadisələrə qiymət verilməsi
- düzgün cavab yoxdur
- hesabat ilinin dekabr ayının 31-dən sonra təşkilatın fəaliyyətində yol verilən faktlara qiymət verilməsi
- maliyyə hesabatı dərc olunandan sonra aşkarlanan faktlara qiymət verilməsi
- maliyyə hesabatı dərc olunanaqədər aşkarlanan faktlara qiymət verilməsi

**291.** Sonrakı hadisələrə aiddir:

- ✓ hesabat dövründən sonra, auditor qərarı imzalanan tarixədək və daha sonra aşkarlanan faktlar
- təşkilatın fəaliyyətində hesabat ilinin dekabr ayının 31-dən sonra baş verən hadisələr və faktlar
- hesabat ili başa çatdıqdan sonra və hesabat tərtib edilən tarixədək təşkilatın fəaliyyətində baş verən hadisələr
- növbəti hesabat ilinin mart ayının 31-dən sonra təşkilatın fəaliyyətində baş verən hadisələr və faktlar
- düzgün cavab yoxdur

**292.** Beynəlxalq Audit Standartlarına uyğun olaraq «səhv» termini dedikdə başa düşülür:

- bütün cavablar düzgündür
- mövcud olmayan əməliyyatların uçotda əks etdirilməsi
- uçot yazılışlarında dəyişiklik
- ✓ qəsdən olmayan səhvlər; mühasibat uçotunda təkrar yazılışlar
- ilk mühasibat sənədlərində dəyişiklik

**293.** Auditor uçotun qaydalarında qanunlardan və normativ aktlardan istifadə edir:

- ayrılıqda auditor hesabatı hazırlandıqda və qanunlara və normativ aktlara əməl olunması üzrə xüsusi tapşırıq yerinə yetirildikdə
- düzgün cavab yoxdur
- ✓ yalnız maliyyə hesabatının auditi zamanı
- qanunlara və normativ aktlara əməl olunmasının yoxlanılması üzrə xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı
- ayrılıqda auditor hesabatı hazırlandıqda

**294.** Auditor informasiya texnologiyaları sahəsində ekspertin işindən nə vaxt istifadə etməlidir?

- istənilən halda (əgər iqtisadi subyekt məlumatların işlənməsində kompüterlərdən istifadə edirsə)
- düzgün cavab yoxdur



- Auditorlar Palatası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşdırılmaqla
- √ auditor məlumatların kompyuterdə işlənilməsi sahəsində xüsusi biliyə malik olmadığıda
- məlumatların kompyuter sistemi ilə işlənilməsinə yoxlanılan subyekt müqavilə əsasında 3-cü tərəfi cəlb etdikdə

**295.** Seçimin anomal səhvləri dedikdə başa düşülür:

- √ yalnız bir fərddə yol verilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən representativ hesab olunmur
- uçot və yaxud hesabatdakı səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)
- uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)

**296.** Auditor seçimində səhvlər fərqləndirilir:

- √ bütün cavablar düzgündür
- anomal səhvlər
- yol verilən səhvlər
- seçimin ümumi səhvləri
- seçim səhvləri

**297.** Auditor rəyi tərtib olunandan əvvəl sonuncu mərhələdə ətraflı və dərin təhlil aparılır:

- √ bütün cavablar düzgündür
- təsərrüfat subyektinin perspektivdə inkişafı imkanının
- fəaliyyətin nəticəsinin
- maliyyə vəziyyətinin
- əmlak vəziyyətinin

**298.** Maliyyə vəziyyətinə və ödəmə qabiliyyətinə qiymət verilməsi zamanı auditori həyata keçirmək lazımdır:

- 4 mərhələdə
- √ 2 mərhələdə
- 3 mərhələdə
- auditorun seçimi üzrə
- düzgün cavab yoxdur

**299.** Analitik prosedurların yerinə yetirilməsi mərhələsinə aiddir:

- √ bütün cavablar düzgündür
- prosedurların yerinə yetirilməsi nəticələrinin təhlili
- prosedurların növünün seçilməsi
- prosedurların məqsədlərinin müəyyənləşdirilməsi
- prosedurların yerinə yetirilməsi

**300.** Beynəlxalq auditdə sonrakı hadisələrin neçə tipi fərqləndirilir:

- 5.0
- 6.0
- √ 3.0
- 2.0
- 4.0

**301.** Müəssisənin fəaliyyətinin fasiləsizliyinə şübhə olmasını sübut edən maliyyə amillərinə aiddir:

- mühüm resursların qıtlığı
- √ yeni məhsul istehsalının maliyyələşdirilməsinin olmaması
- əsas rəhbərlərin dəyişdirilmədən itgisi
- heyətlə bağlı çətinliklər
- əsas bazarların, franşizlərin, icazələrin, yaxud əsas malgöndərənlərin itgisi

**302.** Auditorun asistenti dedikdə nə başa düşülür?

- konkret audit firması səviyyəsində, vergi və maliyyə orqanları ilə razılaşıdırılan şəxslər
- düzgün cavab yoxdur
- audit praktikasına başlayan, lakin praktik iş təcrübəsi olmayan auditorlar
- ✓ ayrıca auditor yoxlamasının aparılmasında iştirak edən və auditor sayılmayan əməkdaşlar
- auditor yoxlamasının keçirilməsində iştirak edən və aparıcı auditora kömək edən auditorlar

**303.** Müəssisənin fəaliyyətinin fasiləsizliyi haqda məsələnin təsdiqi ilə bağlı auditor nə etməlidir?

- mühasibat uçotu sistemini testləşdirmək və təşkilatın mühasibindən soruşmaq
- ✓ təşkilatın rəhbərindən yazılı ərizə almaq
- təşkilatın rəhbəri ilə sorğu aparmaq
- təşkilatın mühasibindən soruşmaq
- mühasibat uçotu sistemini testləşdirmək

**304.** Fırıldaqçılıq və səhv faktları aşkara çıxarmaq üçün auditor audit planlaşdırmalı və həyata keçirməlidir:

- düzgün cavab yoxdur
- ✓ peşə spektisizm mövqeyindən
- əxlaq prinsiplərinin gözlənilməsi əsasında
- auditor yoxlamasının əsas məqsədlərinə uyğun olaraq
- əxlaq prinsiplərinin gözlənilməsi əsasında auditor yoxlamasının əsas məqsədlərinə uyğun olaraq

**305.** Beynəlxalq Audit Standartlarına uyğun olaraq «fırıldaqçılıq» termini adı altında başa düşülür:

- düzgün cavab yoxdur
- ✓ maliyyə hesabatlarının düzgün təqdim olunmamasına gətirib çıxaran qəsdən hərəkət
- rəhbərliyin, yaxud təşkilat əməkdaşlarının bir qrupunun gizli danışıqı
- müəssisənin idarə olunması üzrə rəhbərliyin və digər vəzifəli şəxslərin qeyri-qanuni fəaliyyəti
- rəhbərliyin, yaxud təşkilat əməkdaşlarının bir qrupunun gizli danışıqları və iqtisadi subyektin idarə olunması üzrə qanunsuz hərəkəti

**306.** Mühasibat uçotunda qiymətləndirilmiş kəmiyyətə aiddir:

- bütün cavablar düzgündür
- ✓ təxirə salınmış vergi aktivləri
- nizamnamə kapitalı
- material-istehsalat ehtiyatları
- əsas vəsaitlər

**307.** Seçimin yol verilən səhvləri dedikdə başa düşülür:

- ✓ baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)
- uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (mahdiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)
- yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən representativ hesab olunmur
- daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə)
- uçot və yaxud hesabatdakı səhvlər (mahdiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə)

**308.** Baş məcmuu (auditorun seçim apardığı elementlərin tam toplusu) ayrı-ayrı qruplara bölünür?

- ✓ bəli, əgər hər bir qrup özlüyündə oxşar xarakterə malik olan ünsürləri birləşdirirsə;
- bəli, istənilən halda
- düzgün cavab yoxdur
- Auditor Palatası ilə razılaşıdırılmaqla
- xeyr, olmaz

**309.** Auditin planlaşdırılması mərhələsində analitik prosedurlar şərait yaradır:

- digər auditor prosedurlarının sayının ixtisar olunmasına
- digər auditor prosedurlarının həcmünün ixtisar olunmasına

- ✓ bütün cavablar düzgündür
- yoxlanılan iqtisadi subyektin fəaliyyətinin anlaşılmasına
- auditor riskinin dərəcəsinin dəqiq müəyyənəşdirilməsinə

**310.** Auditor fırıldaqçılıq və səhv faktlar haqqında məlumat verməyə borcludur:

- təşkilatın rəhbərinə
- tənzimləyici orqanlara
- hüquq-mühafizə orqanlarına
- maliyyə hesabatı üzrə auditor qərarının istifadəçisinə
- ✓ bütün cavablar düzgündür

**311.** Auditin keyfiyyətinə nəzarət həyata keçirilir:

- ✓ auditor firması və müxtəlif auditor yoxlamaları səviyyəsində
- vergi və maliyyə orqanları ilə razılaşdırılmaqla konkret audit firması səviyyəsində
- hər bir auditor yoxlaması səviyyəsində
- konkret auditor firması səviyyəsində
- düzgün cavab yoxdur

**312.** Müəssisənin fəaliyyətinin fasiləsizliyi barədə fərziyyə (ehtimal) nəyi ifadə edir?

- ✓ müəssisənin gələcəkdə öz fəaliyyətini davam etdirməsi barədə ehtimalı;
- müəssisə fəaliyyətinin yaxın təqvim ili ərzində davam etdirməsi barədə ehtimalı;
- düzgün cavab yoxdur
- müəssisə fəaliyyətinin yaxın təqvim ili ərzində davam etdirməsi və onun təsis sənədlərinə uyğun olaraq saxlanılması barədə ehtimalı;
- müəssisə fəaliyyətinin təsis sənədlərinə uyğun olaraq saxlanılması barədə ehtimalı;

**313.** Qanunvericiliyə əməl olunmaması faktları yoxlanıldıqda tətbiq edilir:

- mahiyyət üzrə yoxlama prosedurları
- bütün cavablar düzgündür
- auditor yoxlamasının optimal planlaşdırılması proseduru
- ✓ qanunlara və normativ aktlara əməl olunmaması faktlarının aşkarlanması prosedurları
- daxili nəzarət sisteminin testləri

**314.** Ekoloji auditin vəzifəsinə nə daxildir?

- ✓ Ətraf mühitin korlanmasına səbəb olan tullantıların atılmasının azaldılmasının əvvəlki hesabat dövrü ilə müqayisə edilməsi üzrə təkliflərin hazırlanması
- Auditor riskini qiymətləndirmək
- Aerofoto çəkilişlərin edilməsi
- Ekoloji auditə dair protokol tərtib etmək
- Ekoloji laboratoriya sahələrinin yoxlanılması

**315.** Ekoloji auditin aparılması yolları hansılardır?

- ✓ Ekoloji siyasətin həyata keçirilməsi və təbiətdən istifadənin ekoloji qayda və qanunvericiliyinə riayət olunmasını yoxlamaq
- Yoxlama zamanı yalnız sənədlərin təhlilinə nəzarət etmək
- Ətraf mühitə vurulan zərərləri protokola rəsmiyyətə salmaq
- Əhali, işçi heyəti arasında ekoloji informasiyanın yayılması
- Ekoloji laboratoriya sahələrini yoxlamaq

**316.** Beynəlxalq təcrübədə ekoloji auditin protokolu hansı hissələrdən ibarətdir?

- ✓ Normativ tələblər, auditor təlimatı, auditorun şərhli
- Auditorun məsuliyyəti, riski
- Auditorun planlaşdırılması, məsuliyyəti
- Daxili və xarici nüsxələr
- Auditorun proqramı, riski,

**317.** Ekoloji auditin məqsədi nədir?

- √ Ətraf mühitin, ekoloji təhlükəsizliyin mövcud vəziyyətinin təyin olunması
- Aerofoto çəkilişlərinin edilməsi
- Ekoloji siyasət üzrə normativ sənədlərin yoxlanılması
- Ekoloji audit prosesində protokolun
- Audit yoxlamalarının keçirilməsi

**318.** Ekoloji auditin predmetinə hansı sahələr aiddir?

- √ Ekoloji siyasətin hazırlanması, təbiətdən istifadənin məqsədinin müəyyən edilməsi, təbii resurslardan istifadə
- Uçot siyasətinin hazırlanması
- Risklərin qiymətləndirilməsi
- Mühasibat (maliyyə) hesabatının hazırlanması
- Əsas fondların hərəkətindən səmərəli istifadə

**319.** Ekoloji audit nə deməkdir?

- √ Təbii resursların istifadəsi, bərpası üzrə hesabatların düzgün tərtib edilməsi, ətraf mühitin mühafizəsi normalarının yoxlanması
- Müəssisənin ziyanının düzgün hesablaşmaq
- Mühasibat (maliyyə) hesabatının tərtib edilməsi
- Uçot siyasətinin hazırlanması
- Uçot bölməsinə dair ilk sənədlərin yoxlanılması

**320.** Əsas vəsaitlərin auditi qarşısında hansı vəzifələr qoyulmuşdur?

- √ Əsas vəsaitlərin saxlanılması və istismarı vəziyyətinin, onların təsərrüfatdan çıxarılması üzrə əməliyyatların qanunauayğunluğu
- Kapital qoyuluşları üzrə təsisçilərlə hesablaşmaların təhlili
- Əsas vəsaitlərin əvəzsiz olaraq verilməsi üzrə əməliyyatların araşdırılması
- Avadanlıqların və cihazların əldə olunmasına, elmi-tədqiqat işlərinin aparılmasına sərf edilmiş vəsaitlərin araşdırılması
- Dividendlərin ödənilməsi

**321.** Xüsusi təyinatlı fondların tərkibində nə əks etdirilir?

- √ yığım fondu, sosial sferalar fondu, istehlak fondu
- əsas vəsaitlər, sosial sferalar fondu
- qeyri-maddi aktivlər, materiallar
- istehlak fondu, əsas vəsaitlər
- mənfəətin istifadəsi, bölüşdürülməmiş mənfəət

**322.** Təsisedici sənədlərin auditi üçün hansı informasiya mənbələrindən istifadə etmək olar?

- √ təsərrüfat subyektinin nizamnaməsindən
- Vergi Məcəlləsi ilə əlaqədar, vergi orqanlarının informasiyasından
- kapitalın hərəkətinin informasiyasından
- ekspert rəyinin informasiyasından
- daxili auditin informasiyasından

**323.** Auditorlar üçün hansı qeyri-müəyyən ödənişlər az əhəmiyyət kəsb edir?

- √ Vergi Məcəlləsi ilə əlaqədar vergi orqanları ilə fikir ayrılığı
- balansın tərtib olunduğu anda fəaliyyətdə olan akkreditivlər haqqında informasiyaların əldə olunması
- potensial öhdəliklər haqqında informasiya ola bilən digər işçi sənədlərin xülasəsi
- maliyyə hesabatlarında dəyişiklik etməyən, lakin açıqlama tələb edilən hadisələr
- hüquqi xidmətlərin ödənməsinə çəkilən xərclərin təhlili

**324.** Mühasibat hesabatının ilkin auditi aparılarkən nələr yoxlanılmalıdır?

- √ Mühasibat hesabatının başlanğıc və müqayisəli göstəriciləri

- Müəssisənin balansı
- Kapitalların hərəkəti
- Vergi sənədləri
- Müəssisənin maliyyə nəticələri (mənfəət, zərər)

**325.** Auditin gedişatında əlaqəli tərəflərlə əməliyyatlara aşağıdakılardan hansılar aiddir?

- Müəssisənin təsisçiləri
- Açıq tipli səhmdar cəmiyyətləri
- Qapalı tipli səhmdar cəmiyyətləri
- Təşkilatın hüquqi şəxsi
- ✓ Törəmə, asılı cəmiyyətlər, qarşılıqlı, əlaqəli və eyni qrupa aid olan təşkilatın müəssisələri

**326.** Müəssisədə ekspertin əsas vəzifəsinə nə aiddir?

- ✓ Müqavilədə nəzərdə tutulan hesablamaların düzgünlüyünə nəzarət etmək
- Yoxlama zamanı təbiiq olunan auditor sübutlarının toplanması
- Yoxlama proqramını tərtib etmək
- Analitik və sintetik uçot pəqistrlərinin yoxlanılması
- Müştərinin sənədlərinin yoxlanılması

**327.** Uçot işlərinin normativ bazasının yoxlanmasının metodları hansılardır?

- ✓ Əsas normativ sənədlərin siyahısının hazırlanması
- Yoxlamanın aparılmasının predmeti sahəsi
- Vergi sənədlərinin toplanması
- Müqavilə və kontraktların surətinin çıxarılması
- Yoxlama proqramının tərtib edilməsi

**328.** Normativ bazaya aid olan qrupları göstərin.

- ✓ Daxili normativ baza, xarici normativ baza
- İllik normativ baza, rüblük normativ baza
- Cari normativ baza, dövrü normativ baza
- Daimi normativ baza, gündəlik normativ baza
- Xüsusi normativ baza, ümumi normativ baza

**329.** Mühasibat hesabatının audit yoxlamasının metodoloji əsasları hansılardır?

- ✓ Audit aparmaq üçün normativ baza
- Yoxlama nəticələrinin qiymətləndirilməsi
- Daxili auditin nəticəsindən və ekspert işlərinin nəticəsindən istifadə edilməsi
- Auditor sübutlarının toplanması
- İqtisadi subyektin fəaliyyətinin əhəmiyyətli göstəricilərinin təhlili

**330.** Müəssisədə auditorun işçi sənədlərinə nə daxildir?

- Auditorun iş qrafiki
- İqtisadi subyektin mühasibat və maliyyə sənədləri
- Auditor heyəti ilə əlaqədar sənədlər
- Audit üzrə nəzarət işləri ilə əlaqədar sənədlər
- ✓ Auditin keçirilməsinin planı və proqramı

**331.** Mühasibat uçotunun sənədləşdirilməsi özündə aşağıdakıları birləşdirir:

- ✓ İlk uçot sənədlərini, icmal uçot sənədlərini və mühasibat uçotu registrlərini
- İlk uçot sənədlərini, icmal uçot sənədlərini və kənar təşkilatlarla sövdələşmələri
- İlk uçot sənədlərini, icmal uçot sənədlərini və qeyri-adi əməliyyatları
- İlk uçot sənədlərini, icmal uçot sənədlərini və xidmətlərə görə ödənişləri
- İlk uçot sənədlərini, icmal uçot sənədlərini və dövriyyə vəsaitlərini

332. Ekspertin qərarına nələr daxildir?

- Faktiki müəyyən etmə, sənədli yoxlama
- Sənədli yoxlama, tədqiqat, müşahidə
- Təsdiqetmə, tədqiqat
- Müşahidə, sənədli yoxlama
- ✓ Giriş, tədqiqat, nəticələr

333. Ekspertin qərarı neçə hissədən ibarətdir?

- 4.0
- ✓ 3.0
- 5.0
- 2.0
- 6.0

334. Analitik prosedurların tipik növləri aşağıdakılardır:

- Aşkara çıxarılan kənarlaşmaları qiymətləndirmək
- ✓ Mühasibat hesabatları göstəricilərini smeta göstəriciləri ilə üzvləşdirmək
- Xüsusi fənd və üsullarla hesablamaları aparmaq
- Seçmənin nəticəsini qiymətləndirmək
- Sifarişçilərlə əlaqə saxlamaq

335. Analitik prosedurlar dedikdə nə başa düşülür?

- İlk sənədlərin və mühasibat yazılışlarının yoxlanılması
- Auditor proqramının hər bir maddəsinin tam və keyfiyyətlə yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi
- Hesablamaların təkrar yoxlanılması və informasiyaların verilməsinin düzgünlüyünün bir daha araşdırılması
- ✓ İqtisadi göstəricilərin tədqiqi, təhlili və qiymətləndirilməsi, baş verən səhvlərin və saxtalaşdırmaların səbələrinin aşkara çıxarılması
- Maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılmasının qiymətləndirilməsi

336. Auditin təşkilatı metodları hansılardır?

- ✓ Başdan-başa, seçmə üsulu, analitik yoxlama
- Maliyyə vəziyyəti haqqında hesabat
- Auditor rəyinin hazırlanması
- Müştəri tərəfindən qəbul olunmuş uçot siyasətinin ümumi təhlilinin aparılması
- Yoxlamanın nəticəsinin sistemləşdirilməsi

337. Audit yoxlamasının metodları hansılardır?

- Etibarlılıq, təsdiqnamə
- Digər mənbələrdən daxil olan məlumatlar
- Sənədin yoxlanılması, yazılı təqdimat
- ✓ Faktiki, müşahidə, analitik testlər
- Ekspertlərin rəyi, mühasibat uçotunun sənədləri

338. İntinventarlaşma vasitəsilə hansı informasiyalar əldə olunur?

- Daxili – müştəridən əldə olunan informasiyalar
- Kənar – üçüncü şəxs üçün əldə olunan informasiyalar
- Pul vəsaitləri və hesablaşmalar haqqında informasiyalar
- ✓ İqtisadi subyektin əmlakı və öhdəlikləri haqqında informasiyalar
- Rasional arqumentlər haqqında informasiyalar

339. Auditor sübutları əldə etmək üçün əsas metodlar hansılardır?

- İqtisadi subyektin əvvəllər keçirilən inventarlaşmasının sənədlərinin mövcudluğu

- Sənədli yoxlama, təhlil
- Üzləşdirmə, müşahidə
- √ Müşahidə, təhlil, riyazi hesablamalar
- Analitik prosedurlar

**340.** Auditor sübutu deyəndə nə başa düşülür?

- √ Auditor rəyini əsaslandırmaq və müəyyən bir nəticəyə gəlmək üçün toplanmış məlumatlar nəzərdə tutulur
- İqtisadi subyektin əmlakı və öhdəlikləri haqqında dəqiq informasiyalar əldə olunur
- Auditor hesablamalarının müşahidə yolu ilə əsaslandırılması nəzərdə tutulur
- Auditor yoxlamalarının seçmə yolu ilə aparılması
- Bunun köməyi ilə mal çatdırılması müqavilə-qaimədə qeydə alınır

**341.** Auditin planlaşmasına aid edilir:

- √ auditor prosedurlarının ümumi strateqiyasının hazırlanması, onun müddətinə və həcminə yanaşma
- yoxlama qrafiklərinin hazırlanması
- sifarişçi ilə danışıqların aparılması və yoxlama qrafikinin hazırlanması
- sifarişçi ilə danışıqların aparılması
- düzgün cavab yoxdur

**342.** Auditor rəyinə aid edilir:

- √ audit aparılan şəxsin imzası
- auditin həcmi təsvir edən hissə
- auditor barədə məlumat
- audit aparılan şəxs barədə məlumat
- ünvanlar

**343.** Auditin etik prinsipi kimi hansı keyfiyyəti müəyyən edilməmişdir?

- doğruluq
- peşə səlahiyyəti və vicdanlı olmaq
- √ peşə skeptizmi
- peşəyə uyğun özünü aparmaq
- müstəqillik

**344.** Məcburi illik, yaxud təşəbbüs auditi üzrə işçi sənədləri verilir:

- audit qərarı ilə birlikdə iqtisadi subyektə verilir
- auditor təşkilatında saxlanılır və tələb əsasında vergi, yaxud digər dövlət orqanına verilir
- düzgün cavab yoxdur
- auditor təşkilatında saxlanılır və iqtisadi subyektin tələbi ilə ona verilir
- √ auditor təşkilatının mülkiyyəti hesab olunur

**345.** Maliyyə (mühasibat) hesabatının hazırlanmasına və təqdimatına məsuliyyət daşır:

- √ audit aparılan şəxs
- auditorun və auditor firmasının məsuliyyəti
- audit firması
- auditor və audit aparılan şəxsin həmrəylik məsuliyyəti
- düzgün cavab yoxdur

**346.** Auditin işçi sənədləşməsini saxlamaq tövsiyyə olunur:

- √ ən azı 5 il müddətində auditor təşkilatının qovluğunda (faylında)
- növbəti auditor yoxlanılmasında iqtisadi subyektə
- düzgün cavab yoxdur
- Respublikanın Vergi Nazirliyi ilə razılaşdırmaqla
- audit aparılan subyektlə razılaşmaqla auditor təşkilatı sənədlərin saxlanılma müddətini müəyyən edir

347. Yaramaz hərəkət dedikdə nə başa düşülür?

- qeyri-qanuni xeyir götürmək üçün audit aparən şəxsin baş mühasibinin bilərəktən hərəkəti
- düzgün cavab yoxdur
- qeyri-qanuni xeyir götürmək üçün audit aparən şəxsin əməkdaşlarının bilərəkdən hərəkəti
- ✓ audit aparən şəxsin bir və ya bir neçə əməkdaşı yaxud üçüncü şəxs qeyri-qanuni xeyir götürmək üçün bilərəktən hərəkəti
- qeyri-qanuni xeyir götürmək üçün audit aparən şəxsin rəhbərinin bilərəktən hərəkəti

348. Auditorlar və auditor firmaları ittifaqlar və birliklər yarada bilər:

- özlərinin fəaliyyət sferalarını və göstərdikləri xidməti genişləndirmək üçün
- ✓ özlərinin fəaliyyətinin əlaqələndirilməsi və peşə maraqlarının müdafiəsi
- düzgün cavab yoxdur
- özlərinin fəaliyyət sferalarının və göstərdikləri əlavə xidmətlərin genişləndirilməsi
- özlərinin fəaliyyətini və göstərdikləri xidməti genişləndirmək

349. Maliyyə (mühasibat) hesabatının təqdim olunmasına görə məsuliyyət daşıyır

- ✓ audit aparılan şəxsin rəhbərliyi
- baş mühasib, yaxud uçotu həyata keçirən şəxs
- [audit aparılan şəxsin təsisçiləri və baş mühasibi
- [audit aparılan şəxsin təsisçiləri (iştirakçıları, səhmdarları)
- düzgün cavab yoxdur

350. İcmal yoxlamanın nəticələri üzrə rəy aşağıdakı formada əks etdirilir:

- ✓ mənfi inam
- pozitiv düşüncəli inam
- düzgün cavab yoxdur
- düşüncəli inam
- mütləq inam

351. Çeşidlərin qarışdırılması aşkar olunduqda belə qeydə alınır:

- müxtəlif maddi-məsul şəxslərdə, eyni əmlak növündə
- bütün cavablar düzgündür
- ✓ bir maddi-məsul şəxsə, eyni dövrdə, eyni əmlak növündə, eyni miqdarda
- müxtəlif maddi-məsul şəxslərdə, eyni dövrdə və eyni əmlak növündə
- müxtəlif maddi-məsul şəxslərdə, eyni əmlak növündə və ümumilikdə bütün təşkilat üzrə eyni miqdarda

352. Auditor aşağıdakı məqsədlər üçün nəzarət prosedurlarını kifayət qədər dərindən bilməlidir:

- audit olunan şəxsin rəhbəri ilə ünsiyyət
- vergi və maliyyə orqanları ilə ünsiyyət yaratmaq
- audit olunan şəxsin baş mühasibindən izahat almaq
- audit olunan şəxsin rəhbərindən izahat almaq
- ✓ auditor yoxlamanın planını hazırlamaq

353. Auditor əhəmiyyətliyi diqqətə götürməlidir:

- ✓ bütün cavablar düzgündür
- yalnız auditor prosedurlarının aparılması müddəti müəyyənləşdirildikdə
- yalnız auditor prosedurlarının xarakteri müəyyənləşdirildikdə
- yalnız səhvlərin nəticələri qiymətləndirildikdə
- yalnız auditor prosedurlarının həcmi müəyyənləşdirildikdə

354. Hansı ifadə düzgün deyil?

- ✓ statistik seçmə təsadüfi seçməyə qoyulan tələbləri dəyişir



- audit zamanı seçmə işin həcmi ixtisar etməklə məqsədlə həyata keçirilir
- düzgün cavab yoxdur
- seçmə yoxlamasının aparılması qaydası həmişə sətir qaydada formalaşdırıla bilməz
- təsadüfi məcmunun təhlili nəticələri baş məcmuya şamil edilir

355. Nadir, qeyri-adi və qeyri-standart təsərrüfat əməliyyatlarının mövcudluğu:

- aşkar etməmək riskini azaldır
- nəzarət vasitəsi riskini azaldır
- nəzarət vasitələrinin riskini artırır
- ✓ təsərrüfatdaxili riski artırır
- aşkar etməmək riskini artırır

356. Hesabata münasibətdə təsərrüfatdaxili riski qiymətləndirən zaman hansı amillər nəzərə alınmalıdır?

- ✓ iqtisadi subyektin fəaliyyət göstərdiyi sahənin və cari iqtisadi vəziyyətinin xüsusiyyətləri
- bütün cavablar düzgündür
- müəssisənin debitor və kreditor borclarında dəyişikliklər
- hesabatın aparılması və hazırlanmasına görə məsuliyyət daşıyan işçilərin təcrübəsi və ixtisası
- müəssisələrin əsas fəaliyyətindən alınan mənfəət

357. Nəzarət vasitəsi riski dedikdə başa düşülür:

- ✓ müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı
- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı
- bütün cavablar düzgündür
- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)

358. Təsərrüfatdaxili risk dedikdə başa düşülür:

- ✓ iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)
- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı
- bütün cavablar düzgündür
- müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı

359. Əhəmiyyətlik səviyyəsinə birmənalı yanaşmanı təmin etmək üçün auditor təşkilatı nə etməlidir?

- auditorun fikirlərinin sorğusunu aparmaq və əhəmiyyətlik səviyyəsinə tapılması qaydasını müəyyənləşdirmək
- ✓ baza göstəriciləri sistemini və əhəmiyyətlik səviyyəsinin tapılması qaydasını müəyyənləşdirmək
- auditorların fikirlərinin sorğusunu aparmaq və baza göstəriciləri sistemini müəyyənləşdirmək
- baza göstəriciləri sistemini müəyyənləşdirmək
- əhəmiyyətlik səviyyəsinin tapılması qaydasını müəyyənləşdirmək və müştərilən hesabatının ekspress təhlilini həyata keçirmək

360. Aşağıdakı seçimlər fərqləndirilir:

- ✓ representativ və qeyri-representativ
- qeyri-representativ və mürəkkəb
- mürəkkəb və qarışıq
- qeyri-representativ və qarışıq
- representativ və mürəkkəb

361. Audit yoxlamasına ekspertin cəlb olunmasına icazə verilir:

- ✓ yalnız audit aparılan iqtisadi subyektin razılığı ilə
- vergi orqanının qərarı ilə

- auditorun qərarı ilə
- hakimiyyət orqanlarının qərarı ilə
- audit aparılan iqtisadi subyektin razılığı olmadan

**362.** Daha dürüst sayılır:

- ✓ sənədlər və yazılı göstəriş formasında sübutlar
- yazılı formada sübut
- şifahi izahatlar
- yazılı və şifahi izahat formalarında sübutlar
- sənədlər formasında sübut

**363.** Daxili auditin vəzifələrini yerinə yetirə bilər:

- ✓ iqtisadi subyektin ştatında olan xüsusi xidmət
- maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar
- vergi orqanlarının müfəttişləri və iqtisadi subyektin ştatında olan xüsusi xidmətlər
- vergi orqanlarının müfəttişləri və maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar
- vergi orqanlarının müfəttişi

**364.** Mahiyyət üzrə yoxlamanın auditor prosedurları birbaşa aşağıdakılarla əlaqədardır:

- ✓ aşkar etməmək riski ilə
- nəzarət vasitəsi riski ilə
- təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski ilə
- nəzarət vasitəsi riski və aşkar etməmək riski ilə
- təsərrüfatdaxili risklə

**365.** Auditor əhəmiyyətliyi nəzərdən keçirir:

- ✓ həm maliyyə hesabatı səviyyəsində, həm də mühasibat uçotunun müxtəlif hesabları üzrə vəsaitlərin qalıqlarına münasibətdə, habelə informasiyaların açıqlanması hallarında
- yalnız mühasibat uçotunun müxtəlif hesabları üzrə vəsaitlərin qalığına münasibətdə və informasiyaların açıqlanması hallarında
- düzgün cavab yoxdur
- iqtisadi subyektlə razılaşdırılmış münasibətlərdə.
- yalnız maliyyə hesabatı səviyyəsində

**366.** Hansı ifadə düzgündür?

- ✓ seçilmiş məcmunun təhlili nəticələri baş məcmuya şamil edilir
- seçmənin həcmi əhəmiyyətlik səviyyəsindən asılı deyildir
- statistik seçmə təsadüfi seçməyə qoyulan tələbləri dəyişdirir
- bütün cavablar düzgündür
- seçmənin həcmi aşkar etməmək riskin səviyyəsindən asılıdır

**367.** Nəzarət vasitəsinin testləşdirilməsi auditoru nədə inandırmaqda kömək edir?

- ✓ müəssisədə nəzərdə tutulan mühasibat uçotu və daxili nəzarət sistemi etibarlı işləyirmi?
- təsərrüfat fəaliyyətinin bütün faktları iqtisadi subyektin hesabatlarında düzgün əks etdirilirmi?
- mühasibat uçotunda hesablar üzrə qalıq düzgün əks etdirilirmi?
- bütün cavablar düzgündür
- mühasibat uçotunda hesablar üzrə dövriyyə düzgün əks etdirilirmi?

**368.** Ümumi auditor riski dedikdə nə başa düşülür?

- ✓ səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı
- Müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı
- Auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı
- bütün cavablar düzgündür

- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)

**369.** Aşkar etməmək riski dedikdə başa düşülür:

- ✓ Auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı
- Müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı
- bütün cavablar düzgündür
- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək)

**370.** Optimal auditor riski təxminən aşağıdakı səviyyədə müəyyən edilə bilər:

- ✓ 0.05
- 0.12
- 0.08
- 0.03
- 0.1

**371.** Auditdə əhəmiyyətlik (maddilik) nə deməkdir?

- ✓ Mühasibat hesabatının etibarlılığına təsir etməyən səhvlərin maksimal həddi
- Auditdə sübutun olması
- Mühasibat hesabatının etibarlılığına təsir edən səhvlərin maksimal həddi
- bütün cavablar düzgündür
- Müqavilədə göstərilən auditor xidmətinin dəyəri

**372.** Məlumatların kompüterlə işlənilməsi sistemində aşağıdakı özünəməxsus əlamətlər mövcuddur:

- avtomatik qeyd
- əvvəlcədən verilmiş
- avtomatik nəzarət
- informasiyanın eyni zamanda bir neçə fayla birdəfəlik daxil edilməsi
- ✓ bütün cavablar düzgündür

**373.** Yoxlanılan kütlənin üsürlərinin hansı seçim metodları mövcuddur:

- ✓ təsadüfi, sistematik və kombinə olunan seçim
- sistematik və kombinə olunan seçim
- təsadüfi və kombinə olunan seçim
- Sadə və kombinə olunan seçim
- təsadüfi və sistematik seçim

**374.** Ekspert belə mütəxəssisdir:

- ✓ auditor təşkilatının ştatında olmayan
- auditor təşkilatında əvəzçilik qaydasında işləyən
- yoxlanılan iqtisadi subyektin yekununda işləyən
- düzgün cavab yoxdur
- auditor təşkilatının ştatında olan

**375.** Auditor təşkilatı auditor yoxlamasının gedişində hesabatın dürüslüyünü müəyyənləşdirməlidir:

- ✓ bütün əhəmiyyətli münasibətlərdə
- auditorun zəruri saydığı mütləq dəqiqlik hallarında
- mütləq dəqiqliklə və bütün əhəmiyyətli münasibətlərdə
- düzgün cavab yoxdur
- mütləq dəqiqliklə

**376.** Nisbətən daha dürüst sayılır:

- √ auditor təşkilatının özü tərəfindən alınan sübut
- iqtisadi subyektin direktorlar şurası tərəfindən verilən sübut
- iqtisadi subyektin mühasibatlığı tərəfindən verilən sübut
- düzgün cavab yoxdur
- iqtisadi subyekt tərəfindən verilən sübut

**377.** Daxili auditin təşkili, rolu və vəzifələri müəyyənləşdirilir:

- √ iqtisadi subyektin rəhbərliyi və (və ya) mülkiyyətçisi ilə
- Vergilər Nazirliyi ilə
- Auditorlar Palatası ilə
- auditor təşkilatının rəhbərliyi ilə
- Maliyyə Nazirliyi ilə

**378.** Auditor əhəmiyyətliyə aşağıdakı hallarda diqqət yetirməlidir:

- √ auditor fəaliyyətinin bütün mərhələlərində
- yalnız auditin planlaşması mərhələsində
- yalnız auditə hazırlıq mərhələsində
- düzgün cavab yoxdur
- yalnız auditin başa çatdırılması mərhələsində

**379.** Auditor riski aşağıdakı komponentlərdən ibarətdir:

- √ təsərrüfatdaxili risk, nəzarət vasitəsi riski, aşkar etməmək risk
- iqtisadi subyektlə razılaşdırılmaqla auditorun müəyyənləşdirdiyi risk
- nəzarət vasitəsi riski və aşkar etməmək risk
- düzgün cavab yoxdur
- yalnız təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski

**380.** Auditor riskinin hansı növü birbaşa auditorun asılıdır?

- √ aşkar etməmək riski
- təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski
- nəzarət vasitəsi riski
- nəzarət vasitəsi riski və aşkar etməmək riski
- təsərrüfatdaxili risk

**381.** Aşkar etməmək riski ilə hansı göstərici müəyyən edilir:

- √ auditorun işinin səmərəliliyi və keyfiyyəti
- müəssisənin uçot heyətinin işinin səmərəliliyi və keyfiyyəti
- iqtisadi subyektin hesabatlarında əhəmiyyətli səhvlərə yol verilməsi dərəcəsi
- düzgün cavab yoxdur
- nəzarət vasitəsinin işinin səmərəliliyi

**382.** Yoxlanılan kütlənin üsürləri seçilə zaman hansı metod təsadüfi ədədlər cədvəli üzrə həyata keçirilir?

- √ təsadüfi seçim
- kombinə olunan seçim
- sadə seçim
- bütün cavablar düzgündür
- sisteməlik seçim

**383.** Əlaqəli şəxslərə aid olunur

- √ baş, törəmə və asılı cəmiyyət

- törəmə cəmiyyət və asılı cəmiyyət
- asılı cəmiyyət
- baş və asılı cəmiyyət
- Baş cəmiyyət və törəmə cəmiyyət

**384.** Bu sübutlardan hansı daha qiymətli sayılır?

- ✓ kənar
- daxili
- qarışıq və daxili
- düzgün cavab yoxdur
- qarışıq

**385.** Əlavə kapital əsas etibarlı ilə hansı məqsədlər üçün istifadə edilir?

- Mənfəətin artırılmasına
- İstehlak fondu vəsaitlərinin xərclənməsinə, yığım fondunun yaradılmasının artırılmasına
- ✓ Əmlakın dəyərinin aşağı düşən məbləğinin ödənilməsinə, nizamnamə kapitalının artırılmasına
- Xüsusi fondların hərəkətinin müəyyən edilməsinə
- Faktiki istehsal maye dəyərinin artırılmasına

**386.** Mənfəətin bölüşdürülməsi üzrə əməliyyatların uçotunun auditi necə aparılır?

- Valyuta hesabı üzrə mənfi məzənnə fərqin müəyyən edilməsi
- Tara əməliyyatları ilə əlaqədar olan itkilərin müəyyən edilməsi
- ✓ Büdcəyə mənfəətdən vergilərin hesablanması və ödənilməsi, uçotda əks etdirilməsi, habelə yerli vergilərin, resursların və yığımların yoxlanması, bu kimi hesablaşma əməliyyatlarının uçota alınmasının real vəziyyətini audit edir
- Cari ildə aşkar olunmuş keçən illərin əməliyyatlarından zərər məbləği yoxlamaq
- 343 sayılı hesabın yoxlanması

**387.** Maliyyə nəticələrinin auditi müəssisədə hansı yollarla aparılır?

- ✓ İlk mühasibat sənədlərindəki məlumatları mühasibat yazılışları ilə müqayisə etmək yolu ilə yoxlamaq
- Hazır məhsulun uçotu üzrə mühasibat yazılışlarının verilməsinin düzgünlüyünü yoxlanılması
- Mallar üzrə ƏDV-nin uçotunun düzgünlüyünü yoxlamaq
- Müxtəlif fəaliyyət növü tətbiq edilməklə alınan məbləğlərin ayrı-ayrılıqda uçotunun mövcudluğunu yoxlamaq
- Uçot siyasətində məhsul satışından olan maliyyə nəticələrinin təqdim olunmuş hesablaşma sənədləri və ya ödəniş sənədləri üzrə necə əks etdirildiyini aydınlaşdırmaq.

**388.** Mal satışının auditinin gedişində auditor hansı vəzifələri həll etməlidir?

- ✓ 205 «Mallar» hesabından silinən yüklənmiş malların 601 «Satış» hesabına silinməsinin seçmə yolla düzgünlüyünü yoxlamaq
- Yüklənmiş mallar üzrə ƏDV-nin uçotunun düzgünlüyünü seçmə yolla yoxlamaq
- Malların daxil olmasının sənədlərlə yoxlanılması
- İnterləşmənin nəticəsi ilə və onların uçotda əks etdirilməsi ilə tanış olmaq
- 205 «Mallar» hesabı üzrə yüklənmiş və satılmış malların həcmi və maye dəyərinin düzgünlüyünü yoxlayıb təsdiq etməli

**389.** Mal əməliyyatlarının auditinin predmetinə hansılar daxildir?

- ✓ Malların uçotda tam həcmdə və mövcud vəziyyətdə əks etdirilməsinin qiymətləndirilməsinin düzgünlüyünü yoxlamaq
- Sərf edilən məsrəflərin sənədlərlə əsaslandırılmasının yoxlanılması
- Satılmış malların maye dəyərinin yoxlanılması
- Uçot registrlərində göstərilən məbləğləri və ayları müqayisə etmək, sənədlərdə bütün lazımi rekvizitlərin olmasını yoxlamaq
- Gələcək dövrlərin xərclərinin uçotunun düzgünlüyünü yoxlamaq

**390.** Hazır məhsul üzrə əməliyyatların auditinə nə daxildir?

- ✓ İlin sonuna hazır məhsulun faktiki qalığının, onun məbləğinin balansda göstərilən məbləğlə uyğunluğunun yoxlanılması
- Ümumtəsərrüfat xərclərinin məhsulun maye dəyərinə silinməsi qaydasının yoxlanılması
- Məsrəflərin hazır məhsul və bitməmiş istehsal arasında bölüşdürülməsi qaydasının yoxlanılması

- Başa çatmamış istehsalın faktiki qalağının, balansda göstərilən qalıt məbləğinə uyğunluğunun yoxlanılması
- Uçot siyasətinə uyğun olması, tam həcmdə hazır məhsulun mövcudluğunun uçotunun düzgün qiymətləndirilməsi və əks etdirilməsi

**391.** İstehsal prosesi üzrə əməliyyatların audit yoxlamasının predmetinə nə aiddir?

- ✓ İstehsal ehtiyatlarının uçotunun aparılmasının qəbul olunmuş uçot siyasətinə uyğun olması, ehtiyatların müntəzəm olaraq inventarlaşması, sənədlərin rəsmiyyətə salınmasının düzgünlüyü
- Analitik uçot məlumatlarının Baş kitabın və balans məlumatlarına uyğunluğu
- ƏDV üzrə hesablaşmalar
- Mənfəət vergisi üzrə hesablaşmalar
- Mühəsibat uçotunda ayrıca balansın olmaması

**392.** Müxtəlif debitor və kreditorlarla hesablaşmaların auditi necə həyata keçirilir?

- ✓ Borcların səbəbini araşdırmalı, borcun ödənilməsi haqqında qarşı tərəfə rəsmi qaydada müraciət edilməyini öyrənməli və araşdırılmalıdır.
- Təqsirkar şəxslərdən müəssisəyə dəyən zərərin necə ödəndirilməsini
- Maddi zərərin təqsirkar şəxsin hesabına yarılməsini, onun tam əks etdirilməsini
- İcra vərəqinə əsasən tutulmaların düzgün və əsaslandırılmış olmasını
- İnt inventarlaşmanın düzgün aparılmasını və onun nəticəsinin düzgün rəsmiyyətə salınma vəziyyətini

**393.** Təhtə hesab şəxslərlə aparılan əməliyyatların yoxlanılmasında nə müəyyən edilməlidir?

- ✓ Hər bir ayın sonuna ödənilmiş, qalan isə 7 sayılı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
- 533 sayılı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan və 8 sayılı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
- 302 sayılı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan və 8 sayılı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
- 445 sayılı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan və 6 sayılı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi
- 431 sayılı hesabın yoxlanılmasından, yoxlanılan dövrdə hər bir ayın sonuna ödənilmiş qalan isə 7 sayılı jurnal-orderdə əks etdirilən borc məbləğinin düzgünlüyünün müəyyən edilməsi

**394.** İşçi heyəti ilə hesablaşmaların auditinin qarşısında hansı tələblər qoyulur?

- ✓ Analitik uçotunun təşkili və onun məlumatlarının sintetik uçot məlumatları ilə əlaqəsinin vəziyyətini yoxlamaq
- Hesab-fakturada, ödəniş tapşırığında və s. göstərilən məbləğləri ödəniş sənədlərində göstərilən məbləğlərlə müqayisə etmək
- Müəssisənin balansını yoxlamaq
- Maliyyə nəticəsi haqqında hesabatı yoxlamaq
- Uçot registrlərində göstərilən məbləğləri və ayları müqayisə etmək, sənədlərdə bütün lazımi rekvizitlərin olmasını yoxlamaq

**395.** Bütçə ilə hesablaşmaların auditində auditor üçün informasiya bazası nə ola bilər?

- ✓ İqtisadi subyektin balans, maliyyə nəticəsi haqqında hesabat və 521 sayılı hesab üzrə uçot məlumatları
- Analitik uçot məlumatlarının baş kitabın və balans məlumatlarına uyğunluğu
- Verilmiş avans məbləğinin əsaslandırılmış və əlverişli olması
- Digər müvafiq normativ sənədlər
- Reklama görə vergilər üzrə hesablaşmalar və 521 sayılı hesab üzrə debet dövriyyəsi

**396.** Verilmiş avansların auditində auditor nələri nəzərdən keçirməlidir?

- ✓ Verilmiş avanslara mühəsibat yazılışları tərtib olunmasını və bu yazılışların mühəsibat uçotunda düzgün əks etdirilməsini
- Alınmış avansların vacibliyini və onun əsaslandırılmış olmasını
- Akkreditivin növü və onun yerinə yetirilmə üsulunu
- Ödəmə tələbnamələri ilə hesablaşmaların aparılmasını
- Akkreditiv üzrə vəsaitin alınması üçün malsatanın təqdim etdiyi sənədlərin tam siyahısı və dəqiq xarakteristikasını

**397.** Alınmış avanslar üzrə hesablaşmaların auditində nəyə xüsusi diqqət yetirmək tələb olunur?

- ✓ ƏDV-nin hesablanması və gələcəkdə əldə olunacaq məbləğdən verginin düzgün müəyyən olunması vəziyyətinə
- kassirə tam maddi məsuliyyət haqqında müqavilənin olmamasına

- pul vəsaitinin əsassız olaraq və ya saxta sənədlərə əsasən silinməsinə
- uçotda əməliyyatların düzgün əks etdirilib-ətdirilməməsinə
- qarşı tərəfdən cərimə, pensiya məbləğlərinə sanksiya üzrə iddialara

**398.** Valyuta əməliyyatlarının auditi zamanı auditor nəyi müəyyən etməlidir?

- ✓ valyuta hesabının açılmasını və valyutanın alqı-satqısı üzrə əməliyyatların uçotda düzgün əks etdirilib-ətdirilməməsinə
- nağd pulun kassaya düzgün köçürülməsini
- kassaya daxil olan pulun vaxtında mədaxil edilməsini
- Baş kitab, jurnal-order №1-in düzgün tərtib edilib-edilməməsinə
- avansın düzgün köçürülməsini

**399.** Kassa əməliyyatları ilə əlaqədar olan qanun pozuntuları hansı hallarda baş verir?

- ✓ pul vəsaitlərinin birbaşa oğurlanması, daxil olan pulun mədaxil edilməyərək mənimsənilməsi, kassa üzrə pulun artıq silinməsi
- bankdan alınan nağd pulun hamısının mədaxil orderi ilə mədaxil edilməməsi
- bankdan alınan nağd pulun hamısı mədaxil orderi ilə mədaxil edilib, məxaricə sənədsiz pul silinməsi hallarının olması
- kassadın işçi heyətinə əmək haqqı ödəndikdə
- hesabatı qəbul etdikdən sonra kassirdən kassaya dair bütün mədaxil sənədlərinin hesabatda daxil edilməməsi

**400.** Kassa əməliyyatlarının yoxlanılmasını auditor əsas etibarlı ilə hansı istiqamətdə aparmalıdır?

- ✓ pul vəsaitləri, qiymətli kağızlar və ciddi hesabat blanklarının qalıqlarının inventarlaşdırılması
- pul sənədlərində düzəlişlərin edilib-edilməməsinə
- kassa mədaxil sənədlərinin üzərində tarixin göstərilib-göstərilməməsinə
- kassa məxaric sənədlərinin üzərində tarixin göstərilib-göstərilməməsinə
- hər bir pul sənədində pulun qəbuluna dair pul alan şəxsin imzasının olmasını

**401.** Kassa əməliyyatlarının yoxlanılması üçün informasiya mənbələrinə nələri aid etmək lazımdır?

- ✓ Baş kitab, jurnal-order №1, kassa kitabı, «Kassa» hesabı üzrə uçot registrləri, kassa mədaxil və məxaric orderləri
- bankdan və rəbitə təşkilatlarından alınan nağd pul məbləğlərinin vaxtında və tam mədaxil olunması vəziyyətini yoxlamaq
- kassaya daxil olan və kassadan buraxılan pul vəsaitləri üzrə əməliyyatların sənədlərlə rəsmiyyətə salınmasını yoxlamaq
- kassa əməliyyatlarının uçotunun aparılmasının maddi dəyərlilər üzrə analitik uçot kitabının aparılması vəziyyətini yoxlamaq
- kassa əməliyyatları icra edilərkən kassa intizamına əməl olunub-olunmamasını yoxlamaq

**402.** Kassanın və kassa əməliyyatlarının yoxlanmasının qarşısında hansı vəzifələr durur?

- ✓ nağd pulun və digər qiymətliyələrin kassada saxlanması və bankdan alınıb kassaya gətirilərkən mühafizəsinin təmin olunması vəziyyətini müəyyən etmək
- banklardakı açılan hesabat formalarını yoxlamaq
- hər bir pul sənədində pulun qəbuluna dair pul alan şəxsin imzasının olmasını
- pul sənədlərində düzəlişlərin edilib-edilməməsinə
- vergiyə cəlb olunmadan sonra mənfəətin bölüşdürülməsi qaydasına əməl olunma vəziyyətini yoxlamaq

**403.** Maliyyə hesabatının təqdim edilməsində yoxlamanın predmetinə nə aiddir?

- ✓ maliyyə hesabatlarında maliyyə vəziyyətinin bütün mövcud, real aspektlərinin əks etdirilməsi, maliyyə hesabatının onun qarşısında qoyulan tələblərə cavab verməsi
- vergiyə cəlb olunmadan sonra mənfəətin bölüşdürülməsi qaydasına əməl olunma vəziyyətini yoxlamaq
- banklarda açılan hesabat formalarını yoxlamaq
- hesabatlar tərtib edildiyi tarixdən sonra müştəridə baş vermiş problemlərin müzakirəsi
- direktorlar şurasının və digər rəhbər orqanlarının balansın tərtibindən sonrakı tarixə olan dövr üzrə iclas materiallarını öyrənmək

**404.** Auditor mühasibat hesabatının hansı maddələrini qiymətləndirməlidir?

- ✓ kapital və maliyyə vəziyyəti, əsas vəsaitlərvə qeyri-maddi aktivlər, xammal, material, hazır məhsul və mallar
- sintetik və analitik uçot məlumatları
- başlanğıc balansın məlumatları
- illik hesabatların, rüblük hesabatların məlumatları

- mühasibat uçotunda cari ilə, eləcə də keçən ilə aid dəyişikliklər baş verdikdə, o zaman səhvlər aşkar edilən dövrün hesabatında buna düzəlişlər verilməlidir

**405.** Müəssisədə uçotun jurnal-order forması tətbiq edildikdə hesabatlar necə doldurulur?

- ✓ dövriyyə-qalıq (caldo) balansı və memorial-orderlərlə
- hesabat formalarının tərtib olunmasına dair təlimatlara əsasən
- analitik və sintetik uçot məlumatlarına əsasən
- rüblük hesabat məlumatlarına, aylıq hesabat məlumatlarına əsasən
- mədaxil və məxaric sənədləri ilə

**406.** Mühasibat (maliyyə) hesabatının auditində nələr nəzərdən keçirilir?

- ✓ təsdiq olunmuş məlumatların və həqiqi rəqəmlərin hesabatlarda düzgün əke etdirilməsi
- uçot jurnallarının məlumatları, sənədlərin yerli arxivdə saxlanması
- mühasibat uçotunun həqiqi vəziyyətinin yoxlanıb, onun qüvvədə olan əsasnamə ilə müqayisə edilməsi
- maliyyə-təsərrüfat fəyyətinin tam, ardıcıl və sənədli müşahidə edilməsi
- ilk sənədlər, uçot registrləri, sintetik və analitik hesablarnın məlumatları

**407.** Ən etibarlı audit sübutlarını auditor necə dəyərləndirir:

- bütün cavablar düzgündür;
- ✓ bilavasitə auditor tərəfindən toplanılan;
- üçüncü şəxslərdən alınan;
- audid olunan şəxsin işçi heyətindən alınan;
- audit olunan şəxsin rəhbərliyindən alınan;

**408.** Analitik prosedurlar nəyin bir formasıdır:

- ✓ mahiyyəti üzrə yoxlama proseduru;
- daxili nəzarət vasitələrinin testləri ;
- bütün cavablar doğrudur;
- mühasibat hesablarnında vəsaitlərin qalığının düzgünlüyünə qiymət verən
- mühasibat ucot hesablarnında əməliyyatların düzgünlüyünə qiymət verən testlər;

**409.** Fırıldaqcılıq nəyi təsvir edir:

- bütün cavablar doğrudur;
- hesabi və məntiqi səhvlər nəticəsində maliyyə məlumatının təhrif edilməsi;
- ✓ təsərrüfat əməliyyatlarının mənasının pozulması ilə nəticələnən ucot məlumatlarının düzgün əks etdirilməməsi;
- aktivlərin, yaxud mənimsəmələrin düzgün qiymətləndirilməməsi riskini artıran şərtlərin və hadisələrin mövcudluğu;
- təsərrüfat fəaliyyəti faktlarının düzgün təqdim olunmaması nəticəsində maliyyə informasiyalarının təhrif edilməsi;

**410.** Mal qalığının təsdiqi zamanı aşağıdakı sübutlardan ən etibarlısı hansıdır:

- “Mallar” hesabı üzrə qalıq cədvəli ;
- malların hərəkəti haqqında hesabat;
- “Mallar” hesabı üzrə dövriyyə cədvəli;
- ✓ inventarizasiya siyahısı;
- bütün cavablar doğrudur;

**411.** Auditor yoxlaması metodu nə deməkdir:

- audit olunan şəxsə təzyiq göstərən üsullar;
- ✓ audit sübutlarını almaq üçün müstəqil prosedur növləri;
- sənədlərin və yazılışların yoxlanılmasının təşkili;
- mühasibat yazılışlarının yoxlanılmasının təşkili;
- sənədlərin yoxlanılmasının təşkili;

**412.** Ən etibarlı sübutlar hansılardır:



- doğru cavab yoxdur;
- daxili mənbələrdən, nəinki kənar (üçüncü şəxslərdən) mənbələrdən alınan;
- audit olunan şəxsin idarə heyətindən alınan sorğudan, nəinki yazılı ərizələr;
- şifahi formada, nəinki yazılı ərizələr, sənədlər formasında;
- ✓ kənar mənbələrdən (üçüncü şəxslərdən), nəinki daxili mənbələrdən alınan;

**413.** Mahiyyət üzrə yoxlama prosedurları aşağıdakı formada aparılır:

- yalnız əməliyyatların mühasibat uçotunun hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər;
- ✓ audit prosedurlarını, əməliyyatların və vəsaitlərin qalıqlarının mühasibat uçotunun hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər.
- yalnız analitik prosedurlar;
- yalnız əməliyyatların və vəsaitlərin qalıqlarının mühasibat uçotunun hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər;
- yalnız vəsaitlərin qalıqlarının mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyünü qiymətləndirən testlər;

**414.** Nəyin nəticəsində auditor sübutları əldə olunur:

- yalnız daxili nəzarət vasitələrinin testləri;
- ✓ daxili nəzarət vasitələrinin testləri və mahiyyət üzrə yoxlama prosedurları;
- yalnız mahiyyət üzrə yoxlama prosedurları;
- mühasibat uçotu və daxili nəzarət sisteminin təşkili və səmərəliliyi;
- düzgün cavab yoxdur

**415.** Təşkilatın müdiriyyətindən yazılı ərizələri alırlar:

- ✓ maliyyə hesabatı üzrə əhəmiyyətli olan suallar üzrə;
- maliyyə hesabatının doğruluğu haqda fikirlərin bildirildiyi zaman;
- auditin planlaşdırma mərhələsində yoxlamanın həcmünün müəyyənləşdirilməsi üçün;
- auditin planlaşdırma mərhələsində yoxlamanın həcminin və mahiyyətinin müəyyənləşdirilməsi üçün.
- auditin planlaşdırma mərhələsində yoxlamanın mahiyyətinin müəyyənləşdirilməsi üçün;

**416.** Beynəlxalq Audit Standartlarının tələblərinə uyğun olaraq “frontal yoxlama” terminini təyin edin:

- mühasibat uçotun hesablarının qalıqların dəqiq testi;
- mühasibat balansının passiv maddələrinə münasibətdə analitik prosedurlar .
- mühasibat balansının aktiv maddələrinə münasibətdə analitik prosedurlar;
- hesabatın ayrı-ayrı maddələrinə münasibətdə analitik prosedurları;
- ✓ mühasibat uçotu sistemində bir neçə təsərrüfat əməliyyatını güdən test;

**417.** Beynəlxalq audit standartlarına müvafiq olaraq “audit seçimi” terminini müəyyənləşdirin:

- yoxlama üçün maliyyə hesabatının maddələrinin seçilməsi;
- yoxlama üçün mühasibat balansının passiv maddələrinin seçilməsi;
- yoxlama üçün mühasibat balansının aktiv maddələrinin seçilməsi;
- ✓ əməliyyatların sinifi və hesablar üzrə qalıq maddələrinin 100%-dən aşağı olan münasibətində audit prosedurlarının istifadəsi;
- hesabın qalığına və ya əməliyyatlar sinifinə daxil olan maddələrin müəyyənləşdirilmiş seçimi.

**418.** Analitik prosedurlarının yerinə yetirilməsi üsullarına aiddir:

- ✓ sadə müqayisə üsulu;
- məlumatın təsdiqlənməsi və sadə müqayisə üsulu.
- dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi və məlumatların təsdiqlənməsi;
- məlumatların təsdiqlənməsi;
- dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi;

**419.** “Müfəttişlik” audit prosedurunun mahiyyəti nədədir:

- ✓ yazıların, sənədlərin və maddi aktivlərin yoxlanılması;

- subyektin mühasibat balansında maddələrin yoxlanılması;
- mənfəət və zərər haqqında hesabat maddələrinin yoxlanılması;
- subyektin pul vəsaitlərinin hərəkəti haqda hesabatının yoxlanılması.
- hesablamaların riyazi yoxlanılması;

**420.** Auditdə maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi necə həyata keçirilir:

- √ 3 mərhələdə;
- 2 mərhələdə;
- auditorun seçimi ilə;
- 5 mərhələdə.
- 4 mərhələdə;

**421.** Auditor hansı formada işçi sənədlərini tərtib etməlidir :

- √ auditin ümumi anlayışı üçün mümkün qədər dolğun formada;
- unifikasiya edilmiş ilkin sənədlərin albomlarda göstərilmiş formada;
- vergi orqanlarının təyin etdiyi formada;
- statistika orqanlarının təyin etdiyi formada.
- xidmətlərin göstərilməsi barədə müqavilədə nəzərdə tutulan formada;

**422.** Müşahidə etmə auditor proseduru nə deməkdir:

- √ auditor tərəfindən başqa şəxslərin yerinə yetirdiyi prosesin və ya prosedurun izləməsi.
- ilkin sənədlərdə riyazi hesablamaların dəqiqliyinin yoxlanılması;
- mühasibat qeydlərində riyazi hesablamaların dəqiqliyinin yoxlanılması;
- hesablamaların auditor tərəfindən müstəqil qaydada aparılması;
- audit olunan şəxs ətrafında daxildə və ya kənardan olan şəxslərdən informasiya axtarışı;

**423.** Hansı mənbələrdən alınan audit sübutlarını auditor ən etibarlı qismində qiymətləndirir:

- √ kənar mənbələrdən;
- audit olunan şəxslə müqavilənin şərtlərindən asılı olaraq kənar və daxili mənbələrdən ;
- kənar və daxili mənbələrdən alınan və eyni etibarlılıq dərəcəsinə malik olan auditor sübutları;
- düzgün cavab yoxdur;
- daxili mənbələrdən;

**424.** Auditor inamlılıq dərəcəsini aşağıdakı meyarlar baxımından müəyyən edə bilər:

- √ dürüstlük, kafilik və vaxtında qeydə alma;
- kafilik və vaxtında qeydə alma ;
- vaxtında qeydə alma;
- dürüstlük və kafilik.
- dürüstlük və vaxtında qeydə alma;

**425.** Auditor təşkilatı audit apardıqda kimin razılığı ilə ekspertin işindən istifadə edə bilər:

- √ audit olunan şəxsin;
- ölkənin Auditorlar Palatasının;
- ölkənin Maliyyə Nazirliyinin;
- təşkilatın kreditörünün;
- vergi orqanlarının;

**426.** Aşağıdakı amillərdən hansı auditorun işçi sənədlərinin mahiyyətinə və həcminə ən az təsir edir:

- √ auditorun rəyinin növü;
- nəzarət riskinə auditor tərəfindən qiymət verilməsi;
- ilkin uçot sənədlərinin sayı;
- düzgün cavab yoxdur
- müştərinin ucot qeydlərinin vəziyyəti;

427. Məlumatların kompyuter vasitəsi ilə işlənməsi hansı növ riskləri artırır:

- √ bütün istifadəçilərin məlumat bazasına giriş imkanı
- uçot registrlərinin olmaması;
- baş kitabın olmaması;
- hesabatın olmaması
- ilkin sənədlərin olmaması;

428. Audit yoxlaması keçirilərkən auditor:

- √ audit olunan şəxsin razılığı ilə müstəqil işləyən auditorları cəlb edə bilər;
- müstəqil işləyən auditorları cəlb edə bilər;
- ölkənin Auditorlar Palatasının razılığı ilə müstəqil işləyən auditorları cəlb edə bilər;
- yalnız vergi orqanlarının razılığı ilə müstəqil işləyən auditorları cəlb edə bilər;
- müstəqil işləyən auditorları cəlb edə bilməz;

429. Göstərilmiş sübutlardan ən etibarlısı hansıdır:

- şöbə rəhbərinin borcun alınması barədə sübutu ;
- şöbə rəhbərliyi tərəfindən təqdim edilən kreditör borcunun qanuniliyi barədə sübut ;
- telefonla alınan kreditör borcunun qanuniliyi barədə sübut;
- √ auditorun iştirakı ilə təşkilatda aparılan inventarizasiya nəticəsində ehtiyatların ucotunun dəqiqliyi barədə sübut;
- telefonla alınan debitor borcunun qanuniliyinin sübutu;

430. İqtisadi subyekt auditorun iş sənədlərini mühasibat yazılışları əvəzinə işlədə bilərmi:

- √ yox;
- təşkilatın baş mühasibinin rəyi ilə;
- vergi orqanlarının rəyi ilə;
- ölkənin Maliyyə Nazirliyinin rəyi ilə;
- bəli;

431. Audit yoxlaması başa çatdıqdan sonra iş sənədləri audit təşkilatında saxlanılmalıdır:

- √ 5 ildən az olmayaraq;
- 3 ildən az olmayaraq;
- 1 il;
- 10 ildən az olmayaraq;
- auditor təşkilatı və iqtisadi subyekt arasında müqavilə münasibətlərinin müddətindən asılı olaraq

432. Audit sübutları aşağıdakı mənbədən əldə olunduqda daha etibarlı sayılır:

- √ müxtəlif mənbələrdən (fərqli məzmunlu və bir-birinə zidd olmayan);
- audit aparılan şəxsin işçi heyətinin sorğusu nəticəsində;
- audit aparılan şəxsin idarə heyətindən alınan sorğu nəticəsində;
- düzgün cavab yoxdur;
- yalnız bir mənbədən;

433. İş sənədlərinin mülkiyyətçisi aşağıdakılardır:

- √ auditor;
- auditor və audit olunan şəxs;
- ölkənin Auditorlar Palatası;
- vergi orqanları.
- audit olunan şəxs;

434. Daxili auditin həcmi və məqsədi aşağıdakı amillərdən asılıdır:

- √ təşkilatın ölçüsü, təşkilatı strukturu və müdiriyyətin tələblərindən;

- daxili audit xidmətinin işçilərinin ştat cədvəlinə uyğun sayından;
- iqtisadi subyektin sahə aidiyyatından;
- doğru cavab yoxdur;
- iqtisadi subyektin təşkilatı strukturundan;

**435.** Beynəlxalq qaydalara müvafiq olaraq daxili audit nəyi göstərir:

- √ təşkilatın daxili xidməti tərəfindən həyata keçirilən qiymətləndirilmə fəaliyyəti;
- kənar auditorlar tərəfindən nəzarət edilən təşkilatın daxili xidməti fəaliyyəti;
- ölkənin Auditorlar Palatası tərəfindən nəzarət edilən təşkilatın daxili xidməti fəaliyyəti;
- düzgün cavab yoxdur.
- subyektin mühasibat uçotunun və daxili nəzarətinin təşkilinin yoxlanılması;

**436.** Audit seçiminin statistik metodu nəyi nəzərdə tutur:

- √ düzgün cavab yoxdur.
- elementlərin systemsiz seçimini;
- ehtimal nəzəriyyəsinin tətbiq edilməsi;
- elementlərin təsadüfi seçimi və ehtimal nəzəriyyəsinin tətbiq edilməsini;
- elementlərin təsadüfi seçimini;

**437.** Auditin planlaşdırılması mərhələsində analitik prosedurlarının tətbiqinin məqsədi:

- auditin ümumi planının tərtib edilməsi;
- auditin ümumi planının və proqramının tərtib edilməsi;
- yoxlamanın müddətinə və keyfiyyətinə görə optimallaşdırılması;
- √ müştərinin biznesi barədə məlumatın alınması və maksimal risk sahələrinin aşkarlanması;
- audit proqramının tərtib edilməsi;

**438.** Beynəlxalq audit təcrübəsində hansı audit sübutları inandırıcı və etibarlı sayılır:

- √ bir-birinə zidd olmayan, müxtəlif mənbələrdən alınan müxtəlif xüsusiyyətli sübutlar;
- şifahi alınan sübutlar
- daxili mənbələrdən və şifahi formada alınan sübutlar;
- daxili mənbələrdən alınan sübutlar;
- düzgün cavab yoxdur.

**439.** Son mərhələdə audit rəyinin tərtibatından əvvəl ətraflı, işlənmiş və dərin təhlil həyata keçirilir:

- √ bütün cavablar doğrudur;
- əmlak və maliyyə vəziyyətinin;
- prosedurların yerinə yetirilməsi nəticələrinin.
- təsərrüfat subyektinin gələcəkdə inkişaf etməsi imkanlarının;
- fəaliyyətin nəticələrinin;

**440.** Analitik prosedurlarının yerinə yetirilməsinin əsas mərhələləri hansılardır:

- prosedurun yerinə yetirilməsi nəticələrinin təhlili;
- prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi və yerinə yetirilməsi;
- √ prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi, yerinə yetirilməsi və nəticələrinin təhlili.
- prosedurun məqsədinin təyin olunması və prosedurun növünün seçilməsi
- prosedurun yerinə yetirilməsi

**441.** Audit proqramında göstərilir :

- auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr
- yoxlamayı aparən auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;
- düzgün cavab yoxdur.
- yoxlamayı aparən auditor üçün təlimat toplusu;
- √ audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası;

442. Auditorun iş sənədlərinə nömrə təhkim olunması sistemi və quruluşu kim tərəfindən müəyyən edilir :

- √ auditor firması tərəfindən;
- vergi orqanları tərəfindən ;
- statistika orqanları tərəfindən;
- Maliyyə Nazirliyi tərəfindən;
- audit olunan şəxs tərəfindən;

443. İqtisadi subyektin mühasibat hesabatında yol verilən səhvlər gözdən yayına bilirmi:

- √ obyektiv və subyektiv səbəblər baxımından yayına bilər;
- heç cür yayına bilməz;
- düzgün cavab yoxdur ;
- səhvlərin miqdarından asılı olaraq;
- müxtəlif səbəblərdən asılıdır;

444. Mühasibat hesabatında təhriflərə gətirən amillərə aiddir:

- bütün cavablar doğrudur;
- məhsul alıcılarının dəyişdirilməsi.
- daha rentabelli malın istehsalının artırılması məqsədilə malın çeşidinin dəyişdirilməsi;
- √ məhz hesabat ilinin sonunda maliyyə nəticələrinin həcminə təsir edən qeyri-tipik sazişlər;
- iqtisadi böhrana görə istehsalın həcmnin azaldılması;

445. Auditor işçi sənədlərində aşağıdakı məlumatı göstərməlidir:

- √ auditor işinin planlaşdırılması, yerinə yetirilmiş auditor prosedurlarının mahiyyəti, müddəti və həcmi, auditor sübutlarının əsasında alınan nəticələr;
- doğru cavab yoxdur
- yalnız audit yoxlamanın planlaşdırılması;
- audit olunan şəxsin işçi həyatından sorğu nəticəsində alınan məlumatı;
- yalnız auditor sübutlarından alınan nəticələri;

446. Audit sübutları bunlardır:

- √ audit aparılan müddətdə alınan məlumatlar;
- doğru cavab yoxdur;
- yalnız audit planı;
- yalnız audit proqramı;
- yalnız auditorun hesabatı;

447. Başqa auditorun işindən aşağıdakı hallarda istifadə olunur:

- iki və ya daha çox auditorun iştirakı ilə keçirilən birgə audit yoxlaması;
- üç və ya daha çox auditorun iştirakı ilə keçirilən birgə audit yoxlaması zamanı;
- düzgün cavab yoxdur.
- iqtisadi subyektin qabaqki auditorların işlərinin nəticələrinin istifadəsi zamanı;
- √ iqtisadi subyektin maliyyə hesabatına daxil olan törəmə firmaların, bölmələrin və filialların maliyyə məlumatının yoxlanılması;

448. Ekspertin işindən alınan audit sübutlarının etibarlıq dərəcəsini nə azaldır:

- √ ekspertin subyektdən asılılığı;
- ekspertin qarşısına qoyulan suallar.
- ekspertin imici
- ekspertin imici və təcrübəsi;
- ekspertin təcrübəsi;

449. Auditin planlaşdırılması mərhələsində analitik prosedurlar nəyə imkan yaradır:

- yoxlanılan iqtisadi subyektin fəaliyyətinin dərk olunması;
- düzgün cavab yoxdur;
- audit prosedurlarının miqdarının və həcmnin azaldılması;
- auditor riskinin dərəcəsinin dəqiq müəyyənəşdirilməsi;
- ✓ yoxlanılan iqtisadi subyektin fəaliyyətinin dərk olunması, auditor riskinin dərəcəsinin dəqiq müəyyənəşdirilməsi və audit prosedurlarının miqdarının və həcmnin azaldılması.

**450.** Şərti-müsbət rəy nədir?

- ✓ məhdudiyət və uyğunsuzluğun olmasını göstərmək lazım olduqda rəyə daxil edilməsidir
- auditorun mühafizəsi bir sıra sahələrdə yoxlanılan maliyyə məlumatları üzrə verilən nəticələrə zidd olması deməkdir
- yoxlanılmış hesabatlar üzrə auditor rəyinin verilməsinin mümkünsüzlüyü deməkdir
- bir sıra sahələrdə qeyri-müəyyənliyin olmasıdır
- rəyin şərtlərlə verilməsi deməkdir

**451.** Aşağıdakılardan hansılar auditor rəyinin növlərinə daxildir?

- iqtisadi subyektin təqdim etdiyi hesabat rəy
- yoxlamanın məzmunu, təqdim olunan hesabatlara dair rəy
- ✓ şərtsiz müsbət rəy, şərti müsbət rəy, mənfi rəy, auditor rəyi verməkdən imtina
- auditor rəyinin təsdiqi, auditorun ünvanı
- auditor yoxlamanın metodikası haqqında məlumatlara rəy

**452.** Praktikada auditor rəyinin neçə növü vardır?

- 6.0
- ✓ 4.0
- 5.0
- 3.0
- 2.0

**453.** Auditor rəyinin əsas bölmələri aşağıdakılardan ibarətdir:

- proqnoz maliyyə informasiyalarının yoxlanmasının nəticələri haqqında hesabat, auditor təşkilatının ünvanı
- ✓ auditi aparan auditor barədə məlumat, yoxlamanın məzmunu, auditor rəyinin təsdiqi
- iqtisadi subyektə aid olan informasiyalar və normativ-hüquqi baza
- iqtisadi subyektin qeydiyyatdan keçməsi haqqında sənədləri, lisenziyaların mövcudluğunu yoxlamaq
- başqa auditor təşkilatları aparan bölmənin göstəricilərinin əsaslı kənarlaşma riskini öyrənmək

**454.** Auditor rəyi dedikdə nə başa düşürsünüz?

- ✓ Bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, yerli idarəetmə və məhkəmə orqanları üçün hüquqi əhəmiyyət kəsb edən sənəd başa düşülür
- Auditor təşkilatının hesabat tarixindən sonra baş verən hadisələrə auditor rəyində öz fikrini bildirməsi başa düşülür
- Təbii və ya süni sübuta təbiiq olunan izahat, audit prosesində əhəmiyyətli yer tutan məntiqi sübutlar başa düşülür
- Uçot və hesabatın konkret forma və metodlarının məcmusu başa düşülür
- Mühasibat uçotunu aparan işçilərin sayı haqqında məlumat, mühasibatlığın strukturu və tətbiq edilən mühasibat uçotu sistemi başa düşülür

**455.** Auditor tərəfindən audit olunan təşkilatın rəhbərinə verilən məlumatlar özündə birləşdirir:

- auditora məlum olan bütün informasiyalar;
- düzgün cavabı yoxdur.
- ✓ audit nəticəsində yalnız auditorun diqqətini cəlb edən məsələlər;
- yalnız baş mühasiblə razılaşıdırılan məsələlər;
- yalnız verqi orqanları ilə razılaşıdırılan məsələlər;

**456.** Əgər audit nəticəsində iqtisadi subyekt muh. hesabatında zəruri düzəlişləri aparmışdırsa, onda:

- ✓ auditor rəyində bu səhflərin düzəldilməsi barədə ehtiyac yoxdur;

- auditin keçirilməsinə dair müqavilədə bu məsələ öz əksini tapır.
- auditor özü həll edir;
- təşkilat özü həll edir;
- auditor qərarında həmin düzəlişlər göstərilməlidir;

457. Auditor rəyinin imzalanması tarixi ilə digər tarixlər arasında nə kimi əlaqə var?

- ✓ audit qərarının imzalanması tarixi iqtisadi subyektin maliyyə hesabatının hazırlanması tarixini qabaqlayır;
- düzgün cavabı yoxdur.
- auditor qərarının imzalanması tarixi ilin yekununa görə muh. hesabatının təhvil verilməsi müddətini qabaqlayır;
- auditor qərarının imzalanması tarixi ilin yekununa görə muh. hesabatının təhvil verilməsi tarixindən gec olmalıdır;
- auditor qərarının imzalanması tarixi iqtisadi subyektlə müqavilənin başa çatdığı tarixdən sonra olmalıdır;

458. Əhəmiyyətli uyğunsuzluq anlayışı nə deməkdir?

- bu, maliyyə hesabatının müxtəlif formalarındakı eyni göstəricilər arasında ziddiyyət təşkil edir;
- bu, müxtəlif vergi növləri üzrə deklorasiyada həmcins göstəricilər arasında ziddiyyət təşkil edir.
- ✓ əgər, sair informasiya, yoxlanılan maliyyə hesabatındakı məlumatlarla ziddiyyət təşkil etmərsə;
- belə bir anlayış Beynəlxalq Standartlarında yoxdur
- əgər, digər informasiyaların yoxlanılan maliyyə hesabatının məzmununa heç bir aidiyyəti yoxdursa, onu şərt etməyə ehtiyac duyulmur;

459. Aşağıda sadalanan amillərdən hansıları auditorun rəyinə təsir göstərmir?

- auditor işinin həcmının məhdudluğu;
- auditor işinin məhdudluğu və uçot siyasətində yolverilmələrlə əlaqədar rəhbərliklə razılığa gəlməmək;
- uçot siyasətində yolverilmələrlə əlaqədar rəhbərliklə razılığa gəlməmək və təşkilatın fəaliyyətinin fasiləsizliyi haqda amil.
- uçot siyasətində yolverilmələrlə əlaqədar rəhbərliklə razılığa gəlməmək;
- ✓ təşkilatın fəaliyyətinin fasiləsizliyi haqda amil;

460. Muhasibat hesabatının tərkibi haqda auditor rəyi:

- audit olunan şəxsin rəhbərliyi tərəfindən müəyyən edilir;
- düzgün cavabı yoxdur.
- ✓ audit standartında müəyyənləşdirilən məcburi elementlər olmalıdır;
- məcburi xarakter daşıya bilər;
- üç hissədən ibarət ola bilər: giriş, analitik və yekün;

461. Auditor muhasibat hesabatının etibarlığı haqda özünün fikrini bildirir:

- ✓ bütün əhəmiyyətli münasibətlərdə;
- bütün mümkün aspektlərdə.
- bütün mövcud və mümkün aspektlərdə;
- bütün əhəmiyyətli aspektlərdə;
- hesabata aid olan bütün detallarda;

462. Auditora əlavə informasiya verilməsindən imtina olunmuşdur. O, belə halda etməlidir:

- ✓ modifikasiyalı qərar verməlidir.
- ölkənin Auditor Palatasına müraciət etməlidir;
- məhkəməyə, yaxud arbitraj məhkəməsinə müraciət etməlidir;
- danışıqsız müsbət qərar verməlidir;
- müqaviləni pozmaq;

463. Auditor, hesabatın etibarlığı haqda özünün fikrinə mütləq mənada inana bilərmi, əgər?

- beynəlxalq auditor standartları ilə təmin olunmuşdur;
- bütün cavablar düzgündür.
- milli auditor standartları ilə təmin olunmuşdur;
- ✓ o, məhduddur;
- mütləq mənada (əgər auditor, daxili auditorun işinin nəticələrindən istifadə edərsə);

**464.** Auditor qərarının növləri əks etdirir:

- düzgün cavabı yoxdur.
- auditor qərarının yekün hissəsində;
- auditor qərarının adında;
- √ mətndən asılı olaraq;
- auditor qərarının adında və onun hissəsində;

**465.** Audit aparılan təşkilata informasiyaların verilməsi qaydası, müddəti və prinsipləri:

- audit aparılan şəxsin baş mühasibi ilə müzakirə olunmalıdır;
- √ audit aparılan təşkilatın və yaxud mülkiyyətçinin nümayəndəsi ilə müzakirə olunmalıdır;
- audit aparılan şəxslə və mülkiyyətçinin nümayəndəsi ilə müzakirə edilməməlidir;
- təşkilatın kreditorları ilə müzakirə olunur.
- Auditor Palatası ilə müzakirə olunur;

**466.** Amilli modifikasiyalı auditor rəyi auditor fikrinə təsir göstərdikdə ola bilər:

- düzgün cavabı yoxdur.
- √ düzəliş, fikrin əks olunmasından imtina, mənfəi;
- yalnız mənfəi fikir;
- yalnız fikrin əks olunmasından imtina;
- yalnız müvafiq düzəliş;

**467.** Auditorun fikrinə təsir göstərən modifikasiyalı auditor rəyində ayrıca hissə nəzərdə tutulur:

- √ auditorun fikri yazılan bölmədən əvvəl qeydə alınır;
- auditorun fikrindən sonrakı hissədə yerləşdirilir;
- düzgün cavabı yoxdur.
- müştəri ilə razılaşdırılan rəyin məzmununda yerləşdirilir
- auditorun istədiyi bölmədə yerləşdirilir

**468.** Dələduzluq dedikdə nə başa düşülür?

- qanunvericilik və müəssisənin uçot siyasətində müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydaların düşüncəli surətdə saxtalaşdırılması;
- düzgün cavabı yoxdur.
- uçot qeydlərində manipulyasiya, ilk sənədlərin və hesabat registrlərinin saxtalaşdırılması;
- √ bütün cavablar düzgündür;
- uçot qeydlərində düşüncəli surətdə dəyişikliklər;

**469.** Auditor tərəfindən yanlış auditor rəyinin verilməsi gətirib çıxarır:

- cinayət və inzibati məsuliyyət, habelə auditorun ixtisas attestatının ləğvi;
- inzibati məsuliyyət;
- √ cinayət məsuliyyəti və auditorun ixtisas attestatının ləğvi
- cinayət məsuliyyəti;
- auditorun ixtisas attestatının ləğvi;

**470.** Ciddi saxtalaşdırma faktları anlayışı nə deməkdir?

- √ əgər sair informasiyalarının yoxlanılan maliyyə hesabatlarının məzmununa heç bir aidiyyəti yoxdursa, onu şərtinə ehtiyac yoxdur;
- bu müxtəlif vergi növləri üzrə deklorasiyada həmcins göstəricilər arasında ziddiyyət təşkil edir.
- əgər sair informasiya yoxlanılan maliyyə hesabatındakı məlumatlarla ziddiyyət təşkil edirsə;
- bu maliyyə hesabatının müxtəlif formalarındakı eyni göstəricilər arasındakı ziddiyyət təşkil edir
- belə bir anlayış Beynəlxalq Standartlarda yoxdur;

**471.** Müvafiq göstəricilər bunlardır:



- ötən dövrlərə aid məlumatların maliyyə hesabatlarında açıqlanması cari ilin maliyyə hesabatına onun tərkib hissəsi sayılmadan daxil edilir;
- bütün cavablar düzgündür.
- ötən dövrlərə aid məlumatlar müqayisə olunmaq üçün cari ilin maliyyə hesabatına daxil edilmir;
- Beynəlxalq Audit Standartlarında belə anlayış yoxdur;
- √ ötən dövrlərə aid məlumatların maliyyə hesabatlarında açıqlanması cari ilin maliyyə hesabatına onun tərkib hissəsi kimi daxil edilir;

**472.** Auditor, auditor rəyinə maliyyə hesabatı təsdiq olunan tarixdən əvvəlki tarixi qoya bilərmi?

- bilər, (əgər bu, auditin keçirilməsi müqaviləsində nəzərdə tutulmuşdursa);
- istənilən halda edə bilər;
- iqtisadi subyektin rəhbərliyinin razılığı ilə edə bilər;
- √ edə bilməz, bu Beynəlxalq Audit Standartlarının tələblərinə ziddir.
- istəyindən asılı olaraq edə bilər;

**473.** Auditor rəyində audit olunan şəxs barədə məlumatlar olmalıdır:

- √ dövlət qeydiyyatı haqda şəhadətnamənin nömrəsi və tarixi
- yerləşdiyi ərazi.
- fəaliyyət növünü həyata keçirmək haqda icazənin məlumatları;
- adı;
- təsisçilər haqda məlumat;

**474.** Auditor rəyi qaydaya görə göndərilir;

- √ audit olunan şəxsin (səhmdarın, mülkiyyətçisinin, direktorlar şurasına);
- audit olunan şəxsin yerləşdiyi ərazisinin vergi orqanına;
- audit olunan şəxsin yerləşdiyi ərazisinin vergi və gömrük orqanlarına;
- audit olunan şəxsin yerləşdiyi ərazisinin maliyyə orqanına.
- audit olunan şəxsin icra orqanına (menecmentinə);

**475.** Auditor rəyinin adı olmalıdır:

- √ muhasibat (maliyyə) hesabatı üzrə auditor rəyi;
- muhasibat hesabatının auditinin nəticələri haqda auditorun rəyi;
- muhasibat hesabatının auditinin nəticələri haqda auditorun aktı;
- muhasibat hesabatının etibarlılığı haqda müstəqil auditorların arayışı.
- muhasibat hesabatının etibarlılığı haqda müstəqil auditorların rəyi;

**476.** Auditor, auditor qərarını imzalamalıdır:

- √ iqtisadi subyektin muhasibat hesabatı hazırlanılan tarixdən gec olmayaraq;
- illik muhasibat hesabatı təqdim edildikdən gec olmayaraq;
- vergi orqanlarından yazılı icazə alındıqdan sonra;
- düzgün cavabı yoxdur.
- səhmdarların illik iclası keçiriləndən gec olmayaraq;

**477.** Auditor qərarı auditor firması tərəfindən hökmən təqdim olunmalıdır:

- √ yalnız müştəriyə;
- müştəriyə və müştərinin hesabatından istifadə edənlərə;
- müştəriyə və Auditorlar Palatasına;
- yalnız Auditorlar Palatasına
- müştəriyə və yerli vergi xidmətinə;

**478.** Maliyyə hesabatı hazırlandıqdan sonra auditor etməlidir:

- düzgün cavabı yoxdur.
- bütün yeni açılan faktları tədqiq etməlidir;
- hesabatda bütün dəyişiklikləri aparmalıdır;

- bütün yeni açılan faktları tədqiq etməlidir və hesabatda bütün dəyişiklikləri aparmalıdır;
- ✓ bütün yeni açılan faktları tədqiq etməməlidir;

**479.** Auditor auditin nəticələri üzrə informasiyalar haqda məlumat verməlidir:

- ✓ şifahi yaxud yazılı formada;
- yalnız yazılı formada;
- ümumiyyətlə məlumat vermir;
- düzgün cavabı yoxdur.
- yalnız şifahi formada;

**480.** Auditorun rəyi bəzən yanlış kimi qiymətləndirilə bilər

- ✓ məhkəmə organları tərəfindən
- Maliyyə Nazirliyi tərəfindən;
- Auditor Palatası tərəfindən;
- bütün cavablar düzgündür
- verqi orqanları tərəfindən;

**481.** Auditorun rəyi aşağıdakılara zəmanət verir:

- ✓ bütün cavablar düzgündür;
- müəssisənin maliyyə hesabatındakı əhəmiyyətli səhflər tamamilə aşkara çıxarılmışdır;
- səhflər düzəldilmişdir;
- düzgün cavabı yoxdur.
- dələduzluğa və müəssisənin maliyyə hesabatlarındakı əhəmiyyətli səhflərə yol vermir;

**482.** Auditor rəyinə aiddir:

- ✓ sözsüz müsbət, şərti müsbət və mənfi.
- şərti müsbət;
- mənfi;
- sözsüz müsbət və şərti müsbət
- sözsüz müsbət;

**483.** Auditor yoxlamasının gedişində subyekt rəhbərinin yalnız yazılı formada verdiyi izahatlara aiddir:

- ✓ muhasibat hesabatının etibarlılığı üçün auditor tərəfindən əhəmiyyətli hesab olunur;
- böyük həcmdə təsdiq edilən ilk sənədlər tələb olunur;
- muhasibat hesabatının etibarlılığı üçün yoxlanılan təşkilatın baş muhasibi tərəfindən əhəmiyyətli hesab olunur;
- çoxsaylı təsdiqedicilərin sənədlər tələb olunur və muhasibat hesabatının etibarlılığı üçün auditor tərəfindən əhəmiyyətli hesab olunur.
- muhasibat hesabatının etibarlılığı üçün yoxlanılan iqtisadi subyektin rəhbəri tərəfindən etibarlı hesab olunur;

**484.** Müqayisə olunan maliyyə hesabatı:

- ✓ cari ilin maliyyə hesabatının bir hissəsi deyil;
- cari ilin maliyyə hesabatına həm daxil edilə, həm də edilməyə bilər;
- ötən illərin maliyyə hesabatının bir hissəsidir;
- Beynəlxalq Audit Standartlarında belə anlayış yoxdur.
- cari ilin maliyyə hesabatının bir hissəsidir;

**485.** Beynəlxalq Audit Standartlarında neçə növ rəy nəzərdə tutulmuşdur?

- ✓ 5.0
- 3.0
- 2.0
- 6.0
- 4.0

**486.** Auditor yoxlamasının həcmi termini nə deməkdir?

- √ auditor prosedurunun yerinə yetirən auditorun bacarığı;
- yoxlanılan uçot registrlərinin sayı;
- auditin keçirildiyi dövr;
- düzgün cavabı yoxdur.
- yoxlanılan sənədlərin sayı;

**487.** Auditor rəyində auditor-hüququ şəxs barədə aşağıdakı məlumatlar olmamalıdır:

- √ ştatda olan auditorlar haqqında məlumat;
- yerləşdiyi yer;
- adı;
- dövlət qeydiyyatı haqda şəhadətnamənin nömrəsi və tarixi.
- auditor fəaliyyətini aparmaq üçün icazənin verilməsi tarixi və nömrəsi;

**488.** Auditor təşkilatı auditor qərarına tarix qoymalıdır:

- √ iqtisadi subyektin muhasibat hesabatının təsdiq olunması tarixindən tez olmayaraq;
- iqtisadi subyektin maliyyə hesabatı hazırlanandan sonra;
- vergi orqanlarından yazılı icazə alındıqdan sonra;
- düzgün cavabı yoxdur.
- iqtisadi subyektin muhasibat hesabatı hazırlanılanaqədək;

**489.** Auditor yoxlamasının başa çatmağı nəzərdə tutur:

- √ auditor hesabatının tərtib olunması;
- məhf olunan gələcəkdə müəssisənin həyat fəaliyyətinə qiymət verilməsi;
- bütün cavablar düzgündür.
- düzgün cavabı yoxdur.
- balans tərtib olunan tarixdən sonra uçot registrlərinin yoxlanılması və aşkarlanan yeni faktlar barədə müəssisə rəhbərliyi ilə müzakirə aparılması;

**490.** Auditor yoxlamasının nəticələrinə aiddir

- √ auditor qərarı;
- yoxlanılan iqtisadi subyektin rəhbərinə göndərilən informasiya
- yoxlanılan iqtisadi subyektin təsisçilərinə (səhmdarlara) göndərilən informasiya;
- bütün cavablar düzgündür
- yoxlama akti;

**491.** Hansı hallarda bankda fidusnar vəzifə meydana çıxır?

- kreditlər verildikdə;
- √ etibarlı əməliyyatlar həyata keçirildikdə;
- kreditlər verildikdə və faizlər ödənildikdə;
- düzgün cavab yoxdur.
- faizlər ödənildikdə;

**492.** Hansı proseduralar KİS nəzarətin tətbiqi vasitələrini özündə birləşdirir?

- √ girişə nəzarət, kompyuter fayllarına nəzarət, nəticələrə nəzarət
- düzgün cavab yoxdur.
- təşkilatı və idarəetmə nəzarəti;
- proqram təminatına nəzarət, təşkilatı və idarəetmə nəzarəti;
- girişə nəzarət, nəticələrə nəzarət;

**493.** Daxili nəzarətin hansı vasitəsi məlumat bazasının məkanına aid edilmir?

- √ baş kitabın hazırlanması;
- məlumatlara mülkiyyət hüququ;

- baş kitabın hazırlanması və məlumat bazasına giriş.
- məlumatlara mülkiyyət hüququ və məlumat bazasına giriş;
- məlumat bazasına giriş;

**494.** Riskin hansı növü bank məhsulları və xidmətləri ilə əlaqədar risk qruplarına aid edilmir?

- ✓ əməliyyat riski;
- əməliyyat riski və faiz dərəcəsi riski.
- kredit riski və faiz dərəcəsi riski;
- faiz dərəcəsi riski;
- kredit riski;

**495.** Banklararası təsdiq edilmələr üzrə sorğulara verilən cavablar kimə göndərilə bilər?

- vergi orqanına;
- təşkilatın təsisçisinə.
- ✓ bilavəsitə auditora;
- sorğu göndərən bankı;
- auditora, yaxud cavabdeh tərəfin seçimi üzrə banka;

**496.** Məlumat bazası sistemlərinin elementlərini sadalayın:

- məlumat bazası və faktlar bazası;
- düzgün cavab yoxdur
- ✓ məlumat bazası və məlumat bazasının idarə olunması sistemi;
- məlumat bazası və fayllar bazası;
- faktlar bazası və məlumat bazasının idarə olunması sistemi;

**497.** Hansı vəzifə məlumat bazasının müdiriyyətinin vəzifəsi hesab olunur?

- ştat cədvəlinin hazırlanması və uçot siyasətinin hazırlanması;
- kompyuter əməliyyatlarının koordinasiyası və uçot siyasətinin hazırlanması.
- ✓ kompyuter əməliyyatlarının koordinasiyası
- ştat cədvəlinin hazırlanması
- uçot siyasətinin hazırlanması;

**498.** Bankomatlar terminalların hansı tiplərinə aid edilir?

- ✓ xüsusi təyinatlı terminallar;
- düzgün cavab yoxdur.
- bütün cavablar düzgündür;
- qarışıq təyinatlı terminallar;
- əsas təyinatlı terminallar;

**499.** Kiçik müəssələrinin auditi zamanı nəzarət sisteminin riskinin artmasının başlıca amilləri hansıdır?

- ✓ əməkdaşların vəzifələrinin lazımı səviyyədə bölüşdürülməsi;
- düzgün cavab yoxdur.
- bütün cavablar düzgündür;
- vəzifələrin çox xırdaqlara bölünməsi;
- əməkdaşların sayının çoxluğu;

**500.** Mikrokompyuterlər daha necə adlanır?

- elektron qeyd kitabçası və yaddaş çipləri;
- yaddaş çipləri;
- elektron qeyd kitabçası;
- ✓ fərdi kompyuterlər;
- fərdi kompyuterlər və yaddaş çipləri.